

TEST: 050403#01#Y15_MALIYYƏ VƏ KREDIT

Test	050403#01#Y15_Maliyyə və kredit
Fənn	050403-Maliyyə
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	600
Keçid balı	312 (52 %)
Suallardan	600
Bölmələr	7
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: MAL MENECEMENT 2209

Ad	MAL MENECEMENT 2209
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	100 %

Sual: Əməliyyat büdcəsinin tərkibinə hansılar daxildir? (Çəki: 1)

- ☐ materiallara birbaşa xərclər büdcəsi
- ☐ istehsal ehtiyatları büdcəsi
- ☐ əmək haqqına birbaşa xərclər büdcəsi
- ☐ İstehsal büdcəsi
- ☒ sadalananların hamısı

Sual: Əsas variational Portfel nəzəriyyəsi haqqında deyilən fikirlərdən doğru olanı seçin. (Çəki: 1)

- ☐ Riski nəzərə almadan gəlirliliyi maksimalla çatdırmaq

- ☐ Gəlirlilik nəzərə alınmadan riski azaltmaq
 - ☒ Riski neytrallaşdıraraq gərginliyi maksimuma çatdırmaq
 - ☐ Risksiz aktivliyi seçərək yalnız gəlirliyi azaltmaq
 - ☐ Yalnız riskli aktivlər qalmaqla gəlirliliyi maksimallaşdırmaq
-

Sual: . Maliyyə təhlilinin müqayisə metodunun mahiyyətini göstər (Çəki: 1)

- ☐ göstəricilər qruplaşdırılır
 - ☐ təhlil aparmaq üçün cədvəl tərtib olunur
 - ☒ plan və faktiki göstəricilərdən istifadə edilir
 - ☐ əmsal göstəricilərindən istifadə olunur
 - ☐ mütləq maliyyə göstəricisinin başqa bir göstəriciyə nisbəti kimi götürülür.
-

Sual:firmanın hesablarına, vergi siyasətinə və onun digər bölmələri üçün zəruri olan statistik məlumatların hazırlanmasına cavabdeh olan vəzifəli şəxsdir. (Çəki: 1)

- ☐ müəssisə rəhbəri
 - ☐ vergi agentı
 - ☐ xəzinədar
 - ☒ müfəttiş
 - ☐ heç biri düzgün deyil
-

Sual: Sahibkarlıqda risk: (Çəki: 1)

- ☐ proqnoza nisbətən ziyanın və ya gəlirin kəsirlə alınması ehtimalə
 - ☐ kapitalın səmərəli istifadəsinin hərəkətverici stimulu
 - ☐ tərəfdaşların gözlənilməz hərəkəti
 - ☐ informasiyanın kifayət qədər olmaması
 - ☒ bütün cavablar düzdür.
-

Sual: “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanununa əsasən bələdiyyə büdcələrinin dövlət büdcəsi ilə əlaqəsi nə ilə təsbit olunur? (Çəki: 1)

- ☐ Bələdiyyə büdcəsinin müstəqil gəlir mənbəinin olması ilə
 - ☒ Yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ ilə
 - ☐ Dövlət büdcəsinin gəlirlərindən ayırma verməklə
 - ☐ Dövlət büdcəsinin tərkibində bələdiyyələrin iştirak etməsi hüququ ilə
 - ☐ bələdiyyələrin gəlirlərini artırmaq üçün onlara əlavə səlahiyyətlərin verilməsi ilə
-

Sual:firmanın hesablarına, vergi siyasətinə və onun digər bölmələri üçün zəruri olan statistik məlumatların hazırlanmasına cavabdeh olan vəzifəli şəxsdir. (Çəki: 1)

- ☐ müəssisə rəhbəri
 - ☐ vergi agentı
 - ☐ xəzinədar
 - ☒ müfəttiş
 - ☐ heç biri düzgün deyil
-

Sual: Sahibkarlıqda risk: (Çəki: 1)

- ☐ proqnoza nisbətən ziyanın və ya gəlirin kəsirlə alınması ehtimalə
 - ☐ kapitalın səmərəli istifadəsinin hərəkətverici stimulu
 - ☐ tərəfdaşların gözlənilməz hərəkəti
 - ☐ informasiyanın kifayət qədər olmaması
 - ☒ bütün cavablar düzdür.
-

Sual: "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" AR-nın Qanununa əsasən bələdiyyə büdcələrinin dövlət büdcəsi ilə əlaqəsi nə ilə təsbit olunur? (Çəki: 1)

- ☐ Bələdiyyə büdcəsinin müstəqil gəlir mənbəinin olması ilə
 - ☒ Yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ ilə
 - ☐ Dövlət büdcəsinin gəlirlərindən ayırma verməklə
 - ☐ Dövlət büdcəsinin tərkibində bələdiyyələrin iştirak etməsi hüququ ilə
 - ☐ bələdiyyələrin gəlirlərini artırmaq üçün onlara əlavə səlahiyyətlərin verilməsi ilə
-

Sual: "Balansın proqnozu" planının passiv bölməsində göstərilən element hansıdır? (Çəki: 1)

- ☐ dövriyyədən kənar aktivlərin balans dəyəri
 - ☐ bitməmiş kapital qoyuluşu
 - ☒ materiallara görə kreditlər borcu
 - ☐ xammal, materiallar üzrə ehtiyatlar
 - ☐ kassa, hesablama hesabı
-

Sual: 2013-ci ildə Ümumi Daxili Məhsul 57.7mlrd.manat, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 38.8% olmuşdur. Dövlət büdcəsinin gəlirlərini tapın. (Çəki: 1)

- ☒ 19.5mlrd.manat;
 - ☐ 18.7 mlrd.manat;
 - ☐ 19.9 mlrd manat;
 - ☐ 16.5 mlrd. manat;
 - ☐ 14.8 mlrd. manat.
-

Sual: 2014-ci il üçün AR-nın dövlət büdcəsinin xərcləri nə qədər nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☐ 15,7 milyard manat
 - ☐ 20,0 milyard manat
 - ☐ 18,5 milyard manat
 - ☐ 19,6 milyard manat
 - ☒ 20.0 milyard manat
-

Sual: AR büdcə təsnifatının mahiyyətinin əsas səbəblərinə aid olmayanı seçin. (Çəki: 1)

- ☐ Bütün büdcələr, büdcə təşkilatları üzrə maliyyə əməliyyatları üçün məcburidir
- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməsinə əsaslanır
- ☐ Büdcədən kənar dövlət fondlarında aparılan maliyyə əməliyyatları üçün məcburidir
- ☐ Əsas metodoloji sənəd olmaqla, bütün büdcələr onun əsasında tərtib edilir
- ☒ Bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur

Sual: Aşağıdakılar maliyyə təhlilinin metodlarıdır,yoxsa yox . (Çəki: 1)

- ☐ müqayisə
 - ☐ qruplaşma
 - ☐ maliyyə əmsalları
 - ☐ heç biri deyil
 - ☒ hamısıdır
-

Sual: Aşağıdakılardan hansı Xalis cari dəyərin (NPV) mahiyyətinə aid edilmir : (net present value), nəyi ifadə edir? (Çəki: 1)

- ☐ diskontlaşdırılmış xalis gəlirlərlə investisiya xərclərinin fərqindən ibarətdir.
 - ☐ Bu göstərici geri ödənilə bilən pul kütləsi (CF) məbləğləri ilə layihənin fəaliyyətinin əvvəlinə qiymətləndirilən (proqnozlaşdırılan) diskontlaşdırılmış ilkin yatırım arasındakı fərq kimi müəyyən edilir
 - ☐ Bu metod proqnozlaşdırılmış (PV) müddəti ərzində qenerasiya olunan, (CF) diskontlaşdırılmış xalis pul gəlirinin daxil olmasının ümumi məbləğinə əsasən əsas investisiya çıxışının (İC) hesablanmasına əsaslanır.
 - ☒ bu göstərici qiymətləndirilən layihənin yekunlaşması anına artırılmış (hesablanmış) ilkin investisiya yatırımı ilə geri ödənilən pul elementləri arasındakı fərkdir.
 - ☐ bu metodunun əsasında sahibkarlar tərəfindən müəyyən olunan məqsədli göstərişə əməl olunması durur: müəssisənin bazar dəyərinin artırılmasına və bazar dəyərinə xidmət edən onun kəmiyyət qiymətləndirilməsi.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin keçmiş fəaliyyəti nəticəsində yaranmış, onun nəzarət və istifadəsində olan elə bir resursdur ki,gələcəkdə müəssisəyə iqtisadi gəlir gətirir? (Çəki: 1)

- ☒ aktivlər
 - ☐ öhtəliklər
 - ☐ gəlirlər
 - ☐ xərclər
 - ☐ xüsusi kapital
-

Sual: Diskontlu bazar: (Çəki: 1)

- ☐ Opsionların satılması və alınması bazarıdır.
 - ☐ İstiqrazların satılması və alınması bazarıdır.
 - ☒ Veksellərin satılması və alınması bazarıdır.
 - ☐ Çeklərin satılması və alınması bazarıdır.
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Xəzinədarın məsuliyyətinə aid deyil (Çəki: 1)

- ☐ kredit siyasətinin idarə edilməsi
 - ☐ bazar qiymətli kağızlarla əməliyyat aparılması
 - ☐ kassadakı nəğd vəsaitin idarə edilməsi
 - ☐ müəssisənin maliyyə planlaşdırılması
 - ☒ kadr siyasəti
-

Sual: Kapital bazarında baş verir: (Çəki: 1)

- ☐ sərbəst kapitalın bölüşdürülməsi və onların maliyyə aktivlərinə investisiyalaşdırılması.
 - ☐ müvəqqəti sərbəst pul vəsaitlərini müəyyən gəlir gətirən yüksək likvidli və etibarlı alətlərə yerləşdirmək.
 - ☒ sərbəst kapitalın yenidən bölüşdürülməsi və onların müxtəlif gəlirli maliyyə aktivlərinə investisiyalaşdırılması.
 - ☐ sərbəst kapitalın müəyyən gəlir gətirən yüksək likvidli və etibarlı alətlərlə yerləşdirmək
 - ☐ sərbəst pul vəsaitlərinin yenidən bölüşdürülməsi və onların müxtəlif maliyyə aktivlərinə investisiyalaşdırılması.
-

Sual: kapital bazarının funksiyası deyil: (Çəki: 1)

- ☐ İqtisadi agentlərin kapitallarının formalaşdırılması və yenidən bölüşdürülməsi.
 - ☐ korporativ nəzarətin həyata keçirilməsi
 - ☐ inkişafa kapitalın investisiyalaşdırılması.
 - ☒ bütün iştirakçıların və bütövlükdə iqtisadiyyatın likvidliyinin tənzimlənməsidir
 - ☐ spekulativ əməliyyatların aparılması
-

Sual: Kapital bazarının tərkibinə daxil deyil: (Çəki: 1)

- ☐ borc kapitalı bazarı
 - ☐ qiymətli kağızlar bazarı
 - ☐ pay qiymətli kağızlar bazarı
 - ☒ informasiya bazarı
 - ☐ bank ssudası bazarı
-

Sual: Kontrollinq nədir? (Çəki: 1)

- ☐ Təsərrüfat fəaliyyətinin təhlili
 - ☐ istehsalın idarəedilməsi
 - ☐ fəaliyyətin təşkili
 - ☒ müəssisədə qeydiyyat və nəzarət
 - ☐ maliyyə fəaliyyətinin idarə edilməsi
-

Sual: Maliyyə alətləri dedikdə: (Çəki: 1)

- ☐ maliyyə hesabatlarının dövlət standartlarına uyğun olaraq beynəlxalq müqavilələri başa düşülür.
 - ☐ maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq dövlət müqavilələri başa düşülür.
 - ☒ maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq istənilən müqavilələri başa düşülür
 - ☐ maliyyə hesabatlarının dövlət standartlarına uyğun olaraq istənilən müqavilələri başa düşülür.
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Maliyyə alətlərinə daxil deyil: (Çəki: 1)

- ☐ Pul vəsaiti

- ☐ Kredit alətləri
 - ☐ Nizamnamə kapitalında iştirak
 - ☐ Qiymətli kağızlar
 - ☒ Əsas vəsaitlərin alqı-satqısı
-

Sual: Maliyyə bazarına aid deyil (Çəki: 1)

- ☐ kapital bazarı
 - ☒ konsalting bazar
 - ☐ valyuta bazarı
 - ☐ qızıl bazarı
 - ☐ pul vəsaiti bazar
-

Sual: Maliyyə bazarına daxil deyil. (Çəki: 1)

- ☐ kapital bazarı
 - ☐ qızıl bazarı
 - ☐ valyuta bazarı
 - ☒ maliyyə alətləri bazarı
 - ☐ pul vəsaiti bazarı
-

Sual: Maliyyə bazarına daxil deyil: (Çəki: 1)

- ☐ kapital bazarı
 - ☐ valyuta bazarı
 - ☐ qızıl bazarı
 - ☐ pul vəsaiti bazarı
 - ☒ əmək vasitələri bazarı
-

Sual: Maliyyə bazarına daxildir: (Çəki: 1)

- ☒ pul vəsaiti bazarı
 - ☐ əmək vasitələri bazarı
 - ☐ işçi qüvvəsi bazarı
 - ☐ əmək resursları bazarı
 - ☐ informasiya bazarı
-

Sual: Maliyyə bazarında sövdələşmələr aparılır. (Çəki: 1)

- ☒ maliyyə alətlərinin vasitəsilə
 - ☐ bazarın iştirakçıları vasitəsilə
 - ☐ pul vasitəsilə
 - ☐ dolayısı maliyyələşdirmə vasitəsilə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Maliyyə bazarının əsas funksiyalarına aid deyil (Çəki: 1)

- ☐ kapitalın dövriyyəsinə sürətləndirmək
- ☐ müxtəlif mənbədən sərbəst kapitalın aktiv formada cəlb edilməsi
- ☐ müxtəlif maliyyə alətləri və xidmətlərinə bazar qiymətlərini formalaşdırmaq

- ☒ maliyyə bazarının segmentlərinin inkişafı
 - ☐ sərbəst kapitalın onun son istehlakçıları arasında bölgüsü
-

Sual: Maliyyə bazarının əsas funksiyalarına aid deyil. (Çəki: 1)

- ☐ Müxtəlif mənbələrdən sərbəst kapitalın aktiv formada müntəzəm cəlb edilməsi.
 - ☒ Rentabellik fəaliyyətinin təmin edilməsi
 - ☐ Effektiv şəkildə sərbəst kapitalın onun son istehlakçıları arasında bölgüsü
 - ☐ Müxtəlif maliyyə alətləri və xidmətlərinə bazar qiymətlərini formalaşdırmaq
 - ☐ Kapitalın dövriyyəsinə sürətləndirmək
-

Sual: Maliyyə bazarının əsas funksiyalarına aiddir: (Çəki: 1)

- ☐ Müəssisənin iqtisadi potensialının artım tempinin dayanıqlılığı
 - ☐ Rentabellik fəaliyyətinin təmin edilməsi
 - ☐ İstehsal və satışın artım tempi
 - ☒ Kapitalın dövriyyəsinə sürətləndirmək
 - ☐ Müflisləşmə və böyük maliyyə uğursuzluğundan qaçmaq
-

Sual: Maliyyə leveridji təsir gücü yüksək olan zaman (Çəki: 1)

- ☒ maliyyə riski bir o qədər yüksək olur
 - ☐ maliyyə riski azalar
 - ☐ mənfəət maksimallaşar
 - ☐ pul axınları çoxalar
 - ☐ heç biri
-

Sual: Maliyyə leveridji təsir gücü yüksək olan zaman (Çəki: 1)

- ☒ maliyyə riski bir o qədər yüksək olur
 - ☐ maliyyə riski azalar
 - ☐ mənfəət maksimallaşar
 - ☐ pul axınları çoxalar
 - ☐ heç biri
-

Sual: Maliyyə liverici nəyi xarakterizə edir (Çəki: 1)

- ☐ Müəssisənin xüsusi vəsaitini
 - ☒ müəssisənin borc vəsaitlərindən istifadəsini
 - ☐ Xalis mənfəət
 - ☐ Müəssislərin rentabellik göstəricisini
 - ☐ Satış həcmi
-

Sual: Maliyyə liveriginə təsir edən göstərici (Çəki: 1)

- ☒ kredit kartı
 - ☐ debet kartı
 - ☐ ödəmə qaiməsi
 - ☐ akkreditiv
 - ☐ çek
-

Sual: Maliyyə menecmenti nə vaxt təşəkkül tapmışdır? (Çəki: 1)

- ☐ XIX əsrin II yarısında
 - ☐ XX əsrin əvvəllərində
 - ☐ XX əsrin 90-cı illərində
 - ☐ XIX əsrdə
 - ☒ XX əsrin 60-cı illərində
-

Sual: Maliyyə menecmentinin idarəetmə obyektinə daxil deyil: (Çəki: 1)

- ☐ Pul axının təşkili
 - ☐ Vəsaitin dövriyyə olunması
 - ☐ Maliyyə münasibətləri
 - ☒ Maliyyə menecerləri
 - ☐ Pul fondlarının təşkil edilməsi
-

Sual: Maliyyə planın I bölməsi necə adlanır (Çəki: 1)

- ☐ Xərclər və ayırmalar
 - ☒ gəlirlər və daxil olmalar
 - ☐ büdcədən ödəmələr
 - ☐ Büdcə üsullarından
 - ☐ Gəlirlər və xərclər
-

Sual: Maliyyə planın II bölməsi necə adlanır (Çəki: 1)

- ☒ məsrəflər və ayırmalar
 - ☐ Xərclər smetası
 - ☐ Büdcədə ödəmələr
 - ☐ Büdcə vəsaitləri
 - ☐ Perspektiv plan
-

Sual: Maliyyə riskinin yaranması səbəbləri: (Çəki: 1)

- ☐ Pulun alıcılıq qabiliyyəti ilə əlaqədar yaranan risklər. Valyuta kursunun dəyişməsi, inflyasiya və s.
 - ☐ Devalyasiya ilə əlaqədar əmtəələrin dəyərdən düşməsi.
 - ☐ Gözlənilməz xərclərlə əlaqədar istehsal smeta dəyərinin artı bilməsi riski.
 - ☐ təsərrüfat subyektlərinin lazımi maliyyələşmə ilə təmin edilə bilməməsi.
 - ☒ investisiya qoyuluşu ilə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrinə firmanın fəaliyyəti sürətli inkişafı.
-

Sual: Maliyyə risklərinin aşağı salınması metodlarına aid deyil (Çəki: 1)

- ☒ Risklərin hissələrlə qabağının alınması
 - ☐ Risklərdən qaçmaq
 - ☐ Diversifikasiya
 - ☐ Risklərin bölüşdürülməsi
 - ☐ Ehtiyatda saxlanma
-

Sual: Maliyyə risklərinin bölgüsündə istifadə olunan hansı hal doğru deyil: (Çəki: 1)

- ☐ kredit riski, müəssisənin bank öhdəliyi üzrə əsas borcunun və ona görə faiz dərəcəsini ödəyə bilməmək ehtimalıdır.
 - ☐ Valyuta riski, valyutaların bir-birinə dönərliliyi kursunun dəyişməsi ilə əlaqədar itkilərin riskini əks etdirir.
 - ☐ İnvestisiya riski, dövrüyyə maliyyə resurslarının hər hansı bir sahəyə yönəldilməsindən zərərin yaranması və buna görə mənfəət normasının aşağı düşməsi ehtimalıdır.
 - ☒ Buraxılmış gəlir riski, hər hansı bir fəaliyyətlə əlaqədar daimi xərclərin artması və gəlirliliyin azalması ehtimalıdır
 - ☐ Vergi riski, vergi kreditinin əldə edilməsi vergi və qanunvericiliyinin dəyişməsi ehtimalıdır.
-

Sual: Maliyyə risklərinin bölgüsündə istifadə olunan hansı hal doğru deyil: (Çəki: 1)

- ☐ kredit riski, müəssisənin bank öhdəliyi üzrə əsas borcunun və ona görə faiz dərəcəsini ödəyə bilməmək ehtimalıdır.
 - ☐ Valyuta riski, valyutaların bir-birinə dönərliliyi kursunun dəyişməsi ilə əlaqədar itkilərin riskini əks etdirir.
 - ☐ İnvestisiya riski, dövrüyyə maliyyə resurslarının hər hansı bir sahəyə yönəldilməsindən zərərin yaranması və buna görə mənfəət normasının aşağı düşməsi ehtimalıdır.
 - ☒ Buraxılmış gəlir riski, hər hansı bir fəaliyyətlə əlaqədar daimi xərclərin artması və gəlirliliyin azalması ehtimalıdır
 - ☐ Vergi riski, vergi kreditinin əldə edilməsi vergi və qanunvericiliyinin dəyişməsi ehtimalıdır.
-

Sual: Maliyyə təhlili hansı metod ilə aparılır? (Çəki: 1)

- ☐ təftiş
 - ☐ nəzarət
 - ☒ qruplaşma
 - ☐ əmsal
 - ☐ analitik.
-

Sual: Maliyyə təhlilinin əsas əhəmiyyətini göstər: (Çəki: 1)

- ☐ istehsal fondlarından istifadənin yaxşılaşdırılması ehtiyatları
 - ☐ dövrüyyə kapitalından səmərəli istifadə
 - ☒ maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ehtiyatların aşkar edilməsi
 - ☐ tədavül sferasında dövrüyyə kapitaldan istifadənin sürətləndirilməsi
 - ☐ büdcəyə vergilərin vaxtında və tam məbləğdə ödənilməsi.
-

Sual: Maliyyə təhlilinin əsas əhəmiyyətini göstər: (Çəki: 1)

- ☐ istehsal fondlarından istifadənin yaxşılaşdırılması ehtiyatları
 - ☐ dövrüyyə kapitalından səmərəli istifadə
 - ☒ maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ehtiyatların aşkar edilməsi
 - ☐ tədavül sferasında dövrüyyə kapitaldan istifadənin sürətləndirilməsi
 - ☐ büdcəyə vergilərin vaxtında və tam məbləğdə ödənilməsi.
-

Sual: Maliyyə təhlilinin baza elementi (Çəki: 1)

- ☐ mənfəət
 - ☒ iqtisadi potensialdan istifadənin nəticələri
 - ☐ zərər
 - ☐ sığorta ödənişləri
 - ☐ heç biri
-

Sual: Maliyyə təhlilinin metodlarını göstər: (Çəki: 1)

- ☐ müqayisə
 - ☐ qruplaşma
 - ☐ maliyyə əmsalları
 - ☐ heç biri deyil
 - ☒ hamısıdır
-

Sual: Maliyyə təhlilinin metodunu göstər: (Çəki: 1)

- ☐ nəzarət metodu
 - ☐ birbaşa metod
 - ☒ qruplaşma metodu
 - ☐ analitik metod
 - ☐ vaxt metodu.
-

Sual: Maliyyə təhlilinin nəticələri kimə lazım deyil? (Çəki: 1)

- ☐ səhmdara
 - ☐ kreditrlərə
 - ☐ malgöndərənə
 - ☒ alıcıya
 - ☐ vergi xidmətinə
-

Sual: Maliyyə vəziyyətinin təhlilinin birinci mərhələsinin mahiyyətini göstər (Çəki: 1)

- ☐ ödəmə qabiliyyətinin və maliyyə sabitliyinin qiymətləndirilməsi
 - ☐ kredit qabiliyyətinin qiymətləndirilməsi
 - ☒ maliyyə vəziyyətinin ümumi qiymətləndirilməsi
 - ☐ balansın likvidliyinin qiymətləndirilməsi
 - ☐ dövriyyə aktivlərinin dövriyyəsinin təhlili.
-

Sual: Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ Maliyyə informasiyası, tənzimləmə;
 - ☐ Planlaşdırma, operativ idarəetmə;
 - ☐ Planlaşdırma, nəzarət;
 - ☐ Maliyyə informasiya, operativ idarəetmə;
 - ☒ Maliyyə informasiyası, planlaşdırma
-

Sual: Muəssisənin iflası haqqında hansı subyekt qərar qəbul edir? (Çəki: 1)

- ☐ kreditrlər

- ☐ [Mərkəzi Bank
 - ☒ məhkəmə
 - ☐ Maliyyə Nazirliyi
 - ☐ Vergilər Nazirliyi
-

Sual: Müəssisədə əsas və dövriyyə kapitalının geniş təkrar istehsalının maliyyələşməsi üçün təşkil olunan fond: (Çəki: 1)

- ☒ Yığım fondu
 - ☐ İstehlak fondu
 - ☐ Valyuta fondu
 - ☐ Amortizasiya fondu
 - ☐ Ehtiyat fondu
-

Sual: Müəssisədə aktivlərin rentabelliğini hesablamaq üçün hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- ☐ dövriyyədənkenar aktivlər çıxılın balans mənfəəti
 - ☐ əsas kapitalın orta aylıq qalığı, ümumi mənfəət
 - ☒ xalis mənfəət, aktivlərin orta qalığı
 - ☐ cari aktivlərinin orta qalığı, balans mənfəəti
 - ☐ dövriyyədənkenar aktivlərin qalığı, xalis mənfəət.
-

Sual: Müəssisədə fond tutumu göstəricisi necə adlanır? (Çəki: 1)

- ☐ istehsalın həcmnin əsas fondların dəyərinə olan nisbəti kimi
 - ☐ xalis mənfəətdən çıxılın əsas fondların dəyəri
 - ☒ əsas istehsal fondlarının orta dəyərinin istehlakın həcminə olan nisbəti
 - ☐ mənfəətin əsas fondların dəyərinə olan nisbəti kimi
 - ☐ məhsul satışından gəlirin əsas istehsal fondlarının dəyərinə nisbəti kimi
-

Sual: Müəssisədə istehsal fondlarının geniş təkrar istehsalını maliyyələşdirmək üçün hansı pul fondu yaradılır? (Çəki: 1)

- ☐ ehtiyat fondu
 - ☐ amortizasiya fondu
 - ☐ istehlak fondu
 - ☒ yığım fondu
 - ☐ valyuta fondu
-

Sual: Müəssisədə maliyyə investisiyasının obyektini göstər (Çəki: 1)

- ☐ əsas kapitalın sadə təkrar istehsalına investisiya
 - ☐ [dövriyyə kapitalına investisiya
 - ☐ əsas kapitalın geniş təkrar istehsalına investisiya
 - ☒ müştərek müəssisələrin nizamnamə fonduna qoyulmuş investisiya
 - ☐ müəssisədə cari xərclərə investisiyalar
-

Sual: Müəssisədə Maliyyə menecerinin əsas fəaliyyət istiqamətlərinə daxildir: (Çəki: 1)

- ☒ Maliyyə fəaliyyətinin təhlili

- ☐ Maliyyə fəaliyyətinin uçotu
 - ☐ Müəssisədə gəlir və xərclər smetasının hazırlanması
 - ☐ müəssisədə idarəetmənin uçotu
 - ☐ Sadalananların heç biri
-

Sual: Müəssisədə Uçot-nəzarət şöbənin fəaliyyət dairəsinə daxildir: (Çəki: 1)

- ☒ Maliyyə uçotu, idarə etmə uçotu və daxili auditin təşkili
 - ☐ Maliyyə hesabatlarının hazırlanması və daxili auditin təşkili
 - ☐ Maliyyə bazarı iştirakçılarına istehsal fəaliyyəti üzrə göstəricilərin təqdim olunması
 - ☐ Pul vəsaitlərinin, maliyyə mənbələrinin və investisiyaların fəaliyyətinin idarə olunması
 - ☐ Cavabların heç biri
-

Sual: Müəssisələrin maliyyələşdirilməsi metodları: (Çəki: 1)

- ☒ özünümaliyyələşmə, özxərcini ödəmə
 - ☐ kreditləşmə, dövlət maliyyələşdirilməsi
 - ☐ sığortalama, özünümaliyyələşdirmə
 - ☐ kreditləşmə, özxərcini ödəmə
 - ☐ heç biri
-

Sual: Müəssisənin əsas maliyyələşmə mənbəyinə aid edilmir (Çəki: 1)

- ☐ amortizasiya ayırmaları
 - ☒ maya dəyəri
 - ☐ borc vəsaitləri
 - ☐ nizamnamə fondu
 - ☐ mənfəət
-

Sual: Müəssisənin balansının likvidliyi nədir? (Çəki: 1)

- ☒ Müəssisənin aktivləri ilə onun öhdəçiliklərinin örtülməsi;
 - ☐ Əmlakın ləğv olunması;
 - ☐ Vergilərin ödənilməsi;
 - ☐ Aktivlərin gəlir gətirmək qabiliyyəti;
 - ☐ Aktivlərin gəlir gətirmək qabiliyyəti;
-

Sual: Müəssisənin büdcəsinin tərkibi, qəbulu və sonradan onun icrasına nəzarət nədir? (Çəki: 1)

- ☒ büdcələşmə
 - ☐ Maliyyə planı
 - ☐ Müəssisənin tədiyyə qabiliyyəti
 - ☐ Zərərliklik nöqtəsinin hesablanması
 - ☐ Büdcənin proqnozlaşdırılması
-

Sual: Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir? (Çəki: 1)

- ☐ qısa və uzunmüddətli kreditlər
- ☐ uzunmüddətli kreditlər

- ☐ kreditor borcları
 - ☒ qısamüddətli kreditlər
 - ☐ möhkəm passivlər
-

Sual: Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir? (Çəki: 1)

- ☐ qısa və uzunmüddətli kreditlər
 - ☐ uzunmüddətli kreditlər
 - ☐ kreditor borcları
 - ☒ qısamüddətli kreditlər
 - ☐ möhkəm passivlər
-

Sual: Müəssisənin dövriyyə fondları nədir? (Çəki: 1)

- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - ☐ istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır
 - ☐ öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
 - ☐ istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
 - ☒ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
-

Sual: Müəssisənin həyat tsikli mərhələlərinə daxil deyildir: (Çəki: 1)

- ☐ "Uşaqlıq"
 - ☐ "Gənclik"
 - ☐ "Yetkinlik"
 - ☒ "Dürğunluq"
 - ☐ "Qocalıq"
-

Sual: Müəssisənin jəri maliyyə planı başqa jür neçə adlanır? (Çəki: 1)

- ☒ İllik maliyyə planı
 - ☐ Kassa planı
 - ☐ Strateji maliyyə planı
 - ☐ Biznes-plan
 - ☐ Ödəmə təqvimi.
-

Sual: müəssisənin məqsədli dividend səviyyəsi hansı amildən asılı deyil (Çəki: 1)

- ☐ Cari mənfəət
 - ☐ İnvestisiya proqramı
 - ☐ Dövriyyə kapitalına tələbat
 - ☐ Müəssisənin maliyyə imkanları
 - ☒ milli gəlir
-

Sual: Müəssisənin maliyyə risklərinin sığortalanması meyarlarına aid deyil (Çəki: 1)

- ☐ Maliyyə risklərinin sığortalanması mümkünlüyü

- ☐ Maliyyə risklərinin sığortalanmasının məcburiliyi
 - ☐ Müəssisənin sığortalanma marağının olması
 - ☐ Maliyyə riskinin baş berməsi ehtimalının yüksək dərəcəsi
 - ☒ heç biri
-

Sual: Müəssisənin maliyyə fəaliyyəti daimi olaraq asılıdır: (Çəki: 1)

- ☒ Maliyyə bazarının konyukturasının vəziyyətindən.
 - ☐ Müəssisənin pul vəsaitlərinin hərəkəti və idarə edilməsindən
 - ☐ Müəssisənin maliyyə bazarındakı pul vəsaitlərinin kütləsindən.
 - ☐ Müəssisənin kapital dövriyyəsini sürətləndirməyindən.
 - ☐ Müəssisə tərəfindən müxtəlif mənbələrdən sərbəst kapitalın aktiv formada müntəzəm cəlb edilməsindən.
-

Sual: Müəssisənin maliyyə menecmenti strukturunda əsas həlqə (Çəki: 1)

- ☒ xəzinədar və təftiş bölməsi
 - ☐ maliyyə bölməsi
 - ☐ baş aparat
 - ☐ direktor
 - ☐ idarə heyəti
-

Sual: Müəssisənin maliyyə planlaşdırılmasının məqsədi maliyyə xarakterli qərarların qəbulunun seçilmiş meyarlarından asılıdır. Bu meyarlara hansı aid deyil? (Çəki: 1)

- ☐ satışın maksimumlaşdırılması
 - ☐ mənfəətin maksimumlaşdırılması
 - ☐ şirkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması
 - ☒ işçilərin əmək haqqının maksimumlaşdırılması
 - ☐ Hamısı
-

Sual: Müəssisənin maliyyə resurslarında borj mənbəyi: (Çəki: 1)

- ☐ Mənfəət
 - ☒ Uzun müddətli kredit
 - ☐ Amortizasiya ayırmaları
 - ☐ Sığorta vəsaitləri
 - ☐ Büdcə vəsaiti
-

Sual: Müəssisənin maliyyə risklərinin sığortalaşdırılmasının əsas meyarlarına aiddir: (Çəki: 1)

- ☐ maliyyə risklərinin sığortalanması qeyri-mümkünlüyü;
 - ☐ maliyyə risklərinin sığortalanmasının könüllüü;
 - ☒ müəssisə çərçivəsində riskin proqnozlaşdırılmaması və tənzimlənməməsi;
 - ☐ maliyyə riskinin baş verməsi ehtimalının aşağı dərəcəsi;
 - ☐ risk üzrə sığorta mühafizəsi məqbul bazar dəyəri.
-

Sual: Müəssisənin maliyyə risklərinin sığortalaşdırılmasının əsas meyarlarından deyil: (Çəki: 1)

- ☒ maliyyə risklərinin sığortalanmasının könüllüyü;
 - ☐ müəssisənin sığortalanma marağının olması;
 - ☐ risk üzrə sığorta mühafizəsi məqbul münasib dəyəri.
 - ☐ maliyyə risklərinin sığortalanması mümkünlüyü;
 - ☐ risk üzrə maliyyə itkilərinin xüsusi maliyyə resursları hesabına tam doldurmağın qeyri-mümkünlüyü;
-

Sual: Müəssisənin maliyyə sabitliyi hansı göstərici ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ balansın likvidliyi
 - ☐ kredit qabiliyyəti
 - ☒ ödəmə qabiliyyəti
 - ☐ hesablaşmaların vəziyyəti
 - ☐ debitor və kreditor borcları
-

Sual: Müəssisənin maliyyələşdirilməsi metodunu göstərin: (Çəki: 1)

- ☐ Özünümaliyyələşmə
 - ☒ Kreditləşmə, dövlət maliyyələşmə, özünümaliyyələşmə.
 - ☐ Sığortanın maliyyəsi
 - ☐ Özxərjiniödəmə
 - ☐ Kreditləşmə
-

Sual: Müəssisənin sağlamlaşdırılmasının “müdafiə” taktikasına hansı tədbir daxildir? (Çəki: 1)

- ☐ əmlakı icarəyə vermək
 - ☐ kapital qoyuluşunu həyata keçirmək
 - ☒ istehsal və satış xərclərini ixtisar etmək
 - ☐ xaricdən investisiya almaq
 - ☐ lisenziyanı icarəyə vermək.
-

Sual: Müəssisənin sığorta şirkətləri ilə qarşılıqlı hüquq və vəzifələrini tənzimləyən müqavilənin mühüm elementləri kimi çıxış etmir: (Çəki: 1)

- ☐ sığorta haqlarının ödənilməsi qaydası.
 - ☐ sığorta mükafatı məbləğinin ödənilməsi qaydası.
 - ☐ sığorta zərərinin həcmnin müəyyənləşdirilməsi qaydası;
 - ☐ sığorta edənin sığorta məsuliyyətinin həcmi;
 - ☒ sığorta məbləğinin ödənilməsi qaydası;
-

Sual: Müəssisəsinin əsas maliyyə sənədlərinə nələr daxildir? (Çəki: 1)

- ☒ balans, mənfəət və itkilərin hesabatı
 - ☐ maliyyə aktivləri
 - ☐ balans, akkreditivlər
 - ☐ tədiyyə balansı, ticarət balansı
 - ☐ mənfəət balansı, debitor və kreditorlarla hesablaşmalar
-

Sual: Müasir maliyyə bazarı nədir? (Çəki: 1)

- ☐ maliyyə bazarının yeni növüdür
 - ☐ pul vəsaitləri bazarıdır
 - ☐ borc kapitalı bazarıdır
 - ☐ dövlətlər arasında pul münasibətlərinin inkişaf etdirildiyi beynəlxalq bazardır.
 - ☒ ölkələr, regionlar və sahələr arasında pul vəsaitlərinin yenidən bölüşdürülməsinin mürəkkəb iqtisadi mexanizmidir.
-

Sual: Müfəttiş məsuliyyət daşıyır (Çəki: 1)

- ☐ müfəttiş müəssisədə heç bir məsuliyyət daşımır
 - ☐ müəssisənin istehsal etdiyi məhsulların bazarlara çıxarılmasına, məhsul satışından gələn gəlirin yüksəldilməsinə
 - ☐ xəzinədarlıqda olan pul vəsaitləri üçün
 - ☐ müəssisə üçün müştərilərin tapılmasına, istehsal olunmuş malların tez bir zamanda satılması üçün
 - ☒ mühasibat uçotu və auditor fəaliyyətinin aparılması, həmçinin müvafiq dövlət orqanlarına təqdim olunan informasiya üçün
-

Sual: Müflisləşmə zamanı kreditorlarla borclu müəssisə arasında sülh sazişinin bağlanmasının məqsədini göstər: (Çəki: 1)

- ☐ müəssisənin maliyyələşdirilməsi
 - ☐ kreditora olan borcun hissə-hissə ödənilməsi
 - ☒ kreditorpa olan borcun ödənilməsi
 - ☐ kreditor tərəfindən borcdan imtina olunması.
 - ☐ kreditor tərəfindən müəssisənin yeniləşdirilməsi
-

Sual: Müflisləşmə zamanı müəssisənin yenidən təşkili nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ müəssisənin ləğv olunmasını
 - ☐ müəssisənin satılmasını
 - ☒ müəssisənin idarəçiliyinin, fəaliyyət istiqamətinin dəyişdirilməsi
 - ☐ müəssisənin başqa müəssisələrlə birləşdirilməsi
 - ☐ müəssisənin əmlakının müəyyən hissəsinin satılması.
-

Sual: Mülkiyyət formasına görə müəssisələrin hansı növləri vardır? (Çəki: 1)

- ☒ Dövlət, bələdiyyə, şəxsi və kooperativ müəssisələr.
 - ☐ İstehsal kooperativləri, unitar müəssisələr və səhmdar cəmiyyətlər.
 - ☐ Dövlət, milli və şəxsi müəssisələr.
 - ☐ Konsorsium, korporasiya və holdinqlər.
 - ☐ Səhmdar cəmiyyətlər və yoldaşlıq müəssisələri
-

Sual: Nə vaxt maliyyə livericinin effekti mənfi alınır (Çəki: 1)

- ☒ kreditə görə faiz səviyyəsi aktivlərin ümumi rentabelilik əmsalını üstələdiyi halda
 - ☐ Aktivlərin rentabelilik səviyyəsi kredit faizindən böyükdürsə
 - ☐ Satışın mənfəətə nisbəti
 - ☐ Dövreyyə kapitalından dövr sürəti mənfi olanda
 - ☐ Heç vaxt
-

Sual: Nə vaxt maliyyə livericinin effekti müsbət olur (Çəki: 1)

- ☐ Heç vaxt
 - ☒ aktivlərin ümumi rentabelilik əmsalı kreditə görə faiz səviyyəsindən böyükdürsə
 - ☐ Rentabelilik əmsalı kreditə görə faiz səviyyəsindən azdırsa
 - ☐ Rentabelilik göstərici yüksəkdirsə
 - ☐ Dövrüyyə kapitalının dövrüyyəsi yüksək olanda
-

Sual: O, müəssisənin gələcəkdə arzu edilən fəaliyyəti haqqında aydın təsəvvürə malik olmalıdır. (Çəki: 1)

- ☐ xəzinədar
 - ☐ mühasib
 - ☒ maliyyə meneceri
 - ☐ müfəttiş
 - ☐ hamısı
-

Sual: Operativ maliyyə planları sisteminə hansı plan daxildir? (Çəki: 1)

- ☒ İllik gəlirlər və xərjlər balansı;
 - ☐ Ödəmə təqvimi;
 - ☐ Biznes-plan;
 - ☐ Smeta;
 - ☐ Perspektiv maliyyə planı.
-

Sual: Operativ maliyyə planlarını göstərin: (Çəki: 1)

- ☐ Kassa planı, gəlirlər və xərclər balansı;
 - ☐ Təqvim planı, gəlirlər və xərclər balansı;
 - ☒ Təqvim planı, kassa planı;
 - ☐ Gəlirlər və xərclər balansı, xərc smetası;
 - ☐ Xərc smetası, kassa planı
-

Sual: Ödəmə qabiliyyəti nə deməkdir? (Çəki: 1)

- ☒ müəssisənin maliyyə vəziyyətinin və onun dayanıqlılığının xarici təzahür forması
 - ☐ müəssisənin balansının tərkibi və strukturunun qiymətləndirilməsi
 - ☐ maliyyə planı
 - ☐ rentabelliliyin qiymətləndirilməsi
 - ☐ müəssisənin daxili maliyyə vəziyyətinin təzahür forması
-

Sual: Öz xərcini ödəmə müddəti metodu ilə qiymətləndirmə hansı halda doğru göstərilmişdir: (Çəki: 1)

- ☒ İnvestisiya xərclərinin gözlənilən orta illik gəlirə nisbəti ilə ölçülür.
- ☐ Bütün gözlənilən layihə müddəti ərzində əldə olunacaq gəlirlərin cəminin qoyulan investisiyaya nisbəti ilə ölçülür .
- ☐ İstehsal olunacaq bircins məhsulun vahidinə düşən investisiya xərclərini xarakterizə edir.
- ☐ İnvestisiyaların effektivliyini qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan ən vacib rentabellik metodudur.

☐ Xalis pul axınlarından investisiya xərclərinin qaytarılması üçün lazım olan müddəti təyin edir

Sual: Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata bilərmə? (Çəki: 1)

- ☐ sata bilər, sata bilməz
 - ☐ bağışlaya bilməz
 - ☐ sata bilməz
 - ☐ sata və ya bağışlaya bilməz
 - ☒ sata və ya bağışlaya bilməz
-

Sual: Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata bilərmə? (Çəki: 1)

- ☐ sata bilər, sata bilməz
 - ☐ bağışlaya bilməz
 - ☐ sata bilməz
 - ☐ sata və ya bağışlaya bilməz
 - ☒ sata və ya bağışlaya bilməz
-

Sual: Perspektiv planlara daxil olan "Mənfəət və zərərlər haqqında" proqnozun köməyi ilə müəssisədə hansı iqtisadi göstərici müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ məhsulun maya dəyəri
 - ☐ satışın həcmi
 - ☒ mənfəətin həcmi
 - ☐ mənfəətin həcmi
 - ☐ xərclərin həcmi
-

Sual: Portfel investisiyasının əsas vəzifəsi (Çəki: 1)

- ☒ investisiya şəraitini yaxşılaşdırmaq
 - ☐ xərcləri azaltmaq
 - ☐ mənfəətin maksimallaşdırılması
 - ☐ kompaniya sahibinin mülkiyyətinin maksimallaşdırılması
 - ☐ heç biri
-

Sual: Portfel investisiyalarında risklər haqqında deyilən fikirlərdən yalnız olanı seçin. (Çəki: 1)

- ☐ Risk aktivlərin gəlirliliyinə qarşı qoyulmuş əsas göstəricidir
 - ☐ Risk portfelinin neytrallaşdırıla bilən və gəlirliliyə tərs mütənasib göstəricisidir
 - ☒ Risk portfelində nəzərə alınmayan və gəlirliliyə təsir etməyən komponentdir
 - ☐ Risk minimuma endirilən və gəlirliliyə təsir edən göstəricidir
 - ☐ Bütün fikirlər yalnızdır
-

Sual: Pul axınlarının idarə edilməsinə daxildir: (Çəki: 1)

- ☒ Pul axınlarının təhlili
- ☐ Planlaşdırma

- ☐ Müqayisə
 - ☐ Pul axınlarının artımı
 - ☐ Mənfəət.
-

Sual: Pul bazarı nədir? (Çəki: 1)

- ☐ maliyyə bazarının yeni növüdür
 - ☐ nisbətən uzunmüddətli əməliyyatların aparıldığı bazardır
 - ☐ borc kapitalı bazarıdır
 - ☐ borc qiymətli kağız bazarı
 - ☒ nisbətən qısamüddətli əməliyyatların aparıldığı bazardır
-

Sual: Pul bazarı və kapital bazarı arasında fərq: (Çəki: 1)

- ☐ ciddi sərhəd mövcud deyil.
 - ☒ onların yerinə yetirdikləri funksiyalardan ibarətdir.
 - ☐ Bazardakı iştirakçılardan ibarətdir.
 - ☐ Maliyyə alətlərindən ibarətdir.
 - ☐ Tənzimlənmə subyektindən ibarətdir.
-

Sual: Pul bazarı və kapital bazarı arasında fərq: (Çəki: 1)

- ☐ ciddi sərhəd mövcud deyil.
 - ☒ onların yerinə yetirdikləri funksiyalardan ibarətdir.
 - ☐ Bazardakı iştirakçılardan ibarətdir.
 - ☐ Maliyyə alətlərindən ibarətdir.
 - ☐ Tənzimlənmə subyektindən ibarətdir.
-

Sual: Pul bazarının ən dəqiq seqmenti hesab edilir. (Çəki: 1)

- ☐ dövlətlərarası bazar
 - ☒ banklararası bazar
 - ☐ şirkətlərarası bazar
 - ☐ mühasibatlıq
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Pul bazarının əsas funksiyası nədir? (Çəki: 1)

- ☐ bütün iştirakçılarının və bütövlükdə iqtisadiyyatın pul vəsaitlərini tənzimlənməsidir.
 - ☒ bütün iştirakçılarının və bütövlükdə iqtisadiyyatın likvidliyinin tənzimlənməsidir.
 - ☐ bütün iştirakçılarının və bütövlükdə iqtisadiyyatın imkanlarını tənzimlənməsidir.
 - ☐ bütün iştirakçılarının və bütövlükdə iqtisadiyyatın imkanlarını tənzimlənməsidir.
 - ☐ düzgün cavab yoxdur.
-

Sual: Pul bazarının əsas funksiyası: (Çəki: 1)

- ☒ onun bütün iştirakçılarının və bütövlükdə iqtisadiyyatın likvidliyinin tənzimlənməsidir.
- ☐ firma və şirkətlərin xüsusi kapitalının formalaşmasını təmin etmək.
- ☐ sərbəst pul kapitalının yenidən bölüşdürülməsi.
- ☐ sərbəst pul kapitalının müxtəlif gəlirli maliyyə aktivlərinə investisiyalaşdırılması

- ☐ investisiyanın cəlb edilməsi və korporativ nəzarətin yenidən bölüşdürülməsi.
-

Sual: Pul bazarının daimi monitorinqini həyata keçirir. (Çəki: 1)

- ☒ Mərkəzi bank
 - ☐ Kommersiya bankları
 - ☐ Dövlət
 - ☐ Müəssisələr üzləri
 - ☐ Bütün cavablar düzgündür
-

Sual: pul bazarının səciyyəvi xüsusiyyətlərinə aiddir: (Çəki: 1)

- ☐ onun aşağı likvidliyi və pulun sürətlə hərəkətmə qabiliyyəti
 - ☐ onun yüksək likvidliyi və pulun sürətlə hərəkətmə qabiliyyəti
 - ☒ onun yüksək likvidliyi və pulun az sürətlə hərəkətmə qabiliyyəti
 - ☐ onun aşağı likvidliyi və pulun az sürətlə hərəkətmə qabiliyyəti
 - ☐ pulun sürətlə hərəkətmə qabiliyyəti
-

Sual: Pul vəsaiti formasında çıxış edən maliyyə alətləridir: (Çəki: 1)

- ☒ kassa hesabındakı pul vəsaiti
 - ☐ Müqavilələr
 - ☐ İstiqraz
 - ☐ Forvard kontraktları
 - ☐ Pay haqqları
-

Sual: Risk nə qədər çox olarsa ? (Çəki: 1)

- ☒ gəlirlilik faizi də bir o qədər çox olmalıdır
 - ☐ gəlirlilik faizi də bir o qədər az olmalıdır
 - ☐ gəlirlilik faizi olmur
 - ☐ xərc olmur
 - ☐ əmsalı azalır
-

Sual: Riskin mahiyyəti hansı halda doğru verilməmişdir: (Çəki: 1)

- ☐ Risk— itkilərin, zərərliyin, planlaşdırılan gəlirin və mənfəətin müəssisəyə daxil olmamasının baş verə bilməsi ehtimalıdır.
 - ☐ Pul vəsaitinin itkisinə görə, risklərin maliyyə vasitəçiliyinin növləri üzrə investisiya, sığorta və bank fəaliyyəti risklərinə ayrılır
 - ☐ Pul vəsaitinin itkisinə görə, risklər təsərrüfat fəaliyyətindən asılı olaraq sahibkarlıq (istehsal, kommersiya, maliyyə) və istehlak risklərinə ayrılır.
 - ☒ risk müəyyənlik elementi kimi həyata həyata keçirilən iqtisadi proseslərdə və ya təsərrüfat subyektlərinin fəaliyyətinin göstəricisidir.
 - ☐ Risklər üzrə itkilərin məbləğləri qiymətləndirmək üçün riyazi gözləməsi, dispersiyası, orta kvadratik meyli və variasiya əmsallılarından istifadə olunur.
-

Sual: Səhmdar cəmiyyətinin nizamnamə kapitalının təşkili mənbəyi (Çəki: 1)

- ☐ DSMF vəsaiti
- ☐ dövlət vəsaiti

- ☒ səhmdar kapitalı
 - ☐ sığorta vəsaiti
 - ☐ uzunmüddətli kredit
-

Sual: Sərəncamvermə funksiyasının mahiyyətinə hansı uyğun gəlir? (Çəki: 1)

- ☐ planın real doldurulması, onların resurs təminatı və icrası deməkdir.
 - ☒ planda nəzərdə tutulan fəaliyyətin mühafizəkar yerinə yetirilməsi, yeni plan tapşırıqlarının həyata keçirilməsi, bütün mövcud resursların hərəkətə gətirilməsi deməkdir.
 - ☐ fəaliyyət planının tərtibi başa düşülür, hansıki əsasında bəzi lokal məqsədlər durur.
 - ☐ sistemin nə qədər uğurla fəaliyyət göstərməsi, baza məqsədlərinə nail olmasını təmin etməsi haqqında mülahizələr söyləməyə imkan verən sistemin mövcudluğu deməkdir.
 - ☐ sistemin bütün elementlərinin qarşılıqlı fəaliyyətinin və sinxronluğunun həyata keçirilməsini, zəif cəhətlər baş verən halda zəruri düzəlişlərin aparılmasını nəzərdə tutur.
-

Sual: Satışdan mənfəətin hesablanması hansı göstəricilərə əsaslanır? (Çəki: 1)

- ☐ satışdankənar əməliyyatlardan mənfəət
 - ☐ tam maya dəyəri, kommersiya xərcləri bölüşdürülməyən mənfəət
 - ☒ tam maya dəyəri, qiymət
 - ☐ qiymət, istehsal maya dəyəri
 - ☐ tam maya dəyəri, rentabellik, mənfəət vergisi.
-

Sual: SWOT təhlilində xarici amillər ... (Çəki: 1)

- ☐ Üstünlüklər və çatışmazlıqlardır
 - ☒ İmkanlar və təhlükələldir
 - ☐ İmkanlar və üstünlükləldir
 - ☐ İmkanlar və çatışmazlıqlardır
 - ☐ Təhdidlər və çatışmazlıqlardır
-

Sual: Şirkətin kapital qoyuluşunun həyata keçirilməsi ilə əlaqədar çəkdiyi xərclər: (Çəki: 1)

- ☒ uzunmüddətli xərclərdir;
 - ☐ cari xərclərdir;
 - ☐ xüsusi xərclərdir;
 - ☐ xüsusi xərclərdir;
 - ☐ cari əsas xərclər
-

Sual: Tam likvid aktivlər göstər: (Çəki: 1)

- ☐ bir aydan 6 aya qədər pul formasına keçən aktivlər
 - ☐ yarım ilə qədər pul formasına keçən aktivlər
 - ☒ milli və xarici valyutada olan pul vəsaiti
 - ☐ tezliklə pul formasına keçən aktivlər
 - ☐ sərbəst rejimdə olmayan material qiymətləri
-

Sual: Törəmə qiymətli kağızların aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ çek
- ☐ şirkətlərin səhmləri;
- ☐ dövlət qısamüddətli istiqrazları;
- ☐ varrantlar;
- ☒ fyuçerslər.

Sual: Ümumi aydın informasiyalara aid olan prosedurlar (Çəki: 1)

- ☒ maliyyə uçotu və maliyyə təhlili
- ☐ idarəetmə uçotu
- ☐ müəssisədaxili təhlil
- ☐ planlaşdırma
- ☐ proqnozlaşdırma

BÖLMƏ: MÜƏS.MAL 2213

Ad	MÜƏS.MAL 2213
Suallardan	60
Maksimal faiz	60
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	100 %

Sual: Amortizasiya ayırmaları investisiyanın maliyyələşmə mənbələrində hansı qrupa daxildir? (Çəki: 1)

- ☐ investorun borc alınmış vəsaiti
- ☐ investorun cəlb olunmuş vəsaiti
- ☒ investorun xüsusi vəsaiti
- ☐ sahə idarələrindən daxil olan vəsait
- ☐ maliyyə bazarında səfərbərliyə alınan vəsait

Sual: Cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır? (Çəki: 1)

- ☐ dövriyyədən kənar kapital
- ☐ qeyri-material aktivlər
- ☐ əsas kapital
- ☒ dövriyyə kapitalı
- ☐ uzunmüddətli investisiyalar

Sual: Dövriyyə kapitalından səmərəli istifadəni hansı göstəricilər xarakterizə edir? (Çəki: 1)

- ☐ maya dəyəri
- ☐ qiymət, dövriyyə aktivləri
- ☒ dövretmə əmsalı, dövriyyənin müddəti
- ☐ gəlirlər, xərclər

- ☐ rehtabellik, maya dəyəri
-

Sual: Dövriyyə vəsaitinin dövr surətini müəyyən edən göstərici: (Çəki: 1)

- ☐ dövriyyənin yüklənməsi
 - ☐ dövriyyənin müddəti
 - ☒ dövretmə əmsalı
 - ☐ fondverimi
 - ☐ fond tutumu
-

Sual: Fəaliyyətinin adi növündən gəlirlər niyə müəssisənin ümumi gəlirlərində böyük xüsusi çəkiyə malikdir? (Çəki: 1)

- ☐ çünki, müəssisənin genişləndirilməsi ilə əlaqədar xərclərdən ibarətdir
 - ☐ nizamnamə kapitalının təşkilində iştirak edir
 - ☐ müəssisənin bütün investisiya xərcləri maliyyələşdirilmir
 - ☒ müəssisənin əsas iş fəaliyyəti ilə əlaqədardır
 - ☐ ancaq materialların dəyərinin ödənilməsində iştirak edir
-

Sual: Hansı pul fondu müəssisədə mənfəət hesabına təşkil olunur? (Çəki: 1)

- ☐ amortizasiya fondu
 - ☐ valyuta fondu
 - ☐ əməkhaqqı fondu
 - ☒ istehlak fondu
 - ☐ sığorta fondu
 - ☐ ssuda fondu
-

Sual: Hesablama metodu ilə satışdan gəliri planlaşdırmaq üçün hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- ☐ əmtəəlik məhsul, satılacaq məhsul, qiymətlər
 - ☐ keçici əmtəə qalıqları, qiymət, maya dəyəri
 - ☒ ilin axırına və əvvəlinə qalıqlar, əmtəəlik məhsul
 - ☐ ilin əvvəlinə hazır məhsul qalıqları, əmtəəlik məhsul
 - ☐ satılacaq məhsul, ilin sonuna hazır məhsul qalıqları
-

Sual: Xüsusi dövriyyə vəsaiti necə müəyyən edilir? (Çəki: 1)

- ☐ cari aktivlərin cari passivlərə nisbəti kimi
 - ☐ cari aktivlərin cari passivlərə vurmaqla
 - ☒ cari aktivlərdən cari passivləri çıxmaqla
 - ☐ cari öhdəliklərdən cari aktivləri çıxmaqla
 - ☐ təmiz dövriyyə kapitalını cari passivlərə bölməklə
-

Sual: İllik amortizasiya məbləği hansı göstəricilərə görə hesablanır (Çəki: 1)

- ☐ amortizasiya norması, amortizasiya fondu
- ☐ istehsal fəndlərinin dəyəri, amortizasiya norması
- ☒ əsas fəndlərin orta illik dəyəri, amortizasiya norması
- ☐ amortizasiya məbləği, amortizasiya norması

- ☐ amortizasiya məbləği, amortizasiya fondu
-

Sual: İllik amortizasiya məbləği hansı göstəricilərə görə hesablanır (Çəki: 1)

- ☐ amortizasiya norması, amortizasiya fondu
 - ☐ istehsal fədlərinin dəyəri, amortizasiya norması
 - ☒ əsas fondların orta illik dəyəri, amortizasiya norması
 - ☐ amortizasiya məbləği, amortizasiya norması
 - ☐ amortizasiya məbləği, amortizasiya fondu
-

Sual: Məhsul istehsalı və satışı ilə əlaqədar xərclər hansı mənbədən maliyyələşdirilir? (Çəki: 1)

- ☐ balans mənfəəti
 - ☒ fəaliyyətin adi növündən əldə edilən gəlirlər
 - ☐ sənaye xarakterli olmayan məhsul (iş, xidmət) satışından gəlir
 - ☐ investisiya fəaliyyətindən əldə edilən gəlir
 - ☐ satışdankənar əməliyyatlardan gəlir
-

Sual: Məhsul satışından əldə edilən gəlir neçə üsul ilə planlaşdırılır? (Çəki: 1)

- ☐ 3
 - ☒ 2
 - ☐ 4
 - ☐ 1
 - ☐ 5
-

Sual: Məhsulun topdan satış qiymətlərinin tərkibi hansı elementlər hesabına formalaşır? (Çəki: 1)

- ☐ maya dəyəri, mənfəət, aksizlər
 - ☐ tam maya dəyəri, əlavə dəyər vergisi
 - ☒ plan tam maya dəyəri, tam mənfəəti
 - ☐ istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri
 - ☐ tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
-

Sual: Mənfəət vergisinin stavkasını göstər (Çəki: 1)

- ☐ 25%
 - ☒ 20%
 - ☐ 18%
 - ☐ 15%
 - ☐ 10%
-

Sual: Mənfəətin hesablanması birbaşa üsulunun hesablama üsulundan fərqi göstər (Çəki: 1)

- ☐ birbaşa üsulda ilin əvvəlinə qalıqlarda mənfəət göstərilir
- ☐ birbaşa üsulda ilin sonuna qalıqlar göstərilir
- ☒ birbaşa üsulda ilin əvvəlinə və axırına hazır məhsul qalıqlarında mənfəət göstərilir
- ☐ birbaşa üsulda çeşidlərin dəyişilməsi nəzərə alınır

- ☐ birbaşa üsulda keyfiyyətin dəyişilməsi nəzərə alınmır
-

Sual: Maliyyə kateqoriyalarından ibarət olan maliyyə alətlərinə daxil olmayan element (Çəki: 1)

- ☐ mənfəət
 - ☐ dividend
 - ☒ maliyyələşmə, planlaşma
 - ☐ vergi
 - ☐ amortizasiya
-

Sual: Maliyyə planlaşdırılması təcrübəsində tətbiq edilən metod (Çəki: 1)

- ☐ birbaşa metod
 - ☐ nəzarət metodu
 - ☒ normativ metod
 - ☐ norma metodu
 - ☐ əmsal metodu
-

Sual: Maliyyə sağlamlaşdırılması taktikasının növlərini göstər: (Çəki: 1)

- ☐ təhlükəsizlik, qoruyucu, inflyasiya
 - ☐ qorunmaq, müdafiə olunmaq
 - ☒ müdafiə, hücum
 - ☐ Müdafiə Nazirliyi
 - ☐ böhran vəziyyəti.
-

Sual: Maliyyə sağlamlaşdırılmasının «hücum» taktikasının mahiyyətini göstər: (Çəki: 1)

- ☐ mənfəətin həcmnin azaldılması
 - ☐ büdcədən vəsaitin alınması
 - ☒ xaricdən investisiya axınının artırılması
 - ☐ qiymətli kağızların satılması
 - ☐ büdcəyə vergilərin ödənilməsi.
-

Sual: Müəsisənin maliyyə vəziyyətinin sabitliyi nədən aslıdır? (Çəki: 1)

- ☐ istehsal planının yerinə yetirilməsindən
 - ☐ malların alıcıları yola salmasından
 - ☒ satışdan gəlirin daxil olmasından
 - ☐ banklarla hesablaşmalardan
 - ☐ büdcəyə vergilərin köçürülməsindən
-

Sual: Müəsisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial vergilər ödəyir? (Çəki: 1)

- ☐ dövlət büdcəsinə
- ☐ ssuda fonduna
- ☐ istehlak fonduna
- ☒ DSMF
- ☐ ehtiyat fonduna

Sual: Müəssisə hansı pul fonduna sosial sığorta üçün vəsait köçürür? (Çəki: 1)

- ☐ ssuda fondu
 - ☐ dövlət büdcəsi
 - ☐ ehtiyat fondu
 - ☒ dövlət sosial müdafiə fondu
 - ☐ yığım fondu
-

Sual: Müəssisə kapital qoyuluşunu birinci növbədə hansı mənbədən maliyyələşdirilməlidir? (Çəki: 1)

- ☐ büdcə vəsaiti
 - ☐ ehtiyat fondu
 - ☒ yığım fondu
 - ☐ qısamüddətli kredit
 - ☐ uzunmüddətli kredit
-

Sual: Müəssisə maliyyə sanksiyalarına görə ödənişləri hansı mənbədən ödəyir? (Çəki: 1)

- ☐ satışdan əldə edilən gəlir
 - ☐ balans mənfəəti
 - ☐ sair satışdan gəlir
 - ☒ bölüşdürülməyən mənfəət
 - ☐ investisiya fəaliyyətindən gəlir
-

Sual: Müəssisə maliyyə sanksiyasına görə cəriməni hansı vəsaitdən ödəyir? (Çəki: 1)

- ☐ ümumi gəlir
 - ☐ satışdan gəlir
 - ☐ sair satışdan gəlir
 - ☐ balans mənfəəti
 - ☒ xalis mənfəət
-

Sual: Müəssisə nə zaman iflas olunmuş hesab edilir? (Çəki: 1)

- ☐ kreditorların şifahi razılığı ilə
 - ☐ müəssisə rəhbərinin razılığı ilə
 - ☒ məhkəmənin qərarı ilə
 - ☐ baş idarənin qərarı ilə
 - ☐ Nazirliyin razılığı ilə.
-

Sual: Müəssisədə əsas və dövriyyə kapitalının geniş təkrar istehsalının maliyyələşməsi üçün təşkil olunan pul fondu (Çəki: 1)

- ☒ yığım fondu
 - ☐ istehlak fondu
 - ☐ valyuta fondu
 - ☐ amortizasiya fondu
 - ☐ ehtiyat fondu
-

Sual: Müəssisədə birbaşa xərclər hansı xərclərə aid edilir? (Çəki: 1)

- ☐ sex xərcləri
 - ☐ kommersiya xərcləri
 - ☐ idarəetmə xərcləri
 - ☒ istehsal maya dəyəri
 - ☐ ümumzavod xərcləri
-

Sual: Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir? (Çəki: 1)

- ☐ maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə
 - ☐ kommersiya xərclərinə
 - ☒ istehsal maya dəyərinə
 - ☐ sex xərclərinə
 - ☐ ümumi zavod xərclərinə
-

Sual: Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- ☐ materiallar
 - ☐ alıcıda məhsul mühafizədə olan mallar
 - ☒ satılmış məhsul
 - ☐ əsas fondlar
 - ☐ bitməmiş istehsal
-

Sual: Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- ☐ materiallar
 - ☐ alıcıda məhsul mühafizədə olan mallar
 - ☒ satılmış məhsul
 - ☐ əsas fondlar
 - ☐ bitməmiş istehsal
-

Sual: Müəssisədə ilin əvvəlində hazır məhsul qalıqlarına daxil olmayan element (Çəki: 1)

- ☐ ambarda olan hazır məhsul qalığı (faktiki)
 - ☐ alıcılara yola salınan, lakin ödəmə vaxtı çatmayan mallar
 - ☐ alıcılara yola salınan və vaxtında ödənilməyən mallar
 - ☒ ambarda hazır məhsul qalıqlarının plan həcmi
 - ☐ alıcılarda məsul mühafizədə olan mallar
-

Sual: Müəssisədə ilin əvvəlində hazır məhsul qalıqlarına daxil olmayan element (Çəki: 1)

- ☐ ambarda olan hazır məhsul qalığı (faktiki)
 - ☐ alıcılara yola salınan, lakin ödəmə vaxtı çatmayan mallar
 - ☐ alıcılara yola salınan və vaxtında ödənilməyən mallar
 - ☒ ambarda hazır məhsul qalıqlarının plan həcmi
 - ☐ alıcılarda məsul mühafizədə olan mallar
-

Sual: Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir? (Çəki: 1)

- ☐ hesablama sənədlərinin rəsmiləşdirilməsi vaxtı
 - ☐ hesablama formaları
 - ☐ müqavilə qiymətləri
 - ☒ məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması
 - ☐ kommersiya xərcləri
-

Sual: Müəssisədə qeyri-material aktivlərə aid olan elementi göstər: (Çəki: 1)

- ☐ dövriyyə aktivləri
 - ☐ dövriyyə aktivləri
 - ☐ maliyyə aktivləri
 - ☒ torpaq hüquqi, ixtira hüquqi
 - ☐ dövriyyədənənkənar aktivlər
 - ☐ əsas fondlar
-

Sual: Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir? (Çəki: 1)

- ☒ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
 - ☐ məcburi xərclər
 - ☐ sosial xərclər
 - ☐ fəvqaladə xərclər
 - ☐ geniş təkrar istehsalla əlaqədar xərclər
-

Sual: Müəssisədə maliyyənin idarə olunması subyektini göstər (Çəki: 1)

- ☐ auditor təşkilatı
 - ☒ menecment
 - ☐ mühasibatlıq
 - ☐ vergi xidməti
 - ☐ ıgorta şirkəti
-

Sual: Müəssisədə material aktivlərinə daxil olmayan element (Çəki: 1)

- ☐ əsas material və xammal
 - ☐ istehsal ehtiyatları
 - ☐ bitməmiş istehsal
 - ☒ torpaq hüququ
 - ☐ avadanlıq
-

Sual: Müəssisədə normalaşdırılan dövriyyə kapitalının ümumi məbləği hansı vəsaitlərin həcmi müəyyən edir? (Çəki: 1)

- ☐ dövriyyədənənkənar vəsaitlərin
 - ☐ qeyri-material aktivlərin
 - ☒ xüsusi dövriyyə aktivlərin
 - ☐ ancaq istehsal dövriyyə fondlarının
 - ☐ ancaq tədavül dövriyyə fondlarının
-

Sual: Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir? (Çəki: 1)

- ☐ istehsal başa çatdıqda
 - ☐ satış başa çatdıqda
 - ☐ materiallar istehsala verildikdə
 - ☒ satılmış məhsul üçün pul vəsaiti hesablanma hesabına daxil olduqda
 - ☐ alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə
-

Sual: Müəssisədə valyuta vurslarındakı fərqlər hansı istiqamətdə olan gəlirə daxil deyildir? (Çəki: 1)

- ☐ əsas fəaliyyətdən olan gəlir
 - ☐ sair satışdan gəlir
 - ☐ fəvqəladə gəlir
 - ☒ satışdankənar əməliyyatlardan gəlirlər
 - ☐ investisiya fəaliyyətindən gəlir
-

Sual: Müəssisədə yığım fondundan maliyyələşən xərc hansıdır? (Çəki: 1)

- ☐ məhsul istehsalı xərcləri
 - ☐ reklam xərcləri
 - ☐ mükafatların ödənilməsi
 - ☒ istehsalın genişləndirilməsi, yeni texnikanın alınması
 - ☐ idarəetmə xərcləri
-

Sual: Müəssisədə zərərsiz nöqtədə xərclərin maliyyə təminatı necə adlanır? (Çəki: 1)

- ☐ sığortalanma
 - ☒ özxərcini ödəmə
 - ☐ özünümaliyyələşmə
 - ☐ büdcə təminatı
 - ☐ kredit təminatı
-

Sual: Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir? (Çəki: 1)

- ☐ uzunmüddətli kreditlər
 - ☐ baş idarənin vəsaiti
 - ☐ mənfəət
 - ☒ məhsul satışında gəlir
 - ☐ yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
-

Sual: Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir? (Çəki: 1)

- ☐ bank tərəfindən kreditin verilməsi
 - ☒ planlaşma, operativ idarə olunma, nəzarət
 - ☐ məhsul istehsalı
 - ☐ dövlət büdcəsinə vergilərin götürülməsi
 - ☐ inzibati idarə heyətinin əməkhaqqının hesablanması
-

Sual: Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər? (Çəki: 1)

- ☐ mənfəətin artması üçün
 - ☐ gəlirin artması üçün
 - ☒ tələb əsasında
 - ☐ xərclərə qənaət üçün
 - ☐ maya dəyərinin aşağı salınması üçün
-

Sual: Müəssisənin «sifariş portfelinə» nə daxildir? (Çəki: 1)

- ☐ istehsal xərcləri smetası
 - ☐ maliyyə planı
 - ☒ müqavilələr, istehsal planı, dövlət sifarişi
 - ☐ gəlirlər və xərclər balansı
 - ☐ hesabat balansı
-

Sual: Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir? (Çəki: 1)

- ☐ qısa və uzunmüddətli kreditlər
 - ☐ uzunmüddətli kreditlər
 - ☐ kreditör borcları
 - ☒ qısamüddətli kreditlər
 - ☐ möhkəm passivlər
-

Sual: Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər (Çəki: 1)

- ☐ əsas iş fəaliyyətindən gəlir
 - ☐ amortizasiya ayırmaları
 - ☒ sair satışından gəlir
 - ☐ DSMF götürmələr
 - ☐ satıcılara olan borcun ödənilməsi
-

Sual: Müəssisənin xüsusi vəsaitinin rentabelliyyəsinin hesablanması qaydası: (Çəki: 1)

- ☐ balans mənfəətinin xüsusi vəsaitə kimi
 - ☒ xalis mənfəətin xüsusi vəsaitə nisbəti kimi
 - ☐ xüsusi vəsaitin balans mənfəətinə nisbəti kimi
 - ☐ xüsusi vəsaitin xalis mənfəətə nisbəti kimi
 - ☐ xüsusi vəsaitin bölüşdürülməyən mənfəətə nisbəti kimi
-

Sual: Müəssisənin maliyyə resurslarında xüsusi vəsaiti göstər (Çəki: 1)

- ☐ sığorta ödənişləri
 - ☒ elmi-tədqiqat işlərindən əldə edilən mənfəət
 - ☐ maliyyə bazarında səfərbərliyə alınan vəsait
 - ☐ baş idarənin vəsaiti
 - ☐ kredit
-

Sual: Müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə

əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir? (Sürət 23.04.2015 11:52:55) (Çəki: 1)

- ☐ istehsaldankənar xərclər
 - ☐ əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
 - ☒ satışdankənar əməliyyatlarla əlaqədar xərclər
 - ☐ fəvqəladə xərclər
 - ☐ ümumzavod xərcləri
-

Sual: Müəssisədə plan ilinin sonuna hazır məhsul qalıqlarına daxil olan element (Çəki: 1)

- ☐ alıcılarda məhsul mühafizədə olan mallar
 - ☐ alıcılar tərəfindən vaxtında ödənilməyən mallar
 - ☐ hazır məhsulun faktiki qalığı
 - ☒ alıcılara yola salınan, lakin ödənilmə vaxtı çatmayan mallar (plan)
 - ☐ quraşdırılmayan avadanlıqlar
-

Sual: Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir? (Çəki: 1)

- ☐ hesablaşma çeki
 - ☐ ödəmə tələbnaməsi
 - ☐ inkasso
 - ☒ akkreditiv
 - ☐ inkasso tapşırığı
-

Sual: Operativ maliyyə planlaşdırılması zamanı tərtib olunan plan (Çəki: 1)

- ☐ uzunmüddətli kredit planı
 - ☐ biznes-plan
 - ☒ ödəmə təqvim
 - ☐ «pul vəsaitinin hərəkəti» proqnozu
 - ☐ balansın proqnozu
-

Sual: Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata bilərmə? (Çəki: 1)

- ☐ sata bilər, sata bilməz
 - ☐ sata bilməz
 - ☐ bağışlaya bilməz
 - ☐ sata və ya bağışlaya bilməz
 - ☒ sata, bağışlaya və verə bilər
-

Sual: Özünümaliyyələşmə hansı maddəyə aiddir? (Çəki: 1)

- ☐ maliyyə təhlili
 - ☐ maliyyə resursları
 - ☐ maliyyə uçotu
 - ☒ maliyyənin təşkili prinsipləri
 - ☐ maliyyə nəzarəti
-

Sual: Sair satışışdan gəlirin tərkiyinə nə daxildir? (Çəki: 1)

- ☒ nəqliyyat təsərrüfatından, əsaslı təmir təsərrüfatından gəlirlər
 - ☐ sənaye xarakterli məhsul satışından gəlirlər
 - ☐ fəvqəladə gəlirlər
 - ☐ satışdankənar əməliyyatlardan gəlirlər
 - ☐ amortizasiya ayırmaları
-

Sual: Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- ☐ qiymət, maya dəyəri, qalıqlar
 - ☐ malın miqdarı
 - ☒ satışın həcmi, qiymət
 - ☐ əmtəəlik məhsulun həcmi, qiymət
 - ☐ maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
-

Sual: Şirkətin kapital qoyuluşunun həyata keçirilməsi ilə əlaqədar çəkdiyi xərclər: (Çəki: 1)

- ☒ uzunmüddətli xərclərdir
 - ☐ cari xərclərdir
 - ☐ xüsusi xərclərdir
 - ☐ dolay xərclər
 - ☐ cari əsas xərclər
-

Bölmə: MAL.NƏZƏR. 2211

Ad	MAL.NƏZƏR. 2211
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	100 %

Sual: 2010-cu ilin dövlət büdcəsində əsas hansı sahələrə diqqət yetirilmişdir? 1. Sosial sahələrə 2. İqtisadi sahələrə 3. Mudafiə sahəsinə 4. Biznes sahəsinə 5. İdarəetməyə (Çəki: 1)

- ☒ (1; 2;)
 - ☐ (3; 4;)
 - ☐ (1; 3;)
 - ☐ (1; 5;)
 - ☐ (3; 5;)
-

Sual: Advolor gömrük rüsumu nədir? (Çəki: 1)

- ☒ əmtəənin gömrük dəyərinə görə müəyyən olunmuş faiz.
- ☐ mövcud güzəşt rejimi.

- ☐ faktik qiymətlərdən ödəmələr.
 - ☐ protksionist.
 - ☐ vergi növüdür
-

Sual: Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır? (Çəki: 1)

- ☐ büdcənin smeta xərcləri
 - ☐ təsdiq edilmiş büdcə layihəsi.
 - ☐ büdcənin gəlirlər və xərclər balansı.
 - ☐ büdcə müəssisələrinin sifarişi.
 - ☒ büdcənin gəlirlər və xərclər cədvəli.
-

Sual: Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz? (Çəki: 1)

- ☐ dövlət xərcləri = dövlət büdcəsinin xərcləri;
 - ☐ dövlət xərcləri < dövlət büdcəsinin xərcləri;
 - ☒ dövlət xərcləri > dövlət büdcəsinin xərcləri;
 - ☐ dövlət xərcləri $\leq$ dövlət büdcəsinin xərcləri;
 - ☐ dövlət xərcləri $\geq$ dövlət büdcəsinin xərcləri;
-

Sual: Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırır? (Çəki: 1)

- ☒ Büdcə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi
 - ☐ Büdcə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
 - ☐ Büdcə prosesinin qapalılığın artırılması
 - ☐ Büdcə prosesi müddətinin azaldılması
 - ☐ Variantların hamısı düzdür
-

Sual: Aşağıdakı vergilərin hansıları dolayı vergilərdir. (Çəki: 1)

- ☐ müəssələrin əmlak vergisi; ƏDV;
 - ☐ aksizlər; müəssələrin əmlak vergisi;
 - ☐ gəlir vergisi; mənfəət vergisi; aksizlər;
 - ☐ əmlak vergisi, gəlir vergisi;
 - ☒ ƏDV; aksizlər;
-

Sual: Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil? (Çəki: 1)

- ☐ Tənzimləyici funksiya
 - ☐ Fiskal funksiya
 - ☒ Risk funksiya
 - ☐ Nəzarət funksiya
 - ☐ Bölüşdürücü funksiya
-

Sual: Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinət hansı mənbədən ödənilir? (Çəki: 1)

- ☒ Dövlət Sosial Müdafiə Fondundan;

- ☐ Sosial sığorta fondu;
 - ☐ Pensiya fondundan;
 - ☐ İcbari tibbi sığorta fondundan;
 - ☐ işçinin işlədiyi müəssisə və təşkilatdan;
-

Sual: Azərbaycanda büdcənin icrası sistemi hansıdır? (Çəki: 1)

- ☐ Bank;
 - ☒ xəzinədarlıq;
 - ☐ qarışıq;
 - ☐ dövlət;
 - ☐ smeta;
-

Sual: Azərbaycanda hansı büdcədən kənar fondlar mövcuddur? (Çəki: 1)

- ☐ Sosial sığorta fondu;
 - ☐ Heydər Əliyev fondu;
 - ☐ Yol fondu;
 - ☒ Neft fondu;
 - ☐ Prezidentin ehtiyat fondu
-

Sual: Bakı şəhərində sadələşdirilmiş verginin dərəcəsi neçədir? (Çəki: 1)

- ☐ 20%
 - ☐ 3%
 - ☒ 4%
 - ☐ 18%
 - ☐ 14%
-

Sual: Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər? (Çəki: 1)

- ☐ iki dəfə
 - ☒ bir dəfə
 - ☐ istənilən qədər.
 - ☐ üç dəfə
 - ☐ beş dəfə
-

Sual: Bunlardan hansı büdcənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil? (Çəki: 1)

- ☐ Elm və təhsil xərcləri
 - ☐ Səhiyyə xərcləri
 - ☐ Qeyri-maddi istehsal sahələri
 - ☐ Mənzil – kommunal təsərrüfatı xərcləri
 - ☒ Sənaye və tikinti xərcləri
-

Sual: Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir: (Çəki: 1)

- ☒ vergili gəlirlər, qeyri-vergili gəlirlər, əsaslı gəlirlər və rəsmi qaydada alınan vəsaitlər;
- ☐ Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar;
- ☐ Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən,

satışdan və icarəsindən daxilolmalar;

- ☐ Xarici dövlətlərdən və digər səviyyəli büdcələrdən alınan vəsaitlər.
 - ☐ Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir.
-

Sual: Büdcə xərcləri əsasən hansı sahələrə yönəlir? (Çəki: 1)

- ☐ Dövlət müəssisələrinə, orduya və polisin saxlanması
 - ☐ Pensiyaların ödənməsinə
 - ☒ Bütün Dövlət xərclərinə
 - ☐ Təhsil və səhiyyəyə
 - ☐ Maddi sahələrin inkişafına
-

Sual: Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir? (Çəki: 1)

- ☐ Milli Bankın Sədri
 - ☒ Prezident
 - ☐ Baş Nazir
 - ☐ İqtisadi inkişaf naziri
 - ☐ Vergi Naziri
-

Sual: Büdcə profisiti: (Çəki: 1)

- ☒ Mədxil məxaricindən çoxdur
 - ☐ Mədxil məxaricindən azdır
 - ☐ Mədxil və məxaric bərabərdir
 - ☐ Hamısı düzdür
 - ☐ Variantlar düz deyil
-

Sual: Büdcə prosesinin əsas mərhələləri hansılardır? (Çəki: 1)

- ☒ Büdcə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, büdcənin icrası və icrasına dair hesabatın hazırlanması;
 - ☐ Büdcə layihəsinin tərtibi və icrası;
 - ☐ Büdcə layihəsinin icrası;
 - ☐ Büdcəyə nəzarət
 - ☐ Büdcənin müzakirəsi
-

Sual: Büdcə ssudaları nəyə deyilir? (Çəki: 1)

- ☒ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərtlə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmaq şərtlə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmamaq şərtlə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ Büdcə sekvstri

Sual: Büdcə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir? (Çəki: 1)

- ☐ Balanslaşdırma və qruplaşdırma
 - ☒ Müqayisə və qruplaşdırma
 - ☐ Qruplaşdırma və nəzarət
 - ☐ Nəzarət və müqayisə
 - ☐ Variantların hamısı düzdür
-

Sual: Büdcə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir? (Çəki: 1)

- ☐ təşkilatın rəhbərliyinin qərarı ilə.
 - ☐ əmək kollektivinin qərarı ilə
 - ☐ yuxarı təşkilatın qərarı ilə
 - ☐ vahid tarif cədvəli ilə.
 - ☒ ştat cədvəli üzrə.
-

Sual: Büdcədən birbaşa yararlanan insanlar hansılardır 1. Hərbiçilər 2. Uşaqlar 3. İş adamları 4. Diplomatlar (Çəki: 1)

- ☐ 2003-02-01
 - ☒ 2004-02-01
 - ☐ 2004-03-02
 - ☐ 1,2,3,4
 - ☐ 2004-03-01
-

Sual: Büdcədən kənar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz: (Çəki: 1)

- ☐ statusa görə;
 - ☐ məqsədinə görə;
 - ☐ fəaliyyət dövrünə görə;
 - ☒ dəyər əlamətinə görə;
 - ☐ əhatə dairəsinə görə;
-

Sual: Büdcənin icrası nəyi əhatə edir: (Çəki: 1)

- ☒ Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
 - ☐ Büdcə layihəsinin tərtibidir;
 - ☐ Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır;
 - ☐ Büdcəyə nəzarətdir.
 - ☐ Variantların heç biri düz deyil
-

Sual: Büdcənin inkişaf proqnozu nədir? (Çəki: 1)

- ☐ Büdcə sisteminin qurulması prinsipidir
 - ☒ Büdcənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
 - ☐ Büdcənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır
 - ☐ Büdcə prosesinin son mərhələsidir
 - ☐ Yalnız büdcə gəlirlərinin artımının qiymətləndirilməsidir.
-

Sual: Büdcə profisiti nədir? (Çəki: 1)

- ☐ gəlirlərin xərclərə bərabarlığı
 - ☒ gəlirlərin xərcləri üstələməsi
 - ☐ xərclərin gəlirləri üstələməsi
 - ☐ gəlirlərin xərclərdən üstün və ya bərabər olması.
 - ☐ gəlirlərin xərclərdən kiçik və bərabər olması.
-

Sual: Dövlət büdcədən kənar fondları bu: (Çəki: 1)

- ☒ konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;
 - ☐ bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir;
 - ☐ müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır;
 - ☐ istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır;
 - ☐ büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir;
-

Sual: Dövlət büdcədən kənar fondların formalaşması mənbələri ola bilməz: (Çəki: 1)

- ☒ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiyon gəlir;
 - ☐ xüsusi vergilər;
 - ☐ sığorta haqqı;
 - ☐ büdcə vəsaitləri;
 - ☐ borc vəsaitləri;
-

Sual: Dövlət büdcədən kənar fondlarının vəsaitlərindən istifadə tənzimlənir: (Çəki: 1)

- ☒ icraedici orqan tərəfindən;
 - ☐ qanunverici orqan tərəfindən;
 - ☐ büdcədən kənar fondların özləri tərəfindən;
 - ☐ Mərkəzi bank tərəfindən;
 - ☐ Hesablama palatası tərəfindən;
-

Sual: Dövlət büdcəsinin əsas gəlirləri hansıdır? (Çəki: 1)

- ☐ Qrantlar
 - ☐ Kreditlərdən daxilolmalar
 - ☒ Vergi və rüsumlar
 - ☐ Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar
 - ☐ Yalnız vergilərdən
-

Sual: Dövlət büdcəsinin əsaslı xərclərinə aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☐ İnvestisiyalar, əsaslı tikinti, təmir, uzunmüddətli kreditlər, subsidiyalar;
- ☒ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər;
- ☐ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), uzunmüddətli kreditlər.
- ☐ Mal və xidmətlərin haqqının ödənilməsi, dotasiya;

☐ Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar.

Sual: Dövlət büdcəsinin gəlirlərinə nə aiddir? (Çəki: 1)

- ☒ dolayı vergilər
 - ☐ mənfəət
 - ☐ MG
 - ☐ istehlak fondu
 - ☐ milli varidat
-

Sual: Dövlət büdcəsinin icrası ilə əsasən hansı hökumət qurumu məşğul olur? (Çəki: 1)

- ☐ Milli Bank
 - ☒ Maliyyə Nazirliyi
 - ☐ Prezidentin İcra Aparatı
 - ☐ Nazirlər Kabineti
 - ☐ Vergilər Nazirliyi
-

Sual: Dövlət büdcəsinin icrası ilə əsasən hansı hökumət qurumu məşğul olur? (Çəki: 1)

- ☐ Milli Bank
 - ☒ Maliyyə Nazirliyi
 - ☐ Prezidentin İcra Aparatı
 - ☐ Nazirlər Kabineti
 - ☐ Vergilər Nazirliyi
-

Sual: Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir? (Çəki: 1)

- ☐ Baş nazir
 - ☒ Prezident
 - ☐ Maliyyə naziri
 - ☐ Milli bankın sədri
 - ☐ Vergilər naziri
-

Sual: Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir? (Çəki: 1)

- ☐ ABŞ dolları
 - ☐ Avro
 - ☐ ABŞ dolları və manat
 - ☒ Milli valyuta
 - ☐ Türk lirası
-

Sual: Dövlət gəlirlərinin formalaşmasında nələr iştirak edir: (Çəki: 1)

- ☐ dolayı vergilər; borclar; dotasiya;
- ☒ vergilər; qeyri vergi daxilolmaları;
- ☐ subvensiya; borclar; dolayı vergilər; dotasiya
- ☐ subvensiya; subsidiya; dotasiya.
- ☐ emissiya; subsidiya; dotasiya.

Sual: Dövlət gəlirlərinin mobilizə metodlarını qeyd edin: (Çəki: 1)

- ☐ transfertlər
 - ☐ subvensiyalar
 - ☒ borclar
 - ☐ dotasiyalar
 - ☐ subsidiyalar
-

Sual: Dövlət maliyyə sistemində aid deyildir (Çəki: 1)

- ☐ Dövlət və yerli büdcələr
 - ☐ Dövlət krediti
 - ☐ Büdcədən kənar fondlar
 - ☒ Kommersiya bankları
 - ☐ Bələdiyyələrin maliyyəsi
-

Sual: Dövlət maliyyə siyasətinin əsas istiqamətlərinə aiddir: (Çəki: 1)

- ☒ Dövlətin iqtisadi və sosial inkişaf prioritetlərinə uyğun olaraq rəşional bölgünün müəyyən edilməsi və maliyyə resurslarının istifadəsi
 - ☐ Kredit təşkilatlarının fəaliyyətinin gəlirliliyinin təmin edilməsi
 - ☐ Pul-kredit sisteminin balanslaşdırılması və milli pul vahidinin ödəniş qabiliyyətliliyinin təminatı
 - ☐ Maliyyə bazarında rəqabətin təminatı
 - ☐ Kommersiya banklarının inkişaf strategiyasının hazırlanması
-

Sual: Dövlət maliyyəsinin formalaşması metodudur: (Çəki: 1)

- ☒ Vergi qoyma
 - ☐ Təsərrüfat subyektlərinin mənəfəti
 - ☐ Ev təsərrüfatının gəlirinin bir hissəsi
 - ☐ Maliyyə bazarlarında borclanma (borc almaq)
 - ☐ Ev təsərrüfatının gəlirlə işləməsi
-

Sual: Dövlət maliyyəsinin yaranmasının ilkin şərtləri: (Çəki: 1)

- ☐ Kredit münasibətlərinin yaranması
 - ☐ Qızılın xüsusi əmtəə kimi ayrılması
 - ☐ Maliyyə bazarlarının yaranması
 - ☒ Dövlət pul fondlarının yaranması
 - ☐ Qızıl sikkələrin dövrüyyə buraxılması ilə
-

Sual: Dövlət Neft Fondunun gəlirlərinə aid deyil: (Çəki: 1)

- ☐ Akrhesabı ödənişlər;
 - ☒ Əlavə dəyər vergisi;
 - ☐ AR payına düşən xam neftin satıcıdan əldə edilən gəlir (xərclər çıxılmaqla);
 - ☐ Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir;
 - ☐ Göstərilənlərin hamısı fondun gəlirlərinə aiddir.
-

Sual: Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur? (Çəki: 1)

- ☐ məhsulun satışı ilə bağlı mədaxildən;
 - ☐ mənfəətdən;
 - ☒ əmək haqqı fondundan;
 - ☐ ehtiyat fondundan;
 - ☐ yığım fondundan;
-

Sual: Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta xərclərinə aid edilir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinat; 2) hamiləlik və doğuşla bağlı verilən müavinat; 3) işsizliklə bağlı müavinat; 4) əlillərə maddi kömək; 5) sosial pensiya; (Çəki: 1)

- ☒ (1; 2;)
 - ☐ (3; 4;)
 - ☐ (2; 4;)
 - ☐ (4; 5;)
 - ☐ (3; 5;)
-

Sual: Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir? (Çəki: 1)

- ☐ Müəssisənin ümumi gəlirlərinə nisbətən;
 - ☒ Müəssisənin əmək haqqı fonduna nisbətən;
 - ☐ Müəssisənin xalis gəlirinə nisbətən;
 - ☐ Müəssisənin amortizasiya fonduna nisbətən;
 - ☐ Cavabların heç biri düzgün deyil.
-

Sual: Dünya təcrübəsində büdcə kəsirinin qəbul edilən həddi: (Çəki: 1)

- ☐ ÜDM-un 10-15%-i həcmində;
 - ☒ ÜDM-un 2-3%-i həcmində;
 - ☐ ÜDM-un 50%-i həcmində;
 - ☐ İnflyasiyanın mövcud səviyyəsi.
 - ☐ ÜDM-un 30%-i həcmində
-

Sual: Düzgün ifadəni seçib göstərin (Çəki: 1)

- ☐ iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
 - ☐ istənilən pul münasibətləri maliyyə münasibətləridir
 - ☐ istənilən kredit münasibətləri maliyyə münasibətləridir
 - ☒ istənilən maliyyə münasibətləri pul münasibətləridir
 - ☐ istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
-

Sual: Fiskal inhisar vergiləri nədir? (Çəki: 1)

- ☐ birbaşa vergi növü.
- ☐ rüsum.
- ☒ dolaylı vergi növü.
- ☐ gəlir vergisi.
- ☐ korporativ vergisi.

Sual: Franşiza nədir? (Çəki: 1)

- ☐ sığorta növü;
 - ☐ bağlanan sığorta müqaviləsinin miqdarı;
 - ☐ sığorta ziyanının ödənilməsi;
 - ☒ sığorta şirkətinin ödəmədiyi ziyanın miqdarı;
 - ☐ sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya;
-

Sual: Fyuçers dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması;
 - ☐ guzəştli kredit növü;
 - ☐ əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi;
 - ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr ərzində alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli müqavilə;
 - ☒ gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilə;
-

Sual: Hal-hazırda Azərbaycanda hansı istiqamətdə dövlət büdcədən kənar fondları fəaliyyət göstərir: 1. sosial istiqamətdə; 2. sahə istiqamətində; 3. ekoloji istiqamətdə; 4. innovasiya istiqamətdə; 5. elmi istiqamətdə; (Çəki: 1)

- ☒ (1; 2)
 - ☐ (1; 3)
 - ☐ (2; 4)
 - ☐ (1; 4)
 - ☐ (4; 5)
-

Sual: Hansı funksiya sığortanın funksiyası deyildir? (Çəki: 1)

- ☐ qarşısı alınma;
 - ☒ fiskal;
 - ☐ nəzarət;
 - ☐ yığım;
 - ☐ yenidən bəlgü;
-

Sual: Hansı xidmət maliyyə xidmətinə aid deyildir? (Çəki: 1)

- ☐ sığorta əməliyyatları
 - ☐ səhmlərin tədavülü
 - ☒ inkasasiya xidməti
 - ☐ investisiya fondlarının idarə edilməsi
 - ☐ borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
-

Sual: Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir? (Çəki: 1)

- ☐ istehsal fondlarının;
 - ☐ əhalinin gəlirlərinin;
 - ☒ ÜDM dəyərinin;
 - ☐ istehsal və qeyri istehsal fondlarının;
 - ☐ kredit fondlarının;
-

Sual: Hansı vergi yerli vergiyə aid deyildir? (Çəki: 1)

- ☐ fiziki şəxslərin torpaq vergisi
 - ☐ fiziki şəxslərin əmlak vergisi
 - ☒ hüquqi şəxslərin torpaq vergisi
 - ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
 - ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
-

Sual: Hesablama palatası kimə tabedir? (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyinə;
 - ☐ İqtisadi inkişaf Nazirliyinə;
 - ☒ Milli Məclisə;
 - ☐ Nazirlər Kabinetinə;
 - ☐ Prezidentə
-

Sual: Xəzinədarlıq hansı orqanın təbəçiliyindədir? (Çəki: 1)

- ☐ Hökumətin;
 - ☒ Maliyyə nazirliyinin;
 - ☐ Parlamentin;
 - ☐ Prezident aparatının;
 - ☐ Milli bankın;
-

Sual: İctimai birliklərə misal göstərmək olar: (Çəki: 1)

- ☒ həmkarlar ittifaqı;
 - ☐ xüsusi müəssisələr;
 - ☐ kooperativlər;
 - ☐ səhmdar cəmiyyətlər;
 - ☐ MMC-lər
-

Sual: İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir: (Çəki: 1)

- ☐ əsas fəaliyyətlə bağlı məsrəflər;
 - ☐ aparatın saxlanması ilə bağlı məsrəflər;
 - ☐ inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
 - ☐ beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
 - ☒ büdcə qarşısında maliyyə öhdəlikləri;
-

Sual: İdarəedaxili maliyyə nəzarətini hansı orqan həyata keçirir? (Çəki: 1)

- ☒ sahə nazirliklərinin təftiş aparatı;
 - ☐ auditor firması;
 - ☐ mühasibatlıq;
 - ☐ vergilər nazirliyi;
 - ☐ müəssisələrin maliyyə şöbələri;
-

Sual: İlk qiymətli kağızlar bazarı bu: (Çəki: 1)

- ☐ məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır;
 - ☒ investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir;
 - ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır;
 - ☐ qiymətli kağızların mübadilə sferasıdır;
 - ☐ qiymətli kağızların alınması məqsədi ilə investorların axtarışdır;
-

Sual: Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün büdcədən ayrılan vəsait necə adlanır? (Çəki: 1)

- ☐ Dotasiya;
 - ☐ Büdcə ssudası;
 - ☐ Subsidiya;
 - ☒ Büdcə xərcləri;
 - ☐ subvensiya.
-

Sual: Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi? (Çəki: 1)

- ☒ ola bilərlər;
 - ☐ ola bilməzlər;
 - ☐ istisna hallarda ola bilərlər;
 - ☐ sualın qoyuluşu yalnaşdır;
 - ☐ dövlət orqanlarının icazəsi olarsa ola bilərlər;
-

Sual: Listing xidməti nədir: (Çəki: 1)

- ☒ Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
 - ☐ Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
 - ☐ Maliyyə risklərinin sığortalanması
 - ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası
 - ☐ Qiymətli kağızların ilkin bazarda emisyası
-

Sual: Listing xidməti nədir: (Çəki: 1)

- ☒ Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
 - ☐ Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
 - ☐ Maliyyə risklərinin sığortalanması
 - ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası
 - ☐ Qiymətli kağızların ilkin bazarda emisyası
-

Sual: Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır? (Çəki: 1)

- ☐ Balans mənfəəti;
 - ☐ Qalıq mənfəəti;
 - ☐ Ümumi mənfəət;
 - ☒ Xalis mənfəət;
 - ☐ Baza mənfəəti.
-

Sual: Mənfəətdən vergi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- ☐ 24 %

- ☐ 27 %
 - ☐ 22 %
 - ☐ 18 %
 - ☒ 20 %
-

Sual: Mənfəətdən vergi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- ☐ 24 %
 - ☐ 27 %
 - ☐ 22 %
 - ☐ 18 %
 - ☒ 20 %
-

Sual: Mənfəətdən vergi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- ☐ 24 %
 - ☐ 27 %
 - ☐ 22 %
 - ☐ 18 %
 - ☒ 20 %
-

Sual: Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Büdcə;
 - ☐ Büdcə münasibətləri;
 - ☒ Büdcə mexanizmi;
 - ☐ Büdcə prosesi;
 - ☐ Büdcə planlaşdırılması;
-

Sual: Maliyyə siyasətinin tərkibinə aid edilmir: (Çəki: 1)

- ☒ Pul Siyasəti;
 - ☐ büdcə siyasəti;
 - ☐ Vergi siyasəti;
 - ☐ İnvestisiya siyasəti;
 - ☐ Fiskal siyasəti.
-

Sual: Maliyyə bazarının strukturuna aid deyil: (Çəki: 1)

- ☐ fond bazarı;
 - ☒ əmtəə və xidmətlər bazarı;
 - ☐ borc kapitalı bazarı;
 - ☐ kredit bazarı;
 - ☐ sığorta bazarı;
-

Sual: Maliyyə mexanizminin tərkibinə daxil deyil: (Çəki: 1)

- ☒ Maliyyə strategiyası və taktikası;
- ☐ Maliyyə planlaşdırılması;

- ☐ Maliyyə vasitəli və stimulları;
 - ☐ Maliyyə qanunvericiliyi;
 - ☐ Maliyyə göstəriciləri; norma və normativləri.
-

Sual: Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? (Çəki: 1)

- ☐ növbəti bölgünü;
 - ☒ sahələrarası bölgünü;
 - ☐ ilkin bölgünü;
 - ☐ yenidən bölgünü;
 - ☐ sonrakı bölgünü
-

Sual: Maliyyə nədir? (Çəki: 1)

- ☐ pul fondlarının məcmusu;
 - ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
 - ☐ dövlətin pul vəsaitləridir;
 - ☐ dövlətin və müəssisələrin pul fondlarının məcmusudur;
 - ☐ dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir;
-

Sual: Maliyyə nəzarətinin formaları hansılardır? (Çəki: 1)

- ☐ təhlil; qabaqcadan; sonrakı.
 - ☒ cari; qabaqcadan; sonrakı
 - ☐ sonrakı; təhlil; cari;
 - ☐ təftiş; yoxlama;
 - ☐ dövlət; auditor; təsərrüfatdaxili
-

Sual: Maliyyə nəzarətinin metodlarını göstərin. (Çəki: 1)

- ☐ sənəd uçotu;
 - ☒ yoxlama;
 - ☐ anketləşdirmə;
 - ☐ universallıq;
 - ☐ preventivlilik;
-

Sual: Maliyyə Nazirliyinin vəzifələrini göstərin. (Çəki: 1)

- ☒ Büdcə planının hazırlanması; büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək;
 - ☐ büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinin təmin etmək;
 - ☐ vergilərin düzgün ödənilməsinin təmin etmək; fond birjasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Büdcə planının hazırlanması;
 - ☐ vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.
 - ☐ Pul-kredit siyasətinə nəzarət.
-

Sual: Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qurulaşdırılır? (Çəki: 1)

- ☐ meqa və mezo səviyyələrdə yaradılan pul fondları;

- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
 - ☐ dövlət və qeyri dövlət pul fondları;
 - ☐ dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları;
 - ☐ müəssələrin maliyyəsi və dövlət maliyyəsi;
-

Sual: Maliyyə sisteminin maddi bazasını təşkil edən həlqə: (Çəki: 1)

- ☐ Dövlət büdcəsi
 - ☐ Sığorta
 - ☐ Dövlət krediti
 - ☒ Kommersiya fəaliyyəti göstərən müəssisənin maliyyəsi
 - ☐ DSMF
-

Sual: Maliyyənin planlaşdırma metodları hansılardır? (Çəki: 1)

- ☐ iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu;
 - ☒ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu;
 - ☐ iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu;
 - ☐ müqaisəli təhlil metodu;
 - ☐ iqtisadi tənzimləmə metodu;
-

Sual: Maliyyənin funksiyalarını göstərin: (Çəki: 1)

- ☐ tənzimləmə və beynəlxalq;
 - ☐ təkraristehsal və sosial;
 - ☐ sosial və sabitləşdirici;
 - ☒ nəzarət və bölgü;
 - ☐ stimullaşdırıcı və sabitləşdirici;
-

Sual: Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır? (Çəki: 1)

- ☒ dəqiq maliyyə məlumatlarından;
 - ☐ nəzarət orqanlarının fəaliyyətindən;
 - ☐ qanunvericilikdən;
 - ☐ parlamentdən;
 - ☐ maliyyə mexanizmdən;
-

Sual: Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin: (Çəki: 1)

- ☐ dəyərin qarşılıqlı hərəkətidir;
 - ☐ dəyərin pulla ifadəsiniun hərəkətidir;
 - ☐ sadəcə dəyərin hərəkətidir;
 - ☒ dəyərin birtərəfli və əvəzsiz hərəkətidir;
 - ☐ pul vəsaitlərinin hərəkətidir;
-

Sual: Maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. auditor; 3. təftiş; 4. ilkin, 5. cari (Çəki: 1)

- ☐ (2; 3;)
- ☐ (3; 4;)

- ☐ (3; 5;)
 - ☒ (1; 2;)
 - ☐ (4; 5;)
-

Sual: Maliyyə nəzarətinin növlərinin göstərin (Çəki: 1)

- ☒ idarədaxili; dövlət; auditor;
 - ☐ dövlət; auditor; yoxlama; təftiş;
 - ☐ təftiş; yoxlama; auditor; ictimai;
 - ☐ ilkin, cari, sənədlərin oxunması,
 - ☐ təftiş; auditor; təsərrüfatdaxili.
-

Sual: Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir? (Çəki: 1)

- ☐ amortizasiya fondu
 - ☐ yığım fondu
 - ☒ təmir fondu
 - ☐ istehlak fondu
 - ☐ ehtiyat fondu
-

Sual: Müəssisənin maliyyə resurslarında xüsusi vəsaitə bərabər tutulan vəsaitlər necə adlanır? (Çəki: 1)

- ☐ mənfəət
 - ☐ dotasiya
 - ☐ amortizasiya
 - ☒ möhkəm pasivlər
 - ☐ xalis mənfəət
-

Sual: Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər (Çəki: 1)

- ☒ (1; 3;)
 - ☐ (1; 4;)
 - ☐ (3; 5;)
 - ☐ (1; 5;)
 - ☐ (4; 5;)
-

Sual: Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər (Çəki: 1)

- ☒ (1; 3;)
 - ☐ (1; 4;)
 - ☐ (3; 5;)
 - ☐ (1; 5;)
 - ☐ (4; 5;)
-

Sual: Müdafiə olunan xərc maddələri nəyə deyilir? (Çəki: 1)

- ☒ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir.

- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
 - ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir
 - ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir
 - ☐ Büdcə kəsiri
-

Sual: Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir? (Çəki: 1)

- ☒ çünki burada dəyər yaradılır;
 - ☐ çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir;
 - ☐ çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur;
 - ☐ çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir;
 - ☐ çünki burada məqsədli fondlar yaradılır;
-

Sual: Opcion dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması;
 - ☐ guzəştli kredit növü;
 - ☐ əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi;
 - ☒ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş;
 - ☐ gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar müqavilə;
-

Sual: Ölkəmizin dövlət büdcəsi əsasən nədən formalaşır? (Çəki: 1)

- ☐ Neftin və qazın satışı
 - ☐ Dövlət müəssisələrinin gəlirlərindən
 - ☐ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar, iyanələr və Neft fondundan ayırmalar
 - ☒ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
 - ☐ Fiziki şəxslərin gəlir vergisi
-

Sual: Ölkəmizin dövlət büdcəsi əsasən nədən formalaşır? (Çəki: 1)

- ☐ Neftin və qazın satışı
 - ☐ Dövlət müəssisələrinin gəlirlərindən
 - ☐ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar, iyanələr və Neft fondundan ayırmalar
 - ☒ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
 - ☐ Fiziki şəxslərin gəlir vergisi
-

Sual: Ölkəmizin dövlət büdcəsi əsasən nədən formalaşır? (Çəki: 1)

- ☐ Neftin və qazın satışı
 - ☐ Dövlət müəssisələrinin gəlirlərindən
 - ☐ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar, iyanələr və Neft fondundan ayırmalar
 - ☒ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
 - ☐ Fiziki şəxslərin gəlir vergisi
-

Sual: Öz funksiya və vəzifələrini yerinə yetirmək üçün maliyyənin təşkili və istifadəsi ilə bağlı dövlətin tədbirlər planının məcmusu nə adlanır? (Çəki: 1)

- ☐ maliyyə
 - ☒ maliyyə siyasəti
 - ☐ maliyyə mexanizmi
 - ☐ maliyyənin idarə edilməsi
 - ☐ maliyyə nəzarəti
-

Sual: Öz sahibinə muəssisənin mənfəətinin bir hissəsini əldə etmək, onun əmlakının bir hissəsinə sahib olmaq, habelə müəssisənin idarə edilməsində iştirak etmək hüququnu verən qiymətli kağız novu: (Çəki: 1)

- ☐ Veksel;
 - ☐ İstiqraz
 - ☒ Səhm
 - ☐ Dövlət xəzinədarlıq banknotları (öhdəlikləri)
 - ☐ Qisa müddətli istiqrazlar
-

Sual: 2010-cu ilin dövlət büdcəsi hansı yönümlüdür? (Çəki: 1)

- ☐ Sosial yönümlü
 - ☐ İnvestisiya yönümlü
 - ☒ Sosial və investisiya yönümlü
 - ☐ Biznes yönümlü
 - ☐ Hamısı düzdür
-

Sual: 2010-cu ilin dövlət büdcəsində əsas hansı sahələrə diqqət yetirilmişdir? 1. Sosial sahələrə 2. İqtisadi sahələrə 3. Mudafiə sahəsinə 4. Biznes sahəsinə 5. İdarəetməyə (Çəki: 1)

- ☒ (1; 2;)
 - ☐ (3; 4;)
 - ☐ (1; 3;)
 - ☐ (1; 5;)
 - ☐ (3; 5;)
-

Sual: Advolor gömrük rüsumu nədir? (Çəki: 1)

- ☒ əmtənin gömrük dəyərinə görə müəyyən olunmuş faiz.
 - ☐ mövcud güzəşt rejimi.
 - ☐ faktik qiymətlərdən ödəmələr.
 - ☐ protksionist.
 - ☐ vergi növüdür
-

Sual: Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır? (Çəki: 1)

- ☐ büdcənin smeta xərcləri
- ☐ təsdiq edilmiş büdcə layihəsi.
- ☐ büdcənin gəlirlər və xərclər balansı.
- ☐ büdcə müəssisələrinin sifarişi.

- ☒ büdcənin gəlirlər və xərclər cədvəli.
-

Sual: Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz? (Çəki: 1)

- ☐ dövlət xərcləri = dövlət büdcəsinin xərcləri;
 - ☐ dövlət xərcləri < dövlət büdcəsinin xərcləri;
 - ☒ dövlət xərcləri > dövlət büdcəsinin xərcləri;
 - ☐ dövlət xərcləri $\leq$ dövlət büdcəsinin xərcləri;
 - ☐ dövlət xərcləri $\geq$ dövlət büdcəsinin xərcləri;
-

Sual: Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz? (Çəki: 1)

- ☐ dövlət xərcləri = dövlət büdcəsinin xərcləri;
 - ☐ dövlət xərcləri < dövlət büdcəsinin xərcləri;
 - ☒ dövlət xərcləri > dövlət büdcəsinin xərcləri;
 - ☐ dövlət xərcləri $\leq$ dövlət büdcəsinin xərcləri;
 - ☐ dövlət xərcləri $\geq$ dövlət büdcəsinin xərcləri;
-

Sual: Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırır? (Sürət 06.04.2015 16:35:58) (Sürət 23.04.2015 11:23:37) (Çəki: 1)

- ☒ Büdcə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi
 - ☐ Büdcə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
 - ☐ Büdcə prosesinin qapalılığın artırılması
 - ☐ Büdcə prosesi müddətinin azaldılması
 - ☐ Variantların hamısı düzdür
-

Sual: Aşağıdakı vergilərin hansıları dolayı vergilərdir. (Çəki: 1)

- ☐ müəssələrin əmlak vergisi; ƏDV;
 - ☐ aksizlər; müəssələrin əmlak vergisi;
 - ☐ gəlir vergisi; mənfəət vergisi; aksizlər;
 - ☐ əmlak vergisi, gəlir vergisi;
 - ☒ ƏDV; aksizlər;
-

Sual: Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil? (Çəki: 1)

- ☐ Tənzimləyici funksiya
 - ☐ Fiskal funksiya
 - ☒ Risk funksiya
 - ☐ Nəzarət funksiya
 - ☐ Bölüşdürücü funksiya
-

Sual: Yenidən bölgü uyğun olaraq dövlət maliyyə resurslarına aiddir (Çəki: 1)

- ☐ Qiymətli kağızların emissiyasından daxil olan gəlirlər
- ☐ Dövlət müəssələrinin fəaliyyətindən gəlir
- ☒ Vergilər
- ☐ Dövlət krediti

Sual: Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir? (Çəki: 1)

- ☐ qabaqcadan;
 - ☒ cari;
 - ☐ sonrakı;
 - ☐ qabaqcadan və cari;
 - ☐ qabaqcadan və sonrakı;
-

Sual: Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin. (Çəki: 1)

- ☐ müəssisələrin maliyyəsi, büdcədən kənar dövlət pul fondu;
 - ☒ dövlət krediti, büdcədən kənar dövlət pul fondu ;
 - ☐ sosial sığorta fondu, müəssisələrin maliyyəsi;
 - ☐ sığorta, dövlət müəssisələrinin maliyyəsi
 - ☐ qeyri istehsal sahələrinin maliyyəsi;
-

Sual: Təyinatına və məqsədinə görə büdcədən kənar fondlar formalaşa bilər: (Çəki: 1)

- ☒ sahəvi büdcədən kənar fondlar;
 - ☐ strateji büdcədən kənar fondlar;
 - ☐ sığorta haqları sayəsində yaradılan fondlar;
 - ☐ vergilər əsasında yaradılan fondlar;
 - ☐ büdcə vəsaitləri əsasında yaradılan fondlar;
-

Sual: Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir: (Çəki: 1)

- ☐ idarəetmə müəssisələrində;
 - ☐ hüquq mühavizə idarələrində ;
 - ☒ səhiyyə idarələrində;
 - ☐ müdafiə idarələrində;
 - ☐ kənd təsərrüfatı müəssisələrində
-

Sual: Təkraristehsal prosesinin maliyyə təminatı bu: (Çəki: 1)

- ☐ xalis gəlir kimi milli gəlirin bir hissəsidir;
 - ☐ ÜDM-nin elementlərinin dəyərinin məcmusudur;
 - ☒ dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkraristehsal məsrəflərinin ödənilməsidir;
 - ☐ xarici iqtisadi fəaliyyətdən gələn gəlir, mənfəətdir;
 - ☐ nizamnamə kapitalı, kredit resurslarıdır;
-

Sual: Şəxsi sığortanın hansı növü icbari sayılır? (Çəki: 1)

- ☐ uşaqların sığortası;
 - ☐ bədbəxt hadisələrdən sığorta;
 - ☒ hərbiçilərin sığortası;
 - ☐ həyat sığortası;
 - ☐ ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta;
-

Sual: Şəxsi sığorta əmlak sığortasından nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ ödəmələrin dövriliyi ilə;
- ☒ sığorta obyektı ilə;
- ☐ sığorta ödənişlərinin ölçüsü ilə;
- ☐ sığorta mükafatlarının ölçüsü ilə;
- ☐ ikisi də eynidir;

Sual: Sığortanın formalarını göstərin. (Çəki: 1)

- ☐ kommersiya və qeyri kommersiya;
- ☐ kollektiv və fərdi;
- ☒ könüllü və icbari;
- ☐ kommersiya və icbari;
- ☐ könüllü və qeyri kommersiya;

Sual: Sığorta təşkilatları hansı vəzifələri yerinə yetirməlidirlər? (Çəki: 1)

- ☐ sığorta və qeyri sığorta.
- ☐ kredit.
- ☐ vergi
- ☐ borc.
- ☒ əmlak.

Sual: Sekvestr nəyə görə tətbiq edilir? (Çəki: 1)

- ☐ büdcələrarası tənzimləmə üçün
- ☒ büdcənin icrası prosesində xərclərin artmaması üçün;
- ☐ büdcə layihəsinin tərtibi üçün;
- ☐ büdcəyə nəzarət etmək üçün;
- ☐ büdcə maddələrini şərh etmək üçün;

Sual: Riskin növlərinə görə sığorta müqaviləsi hansı müddətə bağlanır. (Çəki: 1)

- ☐ 3 ilə 1ildən 2 ilə qədər.
- ☐ 2 ilə 2 ildən 3 ilə qədər.
- ☒ 1 il 1 ildən çox olmayaraq.
- ☐ 6 ay 9 aydan 4 ilə qədər.
- ☐ 5 ilə 4 ildən 5 ilə qədər.

BÖLMƏ: PUL VE BANKLAR-0408(YENİ)

Ad	Pul ve banklar-0408(yeni)
Suallardan	90
Maksimal faiz	90
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	10 %

Sual: Pulun mövcudluğunun zəruri əsası (Çəki: 1)

- ☐ Dövlətin maliyyə ehtiyacları
 - ☐ Xarici iqtisadi əlaqələr
 - ☐ Əmtəə istehsalı və əmtəə tədavülü
 - ☒ Mərkəzi və kommersiya banklarının tələbatı
 - ☐ Şirkətlərin tələbatı
-

Sual: Pulun meydana gəlməsinin ilkin şərti (Çəki: 1)

- ☐ Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi
 - ☒ Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləçinə keçid
 - ☐ Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi
 - ☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu və iri topdan bazarların meydana çıxması
 - ☐ dövlət maliyyə sisteminin varlığı
-

Sual: Pul ... ümumi ekvivalentidir. (Çəki: 1)

- ☐ Mübadilə dəyərinin
 - ☒ Mal və xidmətlərin dəyəri
 - ☐ İstehlak dəyərinin
 - ☐ Tam dəyərli pulların çəkisinin
 - ☐ Yığım dəyərinin
-

Sual: Hansı dəyər forması bir əmtəənin dəyərini bir neçə ekvivalent əmtəədə əks etdirir. (Çəki: 1)

- ☒ Tam
 - ☐ Pul
 - ☐ Ümumi
 - ☐ Sadə
 - ☐ mürəkkəb
-

Sual: Nominal dəyərləri pullar tam dəyərlidir. (Çəki: 1)

- ☐ Bazarda kortəbii müəyyən olunan
 - ☐ Real dəyərindən aşağı olan
 - ☐ Real dəyərindən aşağı olan
 - ☒ Real dəyərə müvafiq olan
 - ☐ dövlət tərəfindən müəyyən olunan
-

Sual: Bir əmtəənin dəyərinin digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir: (Çəki: 1)

- ☒ Sadə
 - ☐ Tam
 - ☐ Ümumi
 - ☐ Pul
 - ☐ Barter
-

Sual: Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi necə adlanır? (Çəki: 1)

- ☐ Forfeyting
 - ☐ Dempinq
 - ☒ Barter
 - ☐ Faktoring
 - ☐ Lizing
-

Sual: Nominal dəyəri dəyər nişanələri puldur: (Çəki: 1)

- ☐ Müəyyən olunmayan
 - ☐ Real dəyərə müvafiq olan
 - ☐ Real dəyərindən aşağı olan
 - ☒ Real dəyərdən yuxarı olan
 - ☐ müəyyən olunan
-

Sual: Hansı konsenpsiyaya görə pul insanlar arasındakı xüsusi razılaşma nəticəsində meydana gəlmişdir: (Çəki: 1)

- ☐ Monetarist
 - ☐ Rasionalist
 - ☒ Təkamül
 - ☐ Psixoloji
 - ☐ insitutsional
-

Sual: Dövrüyədə olan nəğd pul + tələb olunanadək depozitlər+müddətli depozitlər. pul kütləsinin hansı aqreqatına aid edilir: (Çəki: 1)

- ☐ M0
 - ☐ M1
 - ☒ M2
 - ☐ M3
 - ☐ L
-

Sual: Pul dəyərinin müstəqil formasıdır. (Çəki: 1)

- ☒ Mübadilə
 - ☐ İstehlak
 - ☐ Əmtəə
 - ☐ Maliyyə
 - ☐ investisiya
-

Sual: Nisbətən likvidli bir əmtəənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün xarakterikdir: (Çəki: 1)

- ☐ Pul
- ☐ Tam
- ☒ Ümumi
- ☐ Sadə
- ☐ Mürəkkəb

Sual: Dəyər nişanlarına aiddir: (Çəki: 1)

- ☐ Nominal dəyəri real dəyərinə müvafiq olan
 - ☒ Kağız pullar, metal pullar və kredit pullar, sürtülmüş metal pullar
 - ☐ Qızıl pullar
 - ☐ Yalnız kredit pullar
 - ☐ plastik kartlar
-

Sual: Əmtəələrin onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur: (Çəki: 1)

- ☒ Dəyəri
 - ☐ İstehlak dəyəri
 - ☐ Valyuta kursu
 - ☐ Mənfəəti
 - ☐ İstehsal dəyəri
-

Sual: M2 + SDV depozitlər pul kütləsinin hansı aqreqatına aid edilir: (Çəki: 1)

- ☐ M0
 - ☐ M1
 - ☐ M2
 - ☒ M3
 - ☐ L
-

Sual: Əmtəənin dəyərinin pul ilə ifadəsi kimi çıxış edir: (Çəki: 1)

- ☐ Gəlir
 - ☐ Mənfəət
 - ☐ Rentabellik
 - ☒ Qiymət
 - ☐ vergi
-

Sual: Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir: (Çəki: 1)

- ☒ Pul-əmtəə-pul
 - ☐ Əmtəə-pul-əmtəə
 - ☐ Əmtəə-əmtəə- pul
 - ☐ Pul – borc öhdəliyi- əmtəə
 - ☐ Pul -pul
-

Sual: Müasir pullar: (Çəki: 1)

- ☒ Qızıla dəyişdirilmir
 - ☐ Dövlət nişanı fabrikində qızıla dəyişdirilir
 - ☐ AR Mərkəzi bankında qızıla dəyişdirilir
 - ☐ AR Maliyyə Nazirliyində qızıla dəyişdirilir
 - ☐ xarici banklarda qızıla dəyişdirilir
-

Sual: Qızılın pul funksiyasını itirməsi adlanır: (Çəki: 1)

- ☒ Demonetizasiya
 - ☐ Destafasiya
 - ☐ Differensiasiya
 - ☐ Disfunksiya
 - ☐ inflasiya
-

Sual: mövcud olduqca pul mövcud olacaqdır: (Çəki: 1)

- ☒ Əmtəə istehsalı
 - ☐ Valyuta bazarı
 - ☐ Fond bazarı
 - ☐ Veksel mübadiləsi
 - ☐ iqtisadi sabitlik
-

Sual: Pulun funksiyaları deməkdir: (Çəki: 1)

- ☐ Cəmiyyətin fəaliyyəti və inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi
 - ☒ Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi xarici təzahürü
 - ☐ Pulun düzgün fəaliyyəti üçün zəruri şərait
 - ☐ Kredite verilmiş pulun qiyməti
 - ☐ Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi daxili təzahürü
-

Sual: Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirir: (Çəki: 1)

- ☒ Yalnız tam dəyərli
 - ☐ Yalnız natamam dəyərli
 - ☐ Tam və natamam dəyərli
 - ☐ Kağız və kredit
 - ☐ xarici
-

Sual: Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir: (Çəki: 1)

- ☐ Əmtəə mübadiləsində vasitəçi
 - ☐ Borc öhdəliklərinin ödəmə vasitəsi
 - ☒ Ümumi dəyər etalonu
 - ☐ Yığım və əmanət vasitəsi
 - ☐ mübadilə vasitəsi
-

Sual: Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır: (Çəki: 1)

- ☐ Dünya pulu
 - ☐ Tədiyə vasitəsi
 - ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
 - ☐ mübadilə vasitəsi
-

Sual: Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir: (Çəki: 1)

- ☒ Əmtəələrin mübadiləsində vasitəsi
 - ☐ Borc öhdəliklərinin ödənilməsində vasitəçi
 - ☐ Yığım və əmanət vasitəsi
 - ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent
 - ☐ investisiya dəyər ölçüsü
-

Sual: Tədavül vasitəsi funksiyasını ... pullar yerinə yetirir. (Çəki: 1)

- ☐ İdeal, xəyal edilən
 - ☒ Ancaq real
 - ☐ Ancaq nağdsız
 - ☐ İdeal və real
 - ☐ plastik kartlı
-

Sual: Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi: (Çəki: 1)

- ☐ Əmtəə təklifini xeyli qabaqlamaladır
 - ☐ Əmtəə təklifindən xeyli aşağı olmalıdır
 - ☐ Vaxt keçdikgə azalsın
 - ☒ Əmtəələrin təklifinə uyğun olmalıdır
 - ☐ investisiya həcminə uyğun olmalıdır
-

Sual: Tədavül vasitəsi ... yerinə yetirir (Çəki: 1)

- ☐ Yalnız tam dəyərli pullar
 - ☐ Yalnız dəyər nişanələri
 - ☒ Tamdəyərli pullar və dəyər nişanələri
 - ☐ Yalnız nağdsız pullar
 - ☐ plastic kartlar
-

Sual: Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir (Çəki: 1)

- ☐ Əmtəələrin mübadiləsində vasitəçilikdə
 - ☐ Borc öhdəliklərinin ödənilmə vasitəsində
 - ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent olmasında
 - ☒ Yığım vasitəsi və pul artımında
 - ☐ yastıq altında
-

Sual: Yığım vasitəsi funksiyasını ... pullar yerinə yetirir. (Çəki: 1)

- ☒ Yalnız real pullar
 - ☐ İdeal pullar
 - ☐ İdeal və real pullar
 - ☐ Yalnız nağdsız pullar
 - ☐ plastic kartlar
-

Sual: Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir:

(Çəki: 1)

- ☒ Əmtəə-pul-əmtəə
 - ☐ Pul-əmtəə-pul
 - ☐ Əmtəə-borc öhdəliyi-pul
 - ☐ İstehsal – bölgü- mübadilə – istehlak
 - ☐ Əmtəə- əmtəə
-

Sual: Dünya pulu funksiyası hansı qarşılıqlı münasibətdə təzahür olunur: (Çəki: 1)

- ☐ Yalnız müxtəlif ölkələrin kommersiya bankları arasındakı
 - ☒ Ölkə daxilindəki fiziki və hüquqi şəxslər arasındakı
 - ☐ Ölkələr arası və ya müxtəlif ölkələrdəki fiziki və hüquqi şəxslər arasındakı
 - ☐ Yalnız valyuta maliyyə təşkilatları və ölkələrin hökumətləri arasındakı
 - ☐ valyuta birjasında
-

Sual: Banklar tərəfindən beynəlxalq bank krediti verilir: (Çəki: 1)

- ☐ Yalnız ixrac edənlərə
 - ☐ Yalnız alıcı dövlətin hökumətinə
 - ☒ İxrac və idxal edənlərə
 - ☐ Yalnız idxalçılara
 - ☐ Yalnız banklara
-

Sual: Hal-hazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir: (Çəki: 1)

- ☐ Dönərli olmayan
 - ☒ Sərbəst dönərli
 - ☐ Qismən dönərli
 - ☐ Tədavül olunmayan
 - ☐ tənzimlənən
-

Sual: Tam dəyərli pulların tədavülü zamanı qiymət miqyası: (Çəki: 1)

- ☐ Müəyyən edilmirdi
 - ☐ Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
 - ☒ Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi
 - ☐ Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii formalaşan pul vahidinin səviyyəsi idi
 - ☐ Pul vahidinin investisiya dəyəri kimi çıxış edirdi
-

Sual: Əhalinin pul yığımları ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir: (Çəki: 1)

- ☒ Kredit
 - ☐ Faktoring
 - ☐ Forfeyting
 - ☐ İcarə
 - ☐ lizing
-

Sual: Hansı pul vahidləri beynəlxalq vahiddir: (Çəki: 1)

- ☐ SDR, ekü və avro

- ☐ Ekü və dollar
 - ☐ SDR və avro
 - ☒ SDR və Ekü
 - ☐ İsveçrə frankı
-

Sual: Pul yığımları mövcud olur: (Çəki: 1)

- ☐ Yalnız fərdi sahibkarlıq sferasında
 - ☒ Maddi istehsal sferası və fərdi şəxslərdə
 - ☐ Yalnız ayrı-ayrı şəxslərdə
 - ☐ Yalnız maddi istehsal sferasında
 - ☐ Yalnız qeyri maddi istehsal sferasında
-

Sual: Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir: (Çəki: 1)

- ☐ Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında
 - ☒ Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında
 - ☐ Pul yığımlarının yaradılması imkanının təmin olunmasında
 - ☐ Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında
 - ☐ Dövlətin xəzinə kağızlarının emissiyasının təmin olunmasında
-

Sual: Dəyər nişanələrinin tədavülündə qiymət miqyası: (Çəki: 1)

- ☐ Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
 - ☐ Müəyyən olunmur
 - ☐ Pul vahidinin metal çəkisinə uyğun gəlir
 - ☒ Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbii yaranan pul vahidinin səciyyəsidir
 - ☐ Pul vahidinin bazar dəyərinə uyğun gəlir
-

Sual: Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə: (Çəki: 1)

- ☐ Genişlənir
 - ☐ Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir
 - ☐ Dəyişilməz qalır
 - ☒ Azalır
 - ☐ qeyri – müəyyən olaraq qalır
-

Sual: Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir: (Çəki: 1)

- ☐ Dövlət tərəfindən
 - ☐ Sövdələşən tərəflər tərəfindən
 - ☒ Əmtəələrin dəyərinin qızıla bərabərləşdirilməsi yolu ilə
 - ☐ Hər bir mal qrupu üzrə mərkəzləşdirilmiş qaydada
 - ☐ fond birjasında
-

Sual: Pullar nə vaxt tədavül vasitəsi funksiyasını düzgün yerinə yetirir: (Çəki: 1)

- ☐ [Pul yığımları ilə real maddi ehtiyatların yaradılması arasında uyğunluq təmin edildikdə

- ☐ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulduğundan az olduqda
 - ☐ Nağd dövriyyə nağdsız dövriyyəyə uyğun olduqda
 - ☒ Malların pula və əksinə tədavülü prosesinin maneəsiz başa çatmasında
 - ☐ maliyyə bazarında
-

Sual: Dünyanın iqtisad dövriyyəsinə xidmət göstərən pullar funksiyanı yerinə yetirirlər: (Çəki: 1)

- ☐ Dəfinə
 - ☒ Dünya pulu
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Dəyər ölçüsü
 - ☐ mübadilə vasitəsi
-

Sual: Pul tədiyə vasitəsi funksiyasını nə vaxt düzgün yerinə yetirər: (Çəki: 1)

- ☐ Borc öhdəlikləri üzrə faktiki ödənişlər müqavilədə nəzərdə tutulduğundan az olduqda
 - ☐ Malların pula və əksinə tədavülü prosesi maneəsiz başa çatdıqda
 - ☒ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulana uyğun olduqda
 - ☐ Pul yığımlarının real maddi ehtiyatların yaradılmasına uyğunluğu müşahidə edildikdə
 - ☐ tədiyə balansının tarazlığı dönməndə
-

Sual: Dünya təcrübəsində pulun tədiyə vasitəsi kimi istifadə olunma sferası: (Çəki: 1)

- ☐ Çox məhduddur
 - ☐ Daralır
 - ☒ Genişlənir
 - ☐ Sabit qalır
 - ☐ qeyri- müəyyən olaraq qalır
-

Sual: Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti: (Çəki: 1)

- ☐ Yalnız veksellərin tətbiqi zamanı baş verir
 - ☐ Heç vaxt baş vermir
 - ☐ Yalnız nağdsız formada
 - ☒ Daima baş verir
 - ☐ bəzi hallarda baş verə bilər
-

Sual: Pul yığımı ola bilər: (Çəki: 1)

- ☒ Nağd və nağdsız formalarda
 - ☐ Yalnız nağd formada
 - ☐ Yalnız nağdsız formada
 - ☐ Yalnız dövlətin qiymətli kağızlarına investisiya yolu ilə
 - ☐ Yalnız valyuta formasında
-

Sual: Dəfinə yığımdan fərqli olaraq: (Çəki: 1)

- ☐ Məqsədli təyinata malikdir, dəyər ölçüsü funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
 - ☐ Məqsədli təyinata malikdir, tədiyə vasitəsi funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır.
 - ☒ Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
 - ☐ Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir yalnız nağdsız formada saxlanılır.
 - ☐ Məqsədli təyinata malikdir, mübadilə funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
-

Sual: Pul tədiyə vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılışması: (Çəki: 1)

- ☐ Daima baş verir
 - ☐ Dövri olaraq baş verir
 - ☐ Yalnız nağd hesablaşmalarda baş verir
 - ☒ Baş vermir
 - ☐ bəzi hallarda baş verir
-

Sual: Pulun tədiyə vasitəsi funksiyasını yerinə yetirməsində xarakterik formula hansıdır: (Çəki: 1)

- ☐ Əmtəə-pul- əmtəə
 - ☐ Pul-əmtəə-pul
 - ☐ Əmtəə-pul-borc öhdəliyi
 - ☒ Əmtəə-borc öhdəliyi – pul
 - ☐ Pul-pul
-

Sual: Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirdiyi zaman hansı hallarda iqtisadi böhran yaranmasına formal imkan yaranır (Çəki: 1)

- ☒ Lazımı anda əmtəə almaq üçün alıcının pulu çatmadıqda
 - ☐ Kreditorlar tərəfindən kreditə görə yüksək faiz qoyulduqda
 - ☐ Kreditorlar kifayət qədər kredit resurslarına malik olmadıqda
 - ☐ Kreditorlardan kredit almaq şərtləri borc alanı qane etmədikdə
 - ☐ Kreditorlar tərəfindən kreditə görə sabit faiz qoyulduqda
-

Sual: Pul hansı halda tədiyə vasitəsi funksiyasını yerinə yetirir: (Çəki: 1)

- ☐ Yalnız əmtəə tədavülü sferasında
 - ☒ Əmtəə tədavülü sferası və qeyri əmtəə ödənişlərində
 - ☐ Yalnız qeyri-əmtəə ödənişləri sferasında
 - ☐ Yalnız maliyyə əməliyyatları zamanı
 - ☐ Yalnız valyuta əməliyyatları zamanı
-

Sual: Pul hansı funksiyanı yerinə yetirərkən mal və xidmətlərin dəyərinin ümumi ekvivalenti kimi çıxış edir: (Çəki: 1)

- ☐ Tədavül vasitəsi
- ☐ Tədiyyə vasitəsi

- ☒ Dəyər ölçüsü
 - ☐ Yığım vasitəsi
 - ☐ Barter
-

Sual: Pulun hansı funksiyasını ancaq həqiqi pullar yerinə yetirir: (Çəki: 1)

- ☐ Yığım vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
 - ☐ dünya pul funksiyası
-

Sual: Ölkədə bazar iqtisadiyyatının və rəqabətin inkişafı mübadilənin ekvivalentliliyinin təmin olunması qiymətin əmələ gəlməsinin vahid sisteminin mövcudluğu pulun hansı funksiyasının düzgün reallaşmasına şərait yaradır: (Çəki: 1)

- ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☐ mübadilə vasitəsi
-

Sual: Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim edilməsi pulun hansı funksiyasının əsas təyinatıdır: (Çəki: 1)

- ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☐ stimullaşdırıcı vasitə
-

Sual: Əmtəə mübadiləsində pulun hansı funksiyası vasitəçi rolunu oynayır. (Çəki: 1)

- ☐ Dəyər ölçüsü
 - ☒ Tədavül vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☐ yalnız tədiyə və yığım vasitəsi
-

Sual: Əmtəə və xidmətlərin dəyərinin ani ödənilməsi – pulun hansı funksiyasının xarakterik xüsusiyyətidir: (Çəki: 1)

- ☐ Dəyər ölçüsü
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☒ Tədavül vasitəsi
 - ☐ Tədiyə və yığım vasitəsi
-

Sual: Pulun hansı funksiyası mal və xidmətlərin kreditlə satılması forması ilə əlaqədardır: (Çəki: 1)

- ☐ Yığım vasitəsi
 - ☒ Tədiyə vasitəsi
 - ☐ Tədavül vasitəsi
 - ☐ Dəyər ölçüsü
 - ☐ Tədavül və yığım vasitəsi
-

Sual: Pullun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir: (Çəki: 1)

- ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☐ Dünya pul funksiyası
-

Sual: Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir: (Çəki: 1)

- ☐ Dəyər ölçüsü
 - ☐ Tədiyə vasitəsi
 - ☒ Tədavül vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☐ Dəyər ölçüsü və yığım vasitəsi
-

Sual: Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir: (Çəki: 1)

- ☐ Yığım vasitəsi
 - ☐ Tədavül vasitəsi
 - ☐ Dəyər ölçüsü
 - ☒ Tədiyə vasitəsi
 - ☐ Tədavül vasitəsi və Yığım vasitəsi
-

Sual: Mal kütləsi ilə pul arasındakı uyğunluq, pulun qəbulu və istifadəsindəki rahatlıq, tədiyə qabiliyyətli tələbin; malların təklifinə uyğunluq pulun hansı funksiyasında öz əksini tapır: (Çəki: 1)

- ☒ Tədavül vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Dəyər ölçüsü
 - ☐ Yığım vasitəsi
 - ☐ Yığım vasitəsi və dünya pul funksiyası
-

Sual: Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə alacağı faiz dərəcəsi adlanır: (Çəki: 1)

- ☐ Lombard
 - ☐ Netto
 - ☐ İnhisarçı
 - ☐ marja
 - ☒ Uçot
-

Sual: Pulun rolu: (Çəki: 1)

- ☐ Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir
 - ☐ İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır
 - ☐ Pulun tədavül və tədiyə vasitələri funksiyaları ilə müəyyənləşdirilən tətbiq sferasıdır
 - ☒ Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir
 - ☐ real sektorun inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir
-

Sual: Geniş təkrar prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə: (Çəki: 1)

- ☐ Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir
 - ☒ İstehsal olunan məhsulun maya dəyəri müəyyənləşdirilir və qiyməti formalaşır
 - ☐ Pulun yığılı baş verir və yığım fondu formalaşır
 - ☐ Təsərrüfat subyektləri tərəfindən kommertiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənləşdirilir
 - ☐ investisiya layihələrini hazırlamaq mümkün olur
-

Sual: İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənləşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər: (Çəki: 1)

- ☐ Barter sövdələşmələri:
 - ☐ Kartoçka və mal talonları
 - ☒ Pul
 - ☐ Mal buraxılışının müəyyən olunan normaları
 - ☐ vergi dərəcəsi
-

Sual: İnflyasiya prosesləri: (Çəki: 1)

- ☒ Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır
 - ☐ Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir
 - ☐ Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir
 - ☐ Yalnız xarici-iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir
 - ☐ Pulun rolunun güclənməsinə və onun tətbiq sferasının genişlənməsinə gətirib çıxarır
-

Sual: Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir: (Çəki: 1)

- ☐ Mal istehsalçıları arasında rəqabətdə
 - ☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyətlə
 - ☐ Kortəbii qiymət qoyma ilə
 - ☒ Dövlət tərəfindən müəyyənləşdirilmiş sabit, dəyişməz qiymətlərlə
 - ☐ vergi bəyannaməsi üzərindən dövlət nəzarəti
-

Sual: Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur: (Çəki: 1)

- ☐ Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə
- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmnin hesablanması
- ☐ İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi və hesablanması
- ☒ Milli valyutanın devalvasiya və revalvasiya faizinin müəyyənləşdirilməsində

Sual: Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddə pulun tətbiq sferası: (Çəki: 1)

- ☐ İxtisar olunur
 - ☒ Genişlənir
 - ☐ Dəyişməz qalır
 - ☐ Ancaq istehsal sferasında genişlənir
 - ☐ ancaq xidmət sferasında zəifləyir
-

Sual: Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki: (Çəki: 1)

- ☐ Pulun rolu genişlənir, kredit münasibətləri inkişaf edir
 - ☐ Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcının nəzarət imkanları və vaxtlı vaxtında göndərilməsini
 - ☒ Alıcının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtlı-vaxtında göndərilməsində pulun rolu zəifləyir
 - ☐ Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində
 - ☐ Pulun rolu azalır, kredit münasibətləri isə inkişaf edir
-

Sual: Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır: (Çəki: 1)

- ☒ Tədiyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla
 - ☐ Mərkəzləşdirilmiş qaydada
 - ☐ Kortəbii
 - ☐ Dəyişməyən və ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə
 - ☐ Hökumətin qərarı ilə
-

Sual: Planlı iqtisadiyyatda pula əsasən yanaşırdı: (Çəki: 1)

- ☐ İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi
 - ☒ İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi
 - ☐ Kapital və ya öz-özünə artan dəyər kimi
 - ☐ Yığım vasitəsi və sərvətin artırılması kimi
 - ☐ Sadəcə mübadilə vasitəsi kimi
-

Sual: Müasir pul nəzəriyyələri üçün ümumi qəbul edilən cəhət bunlardır: (Çəki: 1)

- ☐ Tədavüldə olan pulun miqdarının özünü tənzimləmə imkanları
 - ☐ Pulun yaranmasının qeyri əmtəə xarakteri
 - ☒ İqtisadiyyatın inkişafında pulun rolu və tədavüldə pulun miqdarının tənzimlənməsi zəruriliyi
 - ☐ Əmtəələrin qiymətləndirilməsi və mübadiləsi üçün istifadə imkanları
 - ☐ Faiz dərəcələrinin müəyyən etmə zəruriliyi
-

Sual: Pul nəzəriyyəsinin inkişafı aşağıdakılarla əlaqədardır: (Çəki: 1)

- ☐ Xarici iqtisadi əlaqələrin geniş inkişafı və pulun pulun bu əlaqələrdə tədqiq olunması zərurəti ilə
 - ☒ Tam dəyərli olmayan pul nişanlarının meydana gəlməsi və pul kütləsinin qiymətlərin səviyyəsinə təsirinin təhlili zərurəti ilə
 - ☐ Tam dəyərli puldan dəyər nişanlarına keçidin səbəblərinin tədqiqi zərurətindən
 - ☐ Təkrar istehsal prosesinin geniş inkişafı və pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə
 - ☐ Təkrar istehsal prosesinin zəif inkişafı və pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə
-

Sual: Pulun miqdar nəzəriyyəsi qiymətlər səviyyəsindən asılı olaraq müəyyən edilməsini nəzərdə tutur: (Çəki: 1)

- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsinə asılıdır
 - ☐ Əhalinin məşğulluq və ona müvafiq əmək haqqı fondunun ümumi səviyyəsi ilə
 - ☐ Tələb və təklifin təsiri ilə kortəbii qaydada
 - ☒ Tədavüldə olan pul kütləsi ilə
 - ☐ Ölkənin maliyyə potensialının dəyişməsinə asılıdır
-

Sual: Fillips nəzəriyyəsinə görə qiymətlər səviyyəsi dəyişir: (Çəki: 1)

- ☒ [Əhalinin məşğulluq və əmək haqqı səviyyəsindən asılı olaraq
 - ☐ Tədavüldə pul kütləsinin dəyişməsinə münasib olaraq
 - ☐ Tələb və təklifin sərbəst təsiri altında kortəbii
 - ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsinə asılı olaraq
 - ☐ Tədiyyə balansı səviyyəsindən asılı olaraq
-

Sual: Pulun Keynesian nəzəriyyəsi nəzərdə tutur: (Çəki: 1)

- ☐ Qiymətqoyma proseslərinin kortəbiiyini və dövlətin qiymətlərin müəyyən olunması prosesinə tam müdaxiləsizliyi
 - ☒ Pul kütləsinin tənzimlənməsində dövlətin aktiv iştirakı və məşğulluğun və işgüzar aktivliyin stimullaşdırılmasında pul kütləsinin artırılması imkanlarını
 - ☐ Pulun miqdarının ölkənin qızıl valyuta ehtiyatlarından asılı olaraq müəyyənləşdirilməsi
 - ☐ Hökumətin sərt pul kredit siyasəti nəticəsində pul kütləsinin artımına yol verməməyi
 - ☐ Hökumətin geniş monetar siyasəti nəticəsində pul kütləsinin artımına yol açmaq
-

Sual: Pulun miqdar nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki: (Çəki: 1)

- ☐ Əmək haqqının həcmi məşğulluğun səviyyəsinə həlledici təsir göstərir
 - ☐ Məşğulluğun artması əmək haqqının və qiymətlərin artımı ilə müşayiət olunmur
 - ☐ Məşğulluğun artması əmək haqqının artmasına təsir etsə də, qiymətlərin artımı ilə müşayiət olunmur
 - ☒ Məşğulluğun və əmək haqqının artımı qiymətlərin artımı ilə müşayiət olunur, əmək haqqının azalması isə qiymətlərin azalmasına səbəb olur
 - ☐ Məşğulluğun səviyyəsi əmək haqqının həcminə həlledici təsir göstərmir
-

Sual: Pulun monetarist nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsinin miqdarı: (Çəki: 1)

- ☒ Özünü tənzimləməyə məruz qalır, lakin dövlət pul kütləsinin artımına imkan vermir
 - ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmindən asılıdır
 - ☐ Kortəbii olaraq müəyyən edilmir, dövlətin iqtisadi ehtiyatlarından asılı olaraq formalaşır
 - ☐ Milli iqtisadiyyatın beynəlmilləşməsi səviyyəsindən asılıdır
 - ☐ Dövlətin maliyyə siyasəti və büdcənin həcmindən asılı olaraq formalaşır
-

Sual: Pulun Keynesian nəzəriyyəsinin tərəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir: (Çəki: 1)

- ☐ Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
 - ☐ təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə
 - ☐ Pulun yığımını stimullaşdırılmasına
 - ☒ Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə
 - ☐ Pulun yığımını zəiflədilməsinə
-

Sual: Pulun dövlət hakimiyyətinin simvollarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir: (Çəki: 1)

- ☒ Nominalist
 - ☐ Metallist
 - ☐ Keynesian
 - ☐ Monetarist
 - ☐ Rasionalist
-

Sual: Pulun əmtəə məzmununa etinasızlıq, əsas funksiyalarından imtina, ideal pul vahidi kimi pulun qiymətlər miqyası ilə eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik nöqsanıdır: (Çəki: 1)

- ☒ Nominalist
 - ☐ Metallist
 - ☐ Keynesian
 - ☐ Monetarist
 - ☐ Rasionalist
-

Sual: Pulun monetarist nəzəriyyəsi tərəfdarları tərəfindən təklif olunan tədbirlər yönəldilmişdir: (Çəki: 1)

- ☐ Pul yığımını stimullaşdırılmasına
 - ☐ Tələbin stimullaşdırılmasında pulun rolunun gücləndirilməsinə
 - ☒ Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
 - ☐ Təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə
 - ☐ İqtisadiyyatda faizin rolunun azaldılmasına
-

Sual: pul nəzəriyyəsi üçün pulun qızıl və gümüşlə eyniləşdirilməsi xarakterikdir: (Çəki: 1)

- ☐ Nominalist
- ☒ Metallist
- ☐ Keynesian
- ☐ Monetarist

☐ Rasionalist

Sual: Pul siyasəti alətinə daxildir: (Çəki: 1)

- ☐ Manatın sabitliyi
 - ☒ Faiz dərəcələrinin müəyyənləşdirilməsi
 - ☐ Maliyyə bazarında sabitlik
 - ☐ Məşğulluğun təminatı
 - ☐ İqtisadi artım
-

Sual: Müasir bazar iqtisadiyyatı şəraitində pulun emissiyası ilkin sayılır: (Çəki: 1)

- ☐ Nağd
 - ☐ Kağız
 - ☐ Metal
 - ☒ Nağdsız
-

Sual: Nağdsız pullar dövriyyəyə buraxılır: (Çəki: 1)

- ☐ Ərazi idarələrinə Mərkəzi Bank tərəfindən ssudaların verilməsi yolu ilə
 - ☐ Kommersiya banklarında hesabları olan müəssisələr tərəfindən
 - ☐ Müəssisələrə ərazi idarələri tərəfindən ssudaların verilməsi yolu ilə
 - ☒ Kommersiya bankları tərəfindən müştərilərinə ssudaların verilməsi yolu ilə
 - ☐ Mərkəzi Bank tərəfindən şirkətlərə ssudaların verilməsi yolu ilə
-

BÖLMƏ: BANK İŞİ-0401(YENİ)

Ad	Bank işi-0401(yeni)
Suallardan	90
Maksimal faiz	90
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	10 %

Sual: Bankın mahiyyəti ondadır ki, o: (Çəki: 1)

- ☐ nağdsız dövriyyənin təşkili etməklə tədavüldəki pul kütləsini artırır
 - ☐ əmanətlərin qəbulu ilə məşğul olur
 - ☐ nağdsız dövriyyəni təşkil etməklə tədavüldəki pul kütləsini azaldır
 - ☐ pul nişanələrinin emissiyasını həyata keçirir
 - ☒ maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır
-

Sual: Universal bank: (Çəki: 1)

- ☒ bütün bank əməliyyatlarını həyata keçirir
- ☐ fiziki və hüquqi şəxslərə xidmət edir
- ☐ manat və valyuta lisenziyasına malikdir
- ☐ qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
- ☐ hüquqi şəxslərə xidmət edir

Sual: Azərbaycanda hal-hazırda kommersiya banklarının sayı: (Çəki: 1)

- ☐ 10-a qədərdir
 - ☐ 100-dən çoxdur
 - ☐ 50-dən çoxdur
 - ☒ 50-yə qədərdir
 - ☐ 40-a qədərdir
-

Sual: Azərbaycanda müasir bank sistemi: (Çəki: 1)

- ☒ iki pilləlidir (emissiya və kommersiya bankları)
 - ☐ iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
 - ☐ üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kampaniyaları)
 - ☐ pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır
 - ☐ iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar)
-

Sual: Mərkəzi Bankın funksiyasıdır: (Çəki: 1)

- ☐ kreditləşmənin sonuncu mərhələsi
 - ☐ əhalidən əmanətlərin qəbulu
 - ☐ bank risklərinin qarşısını almaq
 - ☒ pul kütləsinə nəzarət
 - ☐ iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi
-

Sual: Son kreditör mərhələsi qismində Mərkəzi Bank: (Çəki: 1)

- ☐ maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir
 - ☐ müəkkəb vəziyyətlərdə hökumətə kreditlər verir
 - ☐ vətəndaşlara istehlak kreditləri verir
 - ☒ banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir
 - ☐ şirkətlərə investisiya kreditləri verir.
-

Sual: Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir (Çəki: 1)

- ☐ tədaviyədəki pul kütləsinin nizamlaşdırılmasında
 - ☐ bankın ləğvi xərclərinin ödənilməsində
 - ☐ əmanətçilərin itkilərdən sığortalanmasına
 - ☐ öz itkilərinin ödənilməsində
 - ☒ bankın likvidliyinin nizamlaşdırılmasında
-

Sual: Mərkəzi Bankın “uçot dərəcəsi”deməkdir (Çəki: 1)

- ☒ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
 - ☐ qiymətli kağızların girovu zamanı diskont dərəcəsi
 - ☐ kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
 - ☐ kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması
 - ☐ kommersiya banklarına verilən əmanətə görə faiz dərəcəsi
-

Sual: Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır: (Çəki: 1)

- ☒ hesabat ilinin itgilərin ödənilməsinə
 - ☐ bankın səhmlərinə görə dividendlərin veriləmsinə
 - ☐ əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə
 - ☐ nizamnamə kapitalının artırılmasına
 - ☐ əməkdaşların maddi həvəsləndirilməsinə
-

Sual: Bank nizamnamə kapitalını artırma bilər: (Çəki: 1)

- ☐ təsisçilərin qərarı ilə istənilən vaxt
 - ☐ bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra
 - ☒ yalnız Mərkəzi Bankın razılığı ilə
 - ☐ bankın fəaliyyətə başlamasından iki il keçdikdən sonra
 - ☐ yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə
-

Sual: Bankın passividir: (Çəki: 1)

- ☐ Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
 - ☐ nağdiyyat
 - ☒ buraxılmış depozit sertifikatları
 - ☐ digər banklara verilən ssudalar
 - ☐ əldə olunan qiymətli kağızlarla
-

Sual: Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir: (Çəki: 1)

- ☐ Mərkəzi Bankın kreditləri
 - ☐ depozit sertifikatlarının satışı
 - ☐ istiqraz buraxılışı
 - ☐ müəssisələrin cari hesabları
 - ☒ əhəlinin əmanətləri
-

Sual: Müxbir münasibətləri quran bank öz tərəfdaşına hesab açır: (Çəki: 1)

- ☐ hesablaşma hesabı
 - ☐ cari hesab
 - ☐ kontokorrent hesab
 - ☐ «loro» hesabı
 - ☒ müxbir hesab
-

Sual: Aktivlərin keyfiyyəti müəyyən olunur: (Çəki: 1)

- ☒ risk dərəcəsinə görə
 - ☐ likvidlik dərəcəsinə görə
 - ☐ gəlirlilik səviyyəsinə görə
 - ☐ müddətliliyinə görə
 - ☐ hamısına görə
-

Sual: Bankın aktiv əməliyyatıdır: (Çəki: 1)

- ☒ ssuda verilməsi

- ☐ kapitalin formalaşması
 - ☐ depozitlərin qəbulu
 - ☐ qiymətli kağız buraxılışı
 - ☐ ehtiyat fondunun formalaşması
-

Sual: Azərbaycan Respublikasının Milli Bankı nə vaxtdan fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ 7 avqust 1992
 - ☐ 10 sentyabr 1994
 - ☒ 11 fevral 1992
 - ☐ 10 dekabr 1993
 - ☐ 12 noyabr 1994
-

Sual: Bir qayda olaraq ... Mərkəzi bankın müştəriləri hesab olunurlar: (Çəki: 1)

- ☐ İqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları
 - ☐ fiziki şəxslər
 - ☒ yalnız kredit təşkilatları
 - ☐ bütün hüquqi şəxslər
 - ☐ maliyyə- sığorta təşkilatları
-

Sual: Büdcənin kassa icraçısı kimi Mərkəzi bank hansı funksiyanı yerinə yetirdikdə çıxış edir: (Çəki: 1)

- ☐ hesablaşmaların təşkilatçısı
 - ☐ valyuta nizamlaşdırılması
 - ☐ pul-kredit siyasətini həyata keçirmək
 - ☒ hökumətin maliyyə agentı
 - ☐ maliyyə siyasətini həyata keçirmək
-

Sual: Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyasıdır: (Çəki: 1)

- ☐ ölkənin lizinq mərkəzi
 - ☒ dövlətin xəzinədarı
 - ☐ trust əməliyyatlarını aparmaq
 - ☐ təşkilatların kreditoru
 - ☐ ölkənin klirinq mərkəzi
-

Sual: Öz statusuna görə Mərkəzi bank: (Çəki: 1)

- ☐ qeyri-kommersiya tərəfdaşı
 - ☐ kommersiya təşkilatı
 - ☒ hüquqi şəxs
 - ☐ şəxsi təşkilat
 - ☐ şirkət
-

Sual: Azərbaycan Respublikası Milli Bankı Mərkəzi Bankı adlanır: (Çəki: 1)

- ☐ 2007-ci ildən
- ☐ 2011-ci ildən

- ☒ 2009-cu ildən
 - ☐ 2008-ci ildən
 - ☐ 2012 ci ildən
-

Sual: Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi nədir? (Çəki: 1)

- ☒ manatın möhkəmliyini təmin etmək
 - ☐ qiymətlərin sabitliyini təmin etmək
 - ☐ mənfəət əldə etmək
 - ☐ stabil hesablaşma sistemini təmin etmək
 - ☐ qiymətli kağız bazarının sabitliyini təmin etmək
-

Sual: Göstərilənlərdən hansı Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi deyildir: (Çəki: 1)

- ☒ mənfəət əldə etmək
 - ☐ qiymətlərin sabitliyini təmin etmək
 - ☐ bankların stabil fəaliyyətini təmin etmək
 - ☐ stabil hesablaşma sistemini təmin etmək
 - ☐ kredit təşkilatlarının stabil fəaliyyətini təmin etmək
-

Sual: Mərkəzi Bankın iqtisadiyyatdakı rolu ... müəyyən edilir: (Çəki: 1)

- ☒ manatın möhkəmliyinin təmin edilməsi ilə
 - ☐ dövlət büdcəsinin nizamlaşdırılması ilə
 - ☐ sığorta işinin təşkili ilə
 - ☐ vergi işinin təşkili ilə
 - ☐ qiymətli kağız bazarının işi ilə
-

Sual: Azərbaycan Respublikası Mərkəzi bankı vahid dövlət pul kredit siyasətini ... qarşılıqlı fəaliyyətdə həyata keçirir: (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyi ilə
 - ☐ Milli Məclislə
 - ☒ AR hökuməti ilə
 - ☐ Xəzinədarlıq ilə
 - ☐ iqtisadi inkişaf nazirliyi
-

Sual: Xarici ticarət və qızılvalyuta ehtiyatlarına nəzarət etmək üçün MB ... tərtib edir: (Çəki: 1)

- ☒ kassa dövriyyələri proqnozunu
 - ☐ kommersiya banklarının mənfəət və itkiləri hesabatını
 - ☐ ölkənin valyuta balansını
 - ☐ ölkənin tədiyyə balansını
 - ☐ investisiya potensialını
-

Sual: Azərbaycanın Mərkəzi Bankı ... hesabat verir: (Çəki: 1)

- ☒ AR prezidentinə
- ☐ Milli Məclislə

- ☐ Azərbaycan hökumətinə
 - ☐ Maliyyə Nazirliyinə
 - ☐ Nazirlər kabinetinə
-

Sual: Azərbaycan Bank sistemində daxildir: (Çəki: 1)

- ☒ Mərkəzi bank və kredit təşkilatları
 - ☐ mərkəzi bank, kredit təşkilatları, birja və investisiya fondları
 - ☐ Mərkəzi bank, kredit təşkilatları, onların birlikləri və sığorta şirkətləri
 - ☐ kredit təşkilatları, onların birlikləri və sığorta şirkətləri
 - ☐ Mərkəzi bank və kommersiya bankları
-

Sual: Azərbaycan bank sistemində kapital adekvatlığının minimum həddi (Çəki: 1)

- ☒ 12%
 - ☐ 8%
 - ☐ 6 %
 - ☐ 10 %.
 - ☐ 14%.
-

Sual: Bank sistemində maliyyə sağlamlaşdırılması sahəsində tədbirlər planını hansı orqan hazırlayır: (Çəki: 1)

- ☒ Mərkəzi Bank
 - ☐ İqtisadi inkişaf nazirliyi
 - ☐ Nazirlər kabineti
 - ☐ Maliyyə nazirliyi
 - ☐ əmək və sosial müdafiə nazirliyi
-

Sual: Əmanət qəbul etmə hüquqi olan təşkilat (Çəki: 1)

- ☒ Kommersiya bankları
 - ☐ İnkişaf bankları
 - ☐ İnvestisiya bankları
 - ☐ Maliyyə şirkətləri
 - ☐ sığorta şirkətləri
-

Sual: Bankın inzibatçı tərkibi ibarətdir (Çəki: 1)

- ☐ Bankın Müşahidə Şurası (BMŞ)
 - ☐ İdarə heyəti (İD)
 - ☐ Baş mühasib (BM)
 - ☐ Daxili audit (DA)
 - ☒ Bankın Müşahidə Şurası, Audit Komitəsi, İdarə heyəti
-

Sual: Kommersiya banklarının vacib funksiyalarından biridir (Çəki: 1)

- ☒ Kredit üzrə vasitəçi
- ☐ Əmanətçilərin mənafeələrini güdmək
- ☐ Maliyyə resurslarının yaradılması

- ☐ Müştərilərə hesablar açmaq
 - ☐ əmanətlərin müdafiəsi fondu
-

Sual: Kommersiya bankları fəaliyyət prinsiplərindən biri (Çəki: 1)

- ☒ Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərmək
 - ☐ Fəaliyyətin kortəbii nizamlaşdırılması
 - ☐ Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi
 - ☐ Kreditləşmə zamanı differensial münasibət
 - ☐ Əmanət resursları çərçivəsində fəaliyyət göstərmək
-

Sual: bankın təşkilati strukturunu hansı orqan təsdiq edir: (Çəki: 1)

- ☒ bankın müşahidə şurası
 - ☐ bankın idarə heyəti
 - ☐ bankın nəzarət- təftiş komissiyası
 - ☐ mərkəzi bank
 - ☐ audit komitəsi
-

Sual: Bankın təşkilati strukturu haqqında məlumat hansı orqana təqdim edilir (Çəki: 1)

- ☒ Mərkəzi Banka
 - ☐ dövlət statistika komitəsi
 - ☐ maliyyə nazirliyi
 - ☐ ədliyyə nazirliyi
 - ☐ vergilər nazirliyi
-

Sual: Kommersiya bankı ____funksiyanı yerinə yetirir (Çəki: 1)

- ☐ Dövlətin emissiya mərkəzi
 - ☐ Banklar bankı
 - ☒ Vəsaitlərin depozitə cəlb edilməsi
 - ☐ Hökumətin bankları
 - ☐ kommersiya təşkilatlarının emissiya mərkəzi
-

Sual: Kommersiya banklarının fəaliyyəti nizamlaşdırılır: (Çəki: 1)

- ☐ Qeyri mərkəzləşdirilmiş qaydada
 - ☐ İqtisadi metodlarla
 - ☐ İnzibati metodlarla
 - ☒ İqtisadi və inzibati metodlarla
 - ☐ investorların qərarı ilə
-

Sual: Kommersiya bankının funksiyasıdır (Çəki: 1)

- ☐ Banklar emissiyası
 - ☐ Mərkəzi bankın kreditləşdirilməsi
 - ☒ Müştərilərə hesablaşma-kassa xidməti göstərmək
 - ☐ Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
 - ☐ bank fəaliyyətinə nəzarət
-

Sual: Müasir kommersiya bankları xidmət göstərirlər: (Çəki: 1)

- ☒ Təşkilatlara və əhaliyə
 - ☐ Yalnız əhaliyə
 - ☐ Yalnız təşkilatlara
 - ☐ Mərkəzi banka
 - ☐ sadəcə banklara
-

Sual: Kredit təşkilatlarının ittifaqları və assosiasiyaları (Çəki: 1)

- ☐ İstənilən bank əməliyyatlarını yerinə yetirə bilirlər
 - ☒ Bank əməliyyatlarını yerinə yetirə bilməzlər
 - ☐ Yalnız depozit və ssuda əməliyyatlarını apara bilirlər
 - ☐ Yalnız hesablaşma əməliyyatlarını apara bilirlər
 - ☐ Yalnız kassa əməliyyatlarını apara bilirlər
-

Sual: Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir: (Çəki: 1)

- ☐ Təftiş şöbəsi
 - ☐ Bankın idarə heyəti
 - ☒ Bankın müşahidə şurası
 - ☐ Kredit komitəsi
 - ☐ Audit komitəsi
-

Sual: Sərmayə həcminə görə kommersiya bankları bölünürlər: (Çəki: 1)

- ☐ Universal və ixtisaslaşmış
 - ☐ Filialsız və çoxfiliallı
 - ☐ Regional, regionlararası, milli vəynəlxalq
 - ☒ Xırda, orta, iri bank
 - ☐ Beynəlxalq, milli bank
-

Sual: Mülkiyyət formalarına görə banklar bölünürlər: (Çəki: 1)

- ☐ Universal və ixtisaslaşmış
 - ☐ Regional, regionlararası, milli
 - ☒ Dövlət, özəl və xarici
 - ☐ Kiçik, orta, iri, banklararası, birlik
 - ☐ beynəlxalq və səhmdar
-

Sual: Kommersiya bankları üzrə əməliyyatları yerinə yetirirlər (Çəki: 1)

- ☐ Banknotların buraxılması
 - ☒ Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi
 - ☐ Pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyinin təmin edilməsi
 - ☐ Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi
 - ☐ Qiymətlərin sabitliyi
-

Sual: Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır: (Çəki: 1)

- ☒ kommersiya bankları
 - ☐ hesablama-kassa mərkəzləri
 - ☐ region depozitariləri
 - ☐ küçə bankomatları
 - ☐ sığorta təşkilatları
-

Sual: Ödəniş dövriyyəsi həyata keçirilir: (Çəki: 1)

- ☒ nağd və nağdsız qaydada
 - ☐ yalnız nağd qaydada
 - ☐ yalnız nağdsız qaydada
 - ☐ AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
 - ☐ plastik kartlarla
-

Sual: Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablama aparmaq üçün bir-birlərində ... hesab açırlar: (Çəki: 1)

- ☒ müxbir
 - ☐ loro
 - ☐ nostro
 - ☐ büdcə
 - ☐ kommersiya
-

Sual: Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır: (Çəki: 1)

- ☒ nağdsız
 - ☐ nağd
 - ☐ mövsümi
 - ☐ valyuta
 - ☐ kredit kartları
-

Sual: Banklarda müxbir hesablar açılır: (Çəki: 1)

- ☐ AR Mərkəzi Bankının göstərişi üzrə
 - ☐ bələdiyyənin göstərişi üzrə
 - ☒ banklararası razılaşma əsasında
 - ☐ AR Maliyyə Nzarliyinin göstərişi üzrə
 - ☐ AR Mərkəzi Bankının maliyyə monitoring xidmətinin göstərişi üzrə
-

Sual: Hesablama xidməti üçün banklar ilə müştəri arasında bağlanılır: (Çəki: 1)

- ☐ kredit müqaviləsi
 - ☐ pul vəsaitinin qəbulu haqqında müqavilə
 - ☐ trast müqaviləsi
 - ☒ bank hesabı müqaviləsi
 - ☐ deposit müqaviləsi
-

Sual: İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir: (Çəki: 1)

- ☐ dövlət bankları

- ☒ kommersiya bankları
 - ☐ təsərrüfat subyektləri
 - ☐ hesablama-kassa mərkəzləri
 - ☐ sığorta təşkilatları
-

Sual: Akkreditiv hesablama forması zamanı məhsulun dəyəri ödənilir: (Çəki: 1)

- ☒ onun yüklənib yola salınmasından sonra
 - ☐ onun yüklənib yola salınmasından sonra
 - ☐ onu alıcı alandan sonra
 - ☐ avans ödənişində
 - ☐ kredit ödənişində
-

Sual: Passiv əməliyyatlar banka.....gətirir (Çəki: 1)

- ☐ Gəlir
 - ☒ Xərc
 - ☐ Banka təsir etmir
 - ☐ Pulu qiymətdən salır
 - ☐ Mənfəət
-

Sual: Kommersiya bankının passiv əməliyyatı dedikdə.....başə düşülür (Çəki: 1)

- ☐ Kreditləşmə əməliyyatları
 - ☐ Hesablama əməliyyatları
 - ☒ Resursların formalaşması ilə əlaqədar əməliyyatlar
 - ☐ Kassa hesablama əməliyyatları
 - ☐ lizinq əməliyyatları
-

Sual: Passiv əməliyyatlar nəticəsində (Çəki: 1)

- ☒ Resurslar formalaşır
 - ☐ Kreditlər verilir
 - ☐ Kassada nəğd pul artır
 - ☐ Hesablaşmalar sürətlənir
 - ☐ Kassada nəğd pul azalır
-

Sual: Depozit dedikdə.....başə düşülür (Çəki: 1)

- ☐ Fiziki şəxslərin pul vəsaiti
 - ☐ Hüquqi şəxslərin pul vəsaitləri
 - ☐ Əmanət sertifikatları, veksellər, istiqrazlar
 - ☒ Fiziki və hüquqi şəxslərin əmanətləri
 - ☐ istiqraz və veksəl
-

Sual: Bankın resurslarına daxildir (Çəki: 1)

- ☐ Hesablaşmalar
- ☐ Yayındırılmış vəsaitlər
- ☒ Cəlb olunmuş vəsaitlər

- ☐ Hesablaşmalarda olan vəsaitlər
 - ☐ investisiya resursları
-

Sual: Ehtiyat fonduməqsədilə yaradılır (Çəki: 1)

- ☒ Cari fəaliyyət zamanı yaranan zərər və itkilərin örtülməsi
 - ☐ Bankın istehsal inkişafının təmin olunması
 - ☐ Yeni avadanlığın alınması
 - ☐ Əmanətçilərin mənafeyinin müdafiə edilməsi
 - ☐ Bankın cari fəaliyyətinin təminatı üçün
-

Sual: Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği....tərəfindən müəyyən edilir (Çəki: 1)

- ☐ Nazirlər Kabineti
 - ☐ Maliyyə Nazirliyi
 - ☒ Mərkəzi Bank
 - ☐ Kommersiya Bankının idarə heyəti
 - ☐ Ədliyyə nazirliyi
-

Sual: Xüsusi kapitalın..... funksiyası kommersiya bankının ləğvi zamanı kreditlərə itkilərin bərpasına zəmanət verir (Çəki: 1)

- ☒ Müdafiə
 - ☐ Əməli
 - ☐ Nizamlaşdırma
 - ☐ Nəzarət
 - ☐ Audit
-

Sual: Kommersiya banklarına səhm və istiqrazların eyni vaxtda buraxılmasına (Çəki: 1)

- ☐ Yalnız Mərkəzi Bankın icazəsi ilə
 - ☐ Beşillik fəaliyyətdən sonra icazə verilir
 - ☒ İcazə verilmir
 - ☐ Yalnız birillik fəaliyyətdən sonra icazə verilir
 - ☐ İki illik fəaliyyətdən sonra icazə verilir
-

Sual: Kommersiya banklarısertifikatlarını buraxa bilər (Çəki: 1)

- ☐ Yalnız depozit
 - ☒ Depozit və əmanət
 - ☐ Yalnız əmanət
 - ☐ Yalnız dövr etməyən
 - ☐ yalnız kredit
-

Sual: Banklararası kredit bazarının subyektləridir (Çəki: 1)

- ☐ Fiziki və hüquqi şəxslər
- ☐ Mərkəzi Bank və fiziki şəxslər
- ☒ Kommersiya bankları və Mərkəzi Bank
- ☐ Mərkəzi Bank və ərazi idarələri

- ☐ kommersiya təşkilatları
-

Sual: Kommersiya bankının resurslarına daxildir (Çəki: 1)

- ☐ Yalnız xüsusi kapital
 - ☐ Yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri
 - ☒ Xüsusi kapital və cəlb olunmuş vəsait
 - ☐ Yalnız nizamnamə kapitalı
 - ☐ Yalnız cəlb olunmuş vəsait
-

Sual: Kommersiya bankının cəlb etdiyi vəsaitdir (Çəki: 1)

- ☒ Banklararası kredit
 - ☐ Bankın emissiya gəliri
 - ☐ Bölüşdürülməmiş mənfəət
 - ☐ Nizamnamə kapitalı
 - ☐ əlavə kapital
-

Sual: Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər.....hesabına ödənilir (Çəki: 1)

- ☐ Sığorta fondu
 - ☐ İctimai təminatlı fond
 - ☐ Yığım fondu
 - ☒ Ehtiyat fondu
 - ☐ sosial müdafiə fondu
-

Sual: Bankın potensialının artırılması yolları (Çəki: 1)

- ☒ Cəlb olunmuş vəsaitlərin həcmnin artırılması
 - ☐ Kredit qoyuluşunun artırılması
 - ☐ Tələblərin minimal ehtiyatlarının artırılması
 - ☐ Kreditləşmənin təşkilinin təkmilləşdirilməsi
 - ☐ marketing siyasətində dəyişiklik
-

Sual: Gəlirsiz aktivlərə daxildir (Çəki: 1)

- ☐ Ödəniş vaxtı keçmiş kreditlər
 - ☐ Müəssisə və təşkilatların nizamnamə kapitalına köçürülən vəsaitlər
 - ☐ Dövlətin borc öhdəliklərinə qoyuluş
 - ☒ Mərkəzi Bankdakı müxbir hesab
 - ☐ Xəzinə bonusu
-

Sual: Yüksək likvidli aktivlərə aiddir (Çəki: 1)

- ☒ Kassa və ona bərabər tutulan vəsaitlər
 - ☐ Əsas vəsaitlər
 - ☐ Mərkəzi Bankdakı məcburi ehtiyatlarhesabı
 - ☐ Uzun müddətli kreditlər
 - ☐ səhm və istiqraz
-

Sual: Bankın kredit portfelidir (Çəki: 1)

- ☒ Müxtəlif əlamətlərə görə struklaşdırılmış bankın kredit qoyuluşu
 - ☐ Müxtəlif əlamətlərə görə struklaşdırılmış bank aktivləri
 - ☐ Müxtəlif əlamətlərə görə struklaşdırılmış bank passivləri
 - ☐ Bankın kredit potensialı
 - ☐ Müxtəlif əlamətlərə görə struklaşdırılmış bank kapitalı
-

Sual: Kredit portfelinin ssudaların müddətlərinə görə quruluşunu müəyyən edən amildir (Çəki: 1)

- ☐ Kreditlər üzrə yetərli təminat
 - ☐ Bankın müxbir hesabının vəziyyəti
 - ☒ Bankın kredit siyasəti
 - ☐ Ssuda borcunun vəziyyəti
 - ☐ faiz dərəcələri
-

Sual: Overdraft (Çəki: 1)

- ☐ İstənilən ssuda verilişidir
 - ☐ Çeklərin ödənilməsinə verilən ssudadır
 - ☒ Müştərinin hesablaşma hesabı üzrə debet qalığının örtülməsinə verilən ssudadır
 - ☐ Xüsusi ssuda hesabından verilən kreditdir
 - ☐ Əmanət qoyuluşu
-

Sual: Kontokorrent hesab (Çəki: 1)

- ☐ Cari hesabın bir növüdür
 - ☒ Hesablaşma hesabı və ssuda hesabının birləşməsidir
 - ☐ Kredit almaq hüququ verən hesablaşma hesabıdır
 - ☐ Kredit kartoçkası sahibinə açılan hesabdır
 - ☐ Əmanət hesabı
-

Sual: Bank lisenziyalarının verilməsində və ləğv edilməsini hansı orqan həyata keçirir (Çəki: 1)

- ☒ Mərkəzi Bank
 - ☐ ədliyyə nazirliyi
 - ☐ maliyyə nazirliyi
 - ☐ nazirlər kabineti
 - ☐ prezident administrasiyası
-

Sual: Kredit riskinin minimumlaşdırılması üsuludur (Çəki: 1)

- ☐ Kredit üzrə faiz dərəcələrinin artırılması
 - ☐ Kredit xəttindən geniş istifadə
 - ☐ Kreditləşmənin ayrı subyektlərdə mərkəzləşdirilməsi
 - ☒ Kreditin qaytarılmasının etibarlı formaları tətbiq edilməsi
 - ☐ Kredit üzrə faiz dərəcələrinin azalması
-

Sual: Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir (Çəki: 1)

- ☐ Bankın ehtiyatında olan kapital
 - ☐ Bankın əsas vəsaitə qoyulşu
 - ☐ Bankın əmanətçilər qarşısındakı öhdəliklər
 - ☒ Kassa aktivləri, Mərkəzi Bankda olan məcburi ehtiyatlar fondundakı vəsait
 - ☐ Kredit qoyuluşu
-

Sual: Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri (Çəki: 1)

- ☐ Kreditin məbləğindən aşağı olmamalıdır.
 - ☐ Borcalan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
 - ☒ Verilmiş kreditin məbləğindən yüksək olmalıdır
 - ☐ Kredit məbləğinə bərabər olmalıdır
 - ☐ Kredit məbləğindən aşağı olmalıdır
-

Sual: Bank kreditinin ilkin ödəniş mənbəyidir (Çəki: 1)

- ☐ Girov qoyulmuş əmlak
 - ☒ Məhsul satışından (iş və xidmətdən)gələn gəlir
 - ☐ Maliyyə bazarından cəlb olunan pul vəsaiti
 - ☐ Əmlakın satışından gəlir
 - ☐ Qiymətli kağız bazarından cəlb olunan pul vəsaiti
-

Sual: Kreditin real dəyəri hesablanır (Çəki: 1)

- ☐ Kredit üzrə faiz dərəcəsi ilə inflyasiya səviyyəsinin cəmi kimi
 - ☒ Kredit üzrə nominal faiz dərəcəsindən inflyasiya səviyyəsi çıxılmaqla
 - ☐ Kreditin məbləği ilə faizli pul məbləğinin cəmi kimi
 - ☐ Faizli pulların məbləğindən inflyasiya səviyyəsi çıxılmaqla
-

Sual: Bank tərəfindən müştərinin hesabındakı vəsait qalığından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır (Çəki: 1)

- ☒ Overdraft
 - ☐ Faktoring
 - ☐ Akseptli kredit
 - ☐ Kredit xətti
 - ☐ lombard
-

Sual: Daşınmaz əmlakın girov olduğu kredit adlanır (Çəki: 1)

- ☐ Qısamüddətli
 - ☐ Dövlət
 - ☐ Blank
 - ☒ İpoteka
 - ☐ istehlak
-

Sual: Müxtəlif emitentlərin qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi üzrə bank xidməti adlanır. (Çəki: 1)

- ☒ anderryayting

- ☐ superraytinq
 - ☐ raytinq
 - ☐ broker
-

Sual: Real investisiya dedikdə vəsait qoyuluşu başa düşülür: (Çəki: 1)

- ☐ müxtəlif maliyyə aktivlərinə qoyuluş
 - ☐ müəssisələrin nizamnamə kapitalına qoyuluş
 - ☒ maddi resurslara qoyuluş
 - ☐ investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş
 - ☐ valyuta ehtiyatlarına qoyuluş
-

Sual: Maliyyə investisiyası dedikdə vəsait qoyuluşu başa düşülür. (Çəki: 1)

- ☐ investisiya obyektlərinin bazar dəyərinin artmasına
 - ☐ müəssisələrin nizamnamə kapitallarına
 - ☒ Maliyyə aktivlərinə
 - ☐ qeyri maddi aktivlərə
 - ☐ yalnız bank qiymətli kağızlarına
-

Sual: Maliyyə hesabatlarında qiymətli kağızların təsnifatı (Çəki: 1)

- ☐ yalnız borc qiymətli kağızları
 - ☐ yalnız dilinq əməliyyatları üçün qiymətli kağızlar
 - ☐ yalnız investisiya üçün qiymətli kağızlar
 - ☒ Borc qiymətli kağızları, dilinq əməliyyatları üçün qiymətli kağızlar və investisiya üçün qiymətli kağızlar
 - ☐ istiqraz və səhmlər
-

Sual: Borc qiymətli kağızların alınmasında məqsəd (Çəki: 1)

- ☒ faiz gəliri
 - ☐ Mərkəzi Bankın tapşırığı ilə təkrar bazarda qiymətli kağızlarla alqı- satqı əməliyyatları
 - ☐ ilkin bazarda qiymətli kağızların alqı-satqısı
 - ☐ müştərilərin tapşırığı ilə təkrar bazarda qiymətli kağızların alqı- satqısı
 - ☐ riskdən qorunmaq
-

Sual: Banklar vasitəçilik əməliyyatlarından hansı formada gəlir əldə edirlər: (Çəki: 1)

- ☒ komission
 - ☐ faiz
 - ☐ marja
 - ☐ dividend
 - ☐ arenda
-

Sual: İstehsal vasitələrinin orta və uzun müddətə icarəyə verilməsi necə adlanır? (Çəki: 1)

- ☒ lizinq
- ☐ faktoring

- ☐ forfeyting
- ☐ trast
- ☐ kliring

Sual: Müştərinin sərəncamı və müqaviləsinə əsasən onun əmlakının bankın öz adından idarə edilməsi əməliyyatıdır: (Çəki: 1)

- ☐ faktoring
- ☐ forfeyting
- ☒ trast
- ☐ lizing
- ☐ ipoteka

BÖLMƏ: INVESTISIYA-0405(YENİ)

Ad	Investisiya-0405(yeni)
Suallardan	60
Maksimal faiz	60
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Müəssisənin investsiya portfeli (Çəki: 1)

- ☐ investisiyaların reallaşdırılması üzrə praktiki hərəkətlərin məcmusu
- ☒ məqsədli idarəetmə obyektı kimi baxılan və investorun investisiya məqsədlərinə müvafiq formalaşmış obyektlərin məcmusu
- ☐ sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulmuş pul vəsaitləri, qiymətli kağızlar, sair əmlak, o cümlədən dəyəri olan əmlak və sair hüquqlar
- ☐ qiymətli kağızların məcmusu

Sual: İnvestisiyalaşmanın prioritet məqsədləri üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər (Çəki: 1)

- ☐ aqressiv
- ☐ balanslaşmış
- ☒ gəlirlilik portfeli
- ☐ mühafizəkar

Sual: İnvestisiyalaşma obyektı üzrə investisiya portfellerinin aşağıdakı növlərini fərqləndirirlər (Çəki: 1)

- ☐ artım portfeli
- ☒ qarışıq portfel
- ☐ balanslı portfel
- ☐ gəlirlilik portfeli

Sual: Risk və gəlirlilik nisbətləri üzrə investisiya portfelinin aşağıdakı növlərini

fərqləndirirlər (Çəki: 1)

- ☐ artım portfeli
 - ☒ aqressiv investor portfeli
 - ☐ balanslı portfel
 - ☐ gəlirlilik portfeli
-

Sual: İnvestisiya məqsədlərinə nail olmaq üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər (Çəki: 1)

- ☐ artım portfeli
 - ☐ mühafizəkar investor portfeli
 - ☒ balanslı portfel
 - ☐ gəlirlilik portfeli
-

Sual: İnvestisiya portfelinin formalaşması prinsiplərindən birini göstərin (Çəki: 1)

- ☐ differensial qoyuluşlar
 - ☐ qoyuluşların məqsədli xarakteri
 - ☐ qoyuluşların müddətliliyi
 - ☒ qoyuluşların təhlükəsizliyi
-

Sual: İnvestisiya portfelinin aktiv idarə edilməsi dedikdə nəzərdə tutulur (Çəki: 1)

- ☒ daha səmərəli qiymətli kağızların alışı
 - ☐ portfeli dəyişməz vəziyyətdə saxlamaq
 - ☐ yaxşı diversifikasiya olunmuş portfelin yaradılması
 - ☐ az gəlirli aktivlərdən qısa müddətdə xilas olmaq
-

Sual: İnvestisiya portfelinin passiv idarə edilməsi dedikdə nəzərdə tutulur (Çəki: 1)

- ☐ daha səmərəli qiymətli kağızların alışı
 - ☒ portfeli mövcud müddət ərzində dəyişməz vəziyyətdə saxlamaq
 - ☐ uzun müddətli yaxşı diversifikasiya olunmuş portfelin yaradılması
 - ☐ az gəlirli aktivlərdən qısa müddətdə xilas olmaq
-

Sual: Səhm nədir? (Çəki: 1)

- ☒ sahibinin səhmdar cəmiyyətin idarə edilməsində iştirak etdiyini təsdiq edən qiymətli kağızdır
 - ☐ sahibinə şirkətdə mülkiyyət hüququ verməyən, lakin illik faiz almaq hüququ verən qiymətli kağızdır
 - ☐ gələcəkdə hər hansı aktivlərin alınması hüququdur
 - ☐ borc öhdəliyidir
-

Sual: İri səhm zərfinin kiçik zərfə nisbətən investisiya cazibədarlığı baxımından daha üstün olmasının səbəbi: (Çəki: 1)

- ☒ səhmdarın müəssisənin idarə edilməsində iştirak dərəcəsinin daha yüksək olması
- ☐ investisiya riskinin az olması
- ☐ 1 səhm başına düşən gəlirlilik səviyyəsinin yüksək olması
- ☐ qanun tərəfindən daha böyük ölçüdə qorunması

Sual: Qiymətli kağızların əsas investisiya keyfiyyətlərindən biri budur: (Çəki: 1)

- ☒ risk
 - ☐ standartlılıq
 - ☐ seriyalılıq
 - ☐ sənədlilik
-

Sual: Qiymətli kağızlara edilən investisiyaları itirmək ehtimalı onların hansı keyfiyyətini müəyyən edir? (Çəki: 1)

- ☒ riskliliyi
 - ☐ tədavülməni
 - ☐ likvidliliyi
 - ☐ gəlirliliyi
-

Sual: Hüquqi və fiziki şəxslərə məxsus qiymətli kağızların məcmusu belə adlanır: (Çəki: 1)

- ☐ qiymətli kağızlar sandığı
 - ☐ qiymətli kağızlar zərfi
 - ☐ qiymətli kağızlar paketi
 - ☒ qiymətli kağızlar portfeli
-

Sual: Qiymətli kağızlar portfelinin növünü göstərin: (Çəki: 1)

- ☐ könüllü
 - ☐ diskretli
 - ☒ emissiyalı
 - ☐ differensiyalaşmış
-

Sual: Bazar qiymətləri vaxt keçdikcə artan qiymətli kağızlardan hansı portfel formalaşır? (Çəki: 1)

- ☐ sifariş portfeli
 - ☐ artım və gəlir portfeli
 - ☐ gəlir portfeli
 - ☒ artım portfeli
-

Sual: Yüksək cari gəlir əldə edilməsini təmin edən qiymətli kağızlardan hansı portfel formalaşır? (Çəki: 1)

- ☐ sifariş portfeli
 - ☐ artım və gəlir portfeli
 - ☒ gəlir portfeli
 - ☐ artım portfeli
-

Sual: Hansı qiymətli kağızlar portfeli artım və gəlir portfellerinin xüsusiyyətlərini özündə birləşdirir? (Çəki: 1)

- ☐ sifariş portfeli
- ☒ artım və gəlir portfeli

- ☐ gəlir portfeli
 - ☐ artım portfeli
-

Sual: Artım portfelinin növünü göstərin: (Çəki: 1)

- ☐ sifariş portfeli
 - ☐ artım və gəlir portfeli
 - ☒ kombinə edilmiş artım portfeli
 - ☐ artım portfeli
-

Sual: Gəlir portfelinin növünü göstərin: (Çəki: 1)

- ☒ müntəzəm gəlir portfeli
 - ☐ artım və gəlir portfeli
 - ☐ qeyri-müntəzəm gəlir portfeli
 - ☐ maksimal gəlir portfeli
-

Sual: Əsaslı tikinti sistemində investisiya prosesinin iştirakçısıdır: (Çəki: 1)

- ☒ layihəçi
 - ☐ borc alan
 - ☐ vergi ödəyicisi
 - ☐ kreditor
-

Sual: Əsaslı tikintidə layihələndirmənin mərhələlərindən birini göstərin: (Çəki: 1)

- ☐ ekspertiza
 - ☐ kreditləşdirmə
 - ☐ maliyyələşdirmə
 - ☒ texniki layihənin hazırlanması
-

Sual: Əsaslı tikintinin aparılması üsullarından biri: (Çəki: 1)

- ☐ büdcə üsulu
 - ☐ fərdi üsul
 - ☐ kollektiv üsul
 - ☒ təsərrüfat üsulu
-

Sual: Əsaslı tikintinin həyata keçirilməsi mənbəyi: (Çəki: 1)

- ☐ büdcədən pul ayırmaları
 - ☐ cəlb edilmiş vəsaitlər
 - ☐ bank kreditləri
 - ☒ kapital qoyuluşları
-

Sual: Əsaslı tikintinin podrat üsulunun növlərindən biri. (Çəki: 1)

- ☒ açar təlimi
- ☐ qıfıl təlimi
- ☐ domofon təlimi
- ☐ videomüşahidə kamerası təlimi

Sual: Əsaslı tikintinin vaxtının qısaldılmasının mümkün olan konkret səmərəsi nə ola bilər? (Çəki: 1)

- ☐ işçilərin ixtisara salınması
 - ☐ inşaat texnikasına qənaət edilməsi
 - ☒ əlavə mənfəət
 - ☐ bazarda rəqabət üstünlüyünün əldə edilməsi
-

Sual: İnşaata mühəndis-texniki hazırlıq bu mərhələyə aiddir: (Çəki: 1)

- ☐ inşaat məhsulunun satılması
 - ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
 - ☐ tikintinin özü
 - ☒ inşaata hazırlıq
-

Sual: Kapital qoyuluşunun dövr etməsinin üç mərhələsindən birini göstərin: (Çəki: 1)

- ☐ inşaata hazırlıq
 - ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
 - ☒ istehsalın məhsuldar forması kimi əsas fondların yaradılması
 - ☐ tikinti yerinin seçilməsi
-

Sual: Kapital qoyuluşunun istiqamətlərindən birini göstərin: (Çəki: 1)

- ☐ inventarın alınması
 - ☒ mövcud müəssisənin yenidən qurulması
 - ☐ qiymətli kağızların alınması
 - ☐ işçilərin sayının artırılması
-

Sual: Müqavilə əsasında tikinti obyektinin layihəsini hazırlayır: (Çəki: 1)

- ☒ layihəçi
 - ☐ sifarişçi
 - ☐ inşaatçı
 - ☐ podratçı
-

Sual: Obyektin layihələndirilməsi bu mərhələyə aiddir: (Çəki: 1)

- ☐ inşaat məhsulunun satılması
 - ☒ inşaata hazırlıq
 - ☐ tikintinin özü
 - ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
-

Sual: Smetanın hazırlanması zamanı dəyərin müəyyən edilməsinin aşağıdakı üsulundan istifadə edilə bilər: (Çəki: 1)

- ☐ elementli
 - ☐ ekspert
 - ☒ resurs-indeksli
 - ☐ texnoloji
-

Sual: Tikinti üçün ayrılmış torpaq sahəsinə hüquqlara malik fiziki və ya hüquqi şəxs hansıdır? (Çəki: 1)

- ☐ investor
 - ☐ sifarişçi
 - ☒ inşaatçı
 - ☐ podratçı
-

Sual: Tikintinin məqsədəuyğunluğunun texniki-iqtisadi əsaslandırılması bu mərhələyə aiddir: (Çəki: 1)

- ☒ inşaat hazırlıq
 - ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
 - ☐ tikintinin özü
 - ☐ inşaat məhsulunun satılması
-

Sual: Bank kreditləri nəyə aiddir? (Çəki: 1)

- ☐ mərkəzləşdirilmiş mənbələrə
 - ☒ mərkəzdən kənar mənbələrə
 - ☐ dövlət mənbələrinə
 - ☐ hökumət mənbələrinə
-

Sual: Bankların və kredit təşkilatlarının verdikləri kreditlər nəyə aiddir? (Çəki: 1)

- ☒ borc mənbələrinə
 - ☐ cəlb edilmiş mənbələrə
 - ☐ xüsusi mənbələrə
 - ☐ hökumət mənbələrinə
-

Sual: Borc vəsaitlərinin dəyəri: (Çəki: 1)

- ☐ cəlb edilmiş kreditlərin vergilərə təşhild edilmiş effektiv faiz dərəcəsinə bərabərdir
 - ☐ investorun öz kapitalına tələb etdiyi gəlirlilik səviyyəsinə bərabərdir
 - ☒ riskdən asılıdır. Risk yüksək və girov təminatı aşağıdırsa, borc vəsaitlərinin maya dəyəri də yüksək olacaqdır
 - ☐ borc vəsaitlərin miqdarından asılıdır
-

Sual: Dövlət büdcəsi hesabına aşağıdakı kapital qoyuluşları həyata keçirilir: (Çəki: 1)

- ☒ mərkəzləşdirilmiş
 - ☐ texniki yenidən silahlanma
 - ☐ qeyri-mərkəzləşdirilmiş
 - ☐ qeyri-istehsal
-

Sual: Xüsusi kapitalın mənbələri (Çəki: 1)

- ☐ səhmlər
- ☐ borc vəsaitləri, kreditlər
- ☒ amortizasiya ayırmaları+mənfəət+aktivlərin satışından gələn vəsaitlər
- ☐ büdcə vəsaitləri

Sual: İnvestisiya layihələrinin maliyyələşdirilməsinin hansı sxemi sahibkar üçün daha münasibdir? (Çəki: 1)

- ☐ özünümaliyyələşdirmə
 - ☐ özünümaliyyələşdirmə və kreditlərin cəlb edilməsi
 - ☒ xüsusi hesablamalarla əsaslandırılır
 - ☐ kreditlərin və büdcə vəsaitlərinin cəlb edilməsi
-

Sual: İnvestisiya lizinqi nəyə aiddir? (Çəki: 1)

- ☒ borc mənbələrinə
 - ☐ cəlb edilmiş mənbələrə
 - ☐ xüsusi mənbələrə
 - ☐ hökumət mənbələrinə
-

Sual: İnvestisiya resursları qismində istifadə edilə bilən pul vəsaitləri nəyi formalaşdırır: (Çəki: 1)

- ☐ investisiyaların maliyyələşdirilməsi üsulunu
 - ☒ investisiyaların maliyyələşdirilməsi mənbələrini
 - ☐ investisiyan maliyyələşdirilməsi formalarını
 - ☐ dövlət büdcəsinin mənbələrini
-

Sual: İnvestisiya sertifikatlarının emissiyası nəyə aiddir? (Çəki: 1)

- ☐ borc mənbələrinə
 - ☒ cəlb edilmiş mənbələrə
 - ☐ xüsusi mənbələrə
 - ☐ hökumət mənbələrinə
-

Sual: İnvestisiyaların maliyyələşdirilməsi məqsədi ilə ayrılan büdcə vəsaitləri nəyə aiddir? (Çəki: 1)

- ☒ mərkəzləşdirilmiş mənbələrə
 - ☐ mərkəzdən kənar mənbələrə
 - ☐ dövlət mənbələrinə
 - ☐ hökumət mənbələrinə
-

Sual: İnvestisiyaların maliyyələşdirilməsi və kreditləşdirilməsi mənbələri risk yaratmaq dərəcəsinə görə ola bilər: (Çəki: 1)

- ☒ risk yaradan
 - ☐ cəlb edilmiş
 - ☐ xüsusi
 - ☐ borc.
-

Sual: İnvestisiyaların maliyyələşdirilməsi və kreditləşdirilməsinin hansı mənbəyi risk yaratmayandır? (Çəki: 1)

- ☒ bölüşdürülməmiş mənfəət
- ☐ sadə səhmlərin emissiyası

- ☐ borc mənbələri
 - ☐ büdcə maliyyələşməsi
-

Sual: İnvestisiyanın daxili mənbələrinə nə aiddir? (Çəki: 1)

- ☐ sistem daxili məqsədli maliyyələşdirmə
 - ☐ büdcə vəsaitləri
 - ☐ kredit və borclar
 - ☒ müəssisənin xalis mənfəəti
-

Sual: İnvestisiyanın xarici mənbələrinə nə aiddir? (Çəki: 1)

- ☐ müəssisənin xalis mənfəəti
 - ☒ sistem daxili məqsədli maliyyələşdirmə
 - ☐ amortizasiya ayırmaları
 - ☐ təsərrüfat daxili ehtiyatlar və müəssisənin digər vəsaitləri
-

Sual: İnvestorların nizamnamə fonduna ödəmələri nəyə aiddir? (Çəki: 1)

- ☐ borc mənbələrinə
 - ☒ cəlb edilmiş mənbələrə
 - ☐ xüsusi mənbələrə
 - ☐ hökumət mənbələrinə
-

Sual: İstiqrazların emissiyası nəyə aiddir ? (Çəki: 1)

- ☒ borc mənbələrinə
 - ☐ cəlb edilmiş mənbələrə
 - ☐ xüsusi mənbələrə
 - ☐ hökumət mənbələrinə
-

Sual: Məqsədli dövlət krediti nəyə aiddir? (Çəki: 1)

- ☒ borc mənbələrinə
 - ☐ cəlb edilmiş mənbələrə
 - ☐ xüsusi mənbələrə
 - ☐ hökumət mənbələrinə
-

Sual: Müəssisənin xalis mənfəəti nəyə aiddir? (Çəki: 1)

- ☐ mərkəzləşdirilmiş mənbələrə
 - ☒ mərkəzdən kənar mənbələrə
 - ☐ dövlət mənbələrinə
 - ☐ hökumət mənbələrinə
-

Sual: Müəssisənin təsərrüfat daxili ehtiyatları nəyə aiddir? (Çəki: 1)

- ☐ borc mənbələrinə
- ☐ cəlb edilmiş mənbələrə
- ☒ xüsusi mənbələrə
- ☐ hökumət mənbələrinə

Sual: Müəssisəyə əvəzsiz verilən vəsaitlər nəyə aiddir? (Çəki: 1)

- ☐ borc mənbələrinə
 - ☒ cəlb edilmiş mənbələrə
 - ☐ xüsusi mənbələrə
 - ☐ hökumət mənbələrinə
-

Sual: Özünü maliyyələşdirmə axınına daxil deyil: (Çəki: 1)

- ☐ amortizasiya fondu
 - ☐ ehtiyat fondu
 - ☐ bölüşdürülməmiş mənfəət
 - ☒ kreditlər
-

Sual: Özünü maliyyələşdirmə mexanizminə daxil deyil: (Çəki: 1)

- ☒ borc vəsaitlər
 - ☐ amortizasiya fondu
 - ☐ mənfəətdən ayırmalar
 - ☐ sığorta təminatları
-

Sual: Mənəvi və fiziki aşınmış əsas fondların tam yenilənməsi belə adlanır: (Çəki: 1)

- ☒ renovasiya
 - ☐ rekapitalizasiya
 - ☐ rekreasiya
 - ☐ repatriasiya
-

Sual: Əksər müəssisələr üçün investisiya fəaliyyətinin əsasını hansı investisiyalar təşkil edir? (Çəki: 1)

- ☒ real investisiyalar
 - ☐ uzunmüddətli investisiyalar
 - ☐ maliyyə investisiyaları
 - ☐ portfel investisiyaları
-

Sual: Əsas fondların əsaslı təmiri hansı investisiya növünə aiddir? (Çəki: 1)

- ☐ maliyyə investisiyalarına
 - ☒ real investisiyalara
 - ☐ möhtəkir investisiyalara
 - ☐ portfel investisiyalarına
-

Sual: Əsaslı tikinti prosesinin başlıca mərhələsi hansıdır? (Çəki: 1)

- ☐ aqrotexniki işlər
 - ☐ abadlıq işləri
 - ☒ tikinti-quraşdırma işləri
 - ☐ bərpa işləri
-

Sual: Əsaslı tikinti sistemində investisiya prosesinin iştirakçısıdır: (Çəki: 1)

- ☐ kreditor
- ☒ sifarişçi
- ☐ borc alan
- ☐ vergi ödəyicisi

BÖLMƏ: VERGİLƏR VƏ VERGİTUTMA

Ad	Vergilər və vergitutma
Suallardan	60
Maksimal faiz	60
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: İstifadə müddəti neçə ildən çox olduqda, maddi aktivlər əsas vəsait sayılır? (Çəki: 1)

- ☒ 1 ildən
- ☐ 2 ildən
- ☐ 3 ildən
- ☐ 5 ildən
- ☐ 4 ildən

Sual: Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ balans mənfəəti
- ☒ mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət
- ☐ mühasibat mənfəəti
- ☐ dolayı vergilər çıxıldıqdan sonra qalan mənfəət
- ☐ dolayı vergilər çıxıldıqdan sonra qalan gəlir

Sual: Vergitutma məqsədləri üçün əmlak dedikdə, nə nəzərdə tutulur? (Çəki: 1)

- ☐ yalnız daşınan əmlak
- ☐ yalnız daşınmaz əmlak
- ☒ hər hansı daşınan və daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri
- ☐ yalnız maddi əmlak və pul vəsaitləri
- ☐ yalnız avtoneqliyyat vasitələri

Sual: Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil? (Çəki: 1)

- ☐ ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
- ☐ kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər

- ☐ istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
 - ☒ sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
 - ☐ istənilən ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
-

Sual: Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☒ vergi orqanları
 - ☐ maliyyə orqanları
 - ☐ ədliyyə orqanları
 - ☐ gömrük orqanları
 - ☐ ədliyyə və kömrük orqanları
-

Sual: Opsion nədir? (Çəki: 1)

- ☐ qiymətli kağızların əldə edilməsi hüququnu təsdiq edən sənəddir
 - ☒ qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən, bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə [satmağa] hüququ təsdiq edən sənəddir
 - ☐ malgöndərənlərlə bağlanan müqavilədir
 - ☐ şəxsin barter əməliyyatları ilə əlaqədar öhdəliyini təsdiq edən müqavilədir
 - ☐ işəgötürənlə bağlanan müqavilədir
-

Sual: Muzdlı işləyən şəxs vergitutma məqsədləri üçün necə adlandırılır? (Çəki: 1)

- ☐ əməkdaş
 - ☐ kontraktçı
 - ☒ işçi
 - ☐ mütəxəssis
 - ☐ baş mütəxəssis
-

Sual: Sahibkarlıq fəaliyyətinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ şəxsin vətənə xidmət göstərməsi ilə əlaqədar olan fəaliyyətidir
 - ☒ şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir
 - ☐ şəxsin müstəqil surətdə, digər şəxslərlə müqavilələr bağladığı fəaliyyətdir
 - ☐ şəxsin gəlir əldə etməklə bağlı olmayan fəaliyyətidir
 - ☐ məşğulluq probleminin həll edilməsi
-

Sual: Müəssisə dedikdə Vergi Məcəlləsinin məqsədləri üçün nə nəzərdə tutulur? 1. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər 2.

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 3. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər [korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar], habelə onların filialları və ya daimi nümayəndəlikləri 4. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansə, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☒ 1, 3, 4
 - ☐ 1, 2, 4
 - ☐ 1,2
-

Sual: Müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən hansı halda bazar qiymətləri müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ malların [işlərin, xidmətlərin] bazar qiymətlərini sonrakı [təkrar] satış qiyməti və dəyərin toplanması üsullarından biri ilə müəyyənləşdirmək mümkün olmadıqda
 - ☐ malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız dəyərin toplanması üsulu ilə müəyyənləşdirmək mümkün olmadıqda
 - ☐ malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız sonrakı [təkrar] satış qiyməti ilə müəyyənləşdirmək mümkün olmadıqda
 - ☐ heç bir halda
 - ☐ malların [işlərin, xidmətlərin] bazar qiymətlərini sonrakı [təkrar] satış qiyməti və dəyərin toplanması üsullarından biri ilə müəyyənləşdirmək mümkün olduqda
-

Sual: Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və (Çəki: 1)

- ☐ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada alış qiyməti ilə uçota alınır
 - ☐ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada bazar qiyməti ilə uçota alınır
 - ☒ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır
 - ☐ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta statistik qiymətlə uçota alınır
 - ☐ mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiymətinin 50 faizi ilə uçota alınır
-

Sual: Alış qiyməti alınmış malların [işlərin, xidmətlərin] bazar qiymətindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hansı hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır? 1. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsaslı olaraq artırılması aşkar edildiyi halda 2. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda 3. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olmadıqda 4. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olduqda (Çəki: 1)

- ☐ 1, 3
- ☒ 2, 3
- ☐ 3, 4

☐ 2, 4

☐ 1,2

Sual: Hansı məlumatlardan malın [işin, xidmətin] bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən istifadə edilir? 1. malın [işin, xidmətin] bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən 2. dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan 3. malın ixrac olunduğu ölkədəki bazar qiymətləri haqqında məlumat mənbələrindən 4. vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan (Çəki: 1)

☒ 1, 2, 4

☐ 1, 2, 3

☐ 1, 3, 4

☐ 2, 3, 4

☐ 1,3

Sual: Vergi ödəyicisinə vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə münasibətdə qanunvericiliyə əməl etmədikdə, hansı hüquq verilir? (Çəki: 1)

☐ daxili işlər orqanlarına şikayət etmək

☒ vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək

☐ vergi orqanlarının vəzifəli şəxslərini vergi ödəyicisinin obyektinə daxil olmağa icazə verməmək

☐ vergilər haqqında qanunvericiliyə riayət olunmasını hüquq-mühafizə orqanlarından tələb etmək

☐ kömrük orqanlarına şikayət etmək

Sual: Vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar hansı hüququ vardır? (Çəki: 1)

☒ xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etmək

☐ bu barədə vergi orqanına məlumat vermək

☐ xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından xahiş etmək

☐ xronometraj metodu ilə özü tərəfindən yeni müşahidə aparmaq və nəticəsi barədə vergi orqanına məlumat vermək

☐ bu barədə əmək müfəttişliyinə xahiş etmək

Sual: Vergi ödəyicilərinin vəzifələrinə aşağıda göstərilənlərdən hansı aid edilmir? (Çəki: 1)

☐ qanunla müəyyən edilmiş vergiləri ödəmək

☐ qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq

☐ vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək

☒ vergilərə dair normativ aktları almaq

☐ vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq

Sual: Nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti 2. İxtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti (Çəki: 1)

- ☒ 1, 3, 4
 - ☐ 1, 2, 4
 - ☐ 3, 4, 5
 - ☐ 1, 2, 5
 - ☐ 1,2,3
-

Sual: Nağd pul hesablaşmalarının aparılması aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dağ rayonlarında baytarlıq apteklərində dərman satışı 2. Qocalar və kimsəsizlər evlərinin ərazisində ticarət fəaliyyəti 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı (Çəki: 1)

- ☐ 1, 3, 5
 - ☐ 1, 2, 4
 - ☒ 3, 4, 5
 - ☐ 1, 2, 5
 - ☐ 1,2,3
-

Sual: Vergi ödəyicisi istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda hansı tədbiri görməlidir? (Çəki: 1)

- ☒ Nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal vergi orqanına məlumat verilməlidir
 - ☐ Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatlarının satıcılarına məlumat verilməlidir
 - ☐ Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Servis-texniki xidmət mərkəzlərinə məlumat verilməlidir
 - ☐ Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına məlumat verilməlidir
 - ☐ Nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal məhkəməyə məlumat verilməlidir
-

Sual: Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir? (Çəki: 1)

- ☒ Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
 - ☐ Vergi hesabatını boş göstərməklə təqdim edir
 - ☐ Vergi hesabatını təqdim etmir
 - ☐ Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir
 - ☐ Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq sənəd təqdim edir
-

Sual: Vergi Məcəlləsinə müvafiq olaraq hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı üçün vergi hesabatı əvəzinə arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və [və ya] torpağı olduqda (Çəki: 1)

- ☐ yalnız torpaq vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanına təqdim edilir
 - ☐ əmlak və [və ya] torpaq vergisinin hesabatları əvəzinə də arayış təqdim edilir
 - ☒ əmlak və ya torpaq vergisinin hesabatları Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir
 - ☐ yalnız əmlak vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə vergi orqanına təqdim edilir
 - ☐ mənfəət vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə vergi orqanına təqdim edilir
-

Sual: Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, vergi orqanına göndərilən müvafiq arayış nə vaxtdan qüvvəsini itirir? (Çəki: 1)

- ☒ vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
 - ☐ vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən
 - ☐ vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
 - ☐ arayışın təqdim edildiyi gündən
 - ☐ vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 5 gün sonra
-

Sual: Hansı şəxslər vergi agentləri ola bilərlər? (Çəki: 1)

- ☒ həm fiziki, həm də hüquqi şəxslər
 - ☐ yalnız hüquqi şəxslər
 - ☐ yalnız fiziki şəxslər
 - ☐ yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs
 - ☐ yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 28-dən yuxarı olan istənilən şəxs
-

Sual: Vergi agentləri aşağıdakı hansı vəzifələri yerinə yetirməyə borcludur? 1. müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə 2. vergilərin hesablanması, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə 3. vergi ödəyicilərindən sahibkarlıq fəaliyyətinə xitam verməyi tələb etməyə 4. vergi

ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən, hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa (Çəki: 1)

- ☒ 1, 2, 4
 - ☐ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 1,3
-

Sual: Aşağıdakı hansı şəxslər vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar? 1. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə 2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir 3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər 4. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 15 faizdirsə 5. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 55 faizdirsə (Çəki: 1)

- ☐ 1, 2, 4
 - ☒ 1, 2, 3
 - ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 3,4,5
-

Sual: Aşağıdakılardan hansıları Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyini əhatə edir? (Çəki: 1)

- ☐ qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsini
 - ☒ müxtəlif məsləhət xidməti üzrə yerləri
 - ☐ qeyri-rezident müəssisəsinin özü üçün hər hansı hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsini
 - ☐ qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanmasını
 - ☐ qeyri-rezident müəssisəsinin özü üçün yalnız hazırlıq ı xarakterli fəaliyyət göstərməsini
-

Sual: İstənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmıdıqda, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur? (Çəki: 1)

- ☐ bu gəlirlərdən vergi tutulmur
 - ☐ Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur
 - ☐ Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur
 - ☒ Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir
 - ☐ Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər 5% vergiyə cəlb olunur
-

Sual: Vergi orqanları Azərbaycan Respublikasında öz səlahiyyətləri çərçivəsində hansı

orqanların səlahiyyətlərini həyata keçirirlər? (Çəki: 1)

- ☐ icra hakimiyyəti orqanlarının
 - ☐ maliyyə institutlarının
 - ☐ auditorların
 - ☒ hüquq mühafizə orqanlarının
 - ☐ yerli icra strukturlarının
-

Sual: Yerli dövlət hakimiyyəti orqanlarına münasibətdə vergi orqanları öz fəaliyyətlərini hansı formada həyata keçirirlər? (Çəki: 1)

- ☐ bəzi hallarda öz fəaliyyətlərini onlarla razılaşdırırlar
 - ☒ öz fəaliyyətlərini onlardan asılı olmayaraq müstəqil həyata keçirirlər
 - ☐ bütün hallarda öz fəaliyyətlərini onlarla razılaşdırırlar
 - ☐ öz fəaliyyətlərini onlardan asılı olaraq həyata keçirirlər
 - ☐ öz fəaliyyətlərini onlarla birgə olaraq həyata keçirirlər
-

Sual: Vergi orqanlarının hüquqlarına aşağıda göstərilənlərdən hansılar aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək 4. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq (Çəki: 1)

- ☒ 1; 2; 4
 - ☐ 1; 2; 5
 - ☐ 2; 3; 4
 - ☐ 3; 4; 5
 - ☐ 1,3,5
-

Sual: Vergi orqanlarının vəzifələrinə aşağıdakılardan hansılar aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək 2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək 3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq 4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq 5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafələrini gözləmək və müdafiə etmək (Çəki: 1)

- ☐ 1; 2; 4
 - ☐ 1; 2; 5
 - ☒ 1; 3; 5
 - ☐ 3; 4; 5
 - ☐ 2,3,4
-

Sual: Vergi ödəyicisi olan hüquqi şəxslər vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə harada uçota alınırırlar? (Çəki: 1)

- ☐ vergi ödəyicisinin faktiki fəaliyyət yeri üzrə
- ☒ olduqları yer [dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan]üzrə

- ☐ vergi ödəyicisinin istədiyi yer üzrə
 - ☐ vergi orqanının müəyyən etdiyi yer üzrə
 - ☐ yalnız vergi ödəyicisinin yaşadığı yer üzrə
-

Sual: Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına nə zaman verilir? (Çəki: 1)

- ☐ ədliyyə orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman
 - ☒ vergi orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman
 - ☐ vergi öhdəliyi yarandığı zaman
 - ☐ həmin şəxslərinə istədiyi vaxt
 - ☐ vergi orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zamandan 40 gün sonra
-

Sual: Hansı qaydada daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması həyata keçirilir? (Çəki: 1)

- ☐ daimi nümayəndəlik yaradan qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir
 - ☐ vergi orqanı özü müəyyənləşdirdiyi qaydada həyata keçirir
 - ☐ Azərbaycan Respublikasının və qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir
 - ☒ Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir
 - ☐ Azərbaycan Respublikasının fiziki şəxsləri və xeyriyyə təşkilatları üçün müəyyən edilmiş qaydada həyata keçirilir
-

Sual: Hansı dövlət orqanı tərəfindən iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarları təsdiq edilir? (Çəki: 1)

- ☐ Milli Məclis
 - ☒ Nazirlər Kabineti
 - ☐ Vergilər Nazirliyi
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
 - ☐ Maliyyə Nazirliyi
-

Sual: Hansı halda bank hesabının açılması məqsədi ilə vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir? (Çəki: 1)

- ☐ vergi orqanının istəyi olduqda
 - ☒ vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
 - ☐ vergi ödəyicisi sənədləri təqdim etmədikdə
 - ☐ vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə
 - ☐ vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirdikdən 5 gün sonra
-

Sual: Vergi bəyannaməsində kameral vergi yoxlaması zamanı vergilərin düzgün

hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir? (Çəki: 1)

- ☐ 10 gün
 - ☐ 15 gün
 - ☐ 7 gün
 - ☒ 5 gün
 - ☐ 11 gün
-

Sual: Vergi orqanı kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzürlü əsas olmadan vergi qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə təqdim edilmədikdə hansı tədbirləri görür? (Çəki: 1)

- ☐ heç bir tədbir görmədən vergi bəyannaməsinin təqdim olunmasını gözləyir
 - ☒ vergi ödəyicisi barədə əlaqəli məlumatlar əsasında vergi hesablayır
 - ☐ vergi ödəyicisinin banklarda və digər kredit təşkilatlarında olan hesablarına sərəncam verir
 - ☐ vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmədə iddia qaldırır
 - ☐ vergi ödəyicisi barədə əlaqəli məlumatlar əsasında 50 % vergi hesablayır
-

Sual: Vergi orqanı tərəfindən növbədənəkar səyyar vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir? (Çəki: 1)

- ☐ 10 gün
 - ☐ 15 gün
 - ☒ bildiriş göndərilir
 - ☐ 5 gün
 - ☐ 20 gün
-

Sual: Vergi ödəyicisinə növbəti səyyar vergi yoxlaması keçirilərkən göndərilən bildirişdə nələr göstərməlidir? 1. vergi ödəyicisinin hüquq və vəzifələri 2. vergi orqanının hüquq və vəzifələri 3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması (Çəki: 1)

- ☐ 1, 2, 3
 - ☒ 1, 2, 4
 - ☐ 3, 4, 5
 - ☐ 2, 3, 5
 - ☐ 1,2,5
-

Sual: Aşağıdakı məlumatlardan hansılar səyyar vergi yoxlaması aktında göstərməlidir? 1. aşkar olunmuş vergi qanunvericiliyinin pozulması halları 2. pozuntulara görə məsuliyyəti nəzərdə tutan qanunların konkret maddələri 3. yoxlama zamanı aşkar olunmayan halların olma ehtimalı 4. vergi ödəyicisi tərəfindən qanunların mənimsənilmə dərəcəsi 5. qanunvericiliyin pozulması hallarının olmaması (Çəki: 1)

- ☐ 1, 2, 3
- ☐ 2, 4, 5
- ☒ 1, 2, 5

☐ 2, 3, 4

☐ 1,3,4

Sual: Vergi orqanının bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazilərə və ya binalara [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verilmədikdə, yoxlamayı keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən tərtib edilən akta əsasən hansı hüquqları vardır? (Çəki: 1)

- ☒ ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək
 - ☐ heç bir hüququ yoxdur
 - ☐ vergi ödəyicisini inzibati məsuliyyətə cəlb etmək
 - ☐ vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək
 - ☐ vergi ödəyicisinin qanuni maraqları haqqında məlumat vermək
-

Sual: Vergi Məcəlləsi ilə müəyyən edilən faiz vergi ödənişlərinə münasibətdə vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, hansı dövrə tətbiq edilir? (Çəki: 1)

- ☐ cari vergi ödənişlərinə faiz hesablanmır
 - ☐ bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə
 - ☒ bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti
 - ☐ bütün ötmüş müddətə
 - ☐ bütün ötmüş müddətə, ancaq 10 ildən çox olmamaq şərti ilə
-

Sual: Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyektı nədir? (Çəki: 1)

- ☐ vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
 - ☐ vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlirdir
 - ☒ vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir
 - ☐ Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir
 - ☐ Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün qeyri-rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir
-

Sual: Daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi ilə əlaqədar olan gəlirindən Azərbaycan Respublikasında vergi necə tutulur? (Çəki: 1)

- ☐ ödəmə mənbəyində gəlirdən xərclər çıxılmamaqla
- ☒ gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla
- ☐ ödəmə mənbəyində gəlirdən xərclər çıxılmaqla
- ☐ gəlirdən Azərbaycan Respublikasının hüdudlarından kənarda çəkilən xərclər

çıxılmaqla

- ☐ gəlirdən gəlirin 30%-i çıxılmaqla
-

Sual: Fiziki şəxs qeyri-rezident olduqda ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulan ümumi gəliri hansı qaydada vergitutma obyektidir? (Çəki: 1)

- ☒ gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir
 - ☐ vergitutma obyekt deyil
 - ☐ gəlirdən çıxılan məbləğ nəzərə alınmaqla ödəniş yerində vergitutma obyektidir
 - ☐ əgər fiziki şəxsin vergiyə cəlb edilməsi ödəmə mənbəyində nəzərdə tutulan ümumi gəliri, yalnız sahibkarlıq fəaliyyətindən əldə edilmişdirsə, vergitutma obyektidir
 - ☐ gəlirdən çıxılan məbləğin 30 %-i nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir
-

Sual: İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsi aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ müddətli işlə əlaqədar alınan gəlirdir? (Çəki: 1)

- ☐ ssudanın tam məbləği
 - ☐ bu halda müddətli işlə əlaqədar gəlir yaranmır
 - ☒ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq
 - ☐ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi
 - ☐ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin 5%-i
-

Sual: İşəgötürən tərəfindən ödənilən sığorta haqları hansı gəlirə aiddir? (Çəki: 1)

- ☐ gəlirə aid deyildir
 - ☐ sahibkarlıq fəaliyyətindən gəlirə
 - ☐ qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
 - ☒ müddətli işlə əlaqədar alınan gəlirə
 - ☐ müddətli işə aid olmayan fəaliyyətdən gəlirə
-

Sual: Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə hansı gəlir aid deyildir? (Çəki: 1)

- ☒ sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
 - ☐ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
 - ☐ əmlakın icarəyə verilməsindən gəlir
 - ☐ həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
 - ☐ royalti
-

Sual: Fiziki şəxsin aylıq gəliri 2500 manatdan artıq olduqda gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur? (Çəki: 1)

- ☐ 14 faiz
 - ☐ 20 faiz
 - ☒ 25 faiz
 - ☐ 35 faiz
 - ☐ 30 faiz
-

Sual: Fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur? (Çəki: 1)

- ☐ 35 faiz
 - ☒ 14 faiz
 - ☐ 140 manat + 1000 manatdan çox olan məbləğin 30 faizi
 - ☐ 140 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi
 - ☐ 18 faiz
-

Sual: Fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirinin məbləği 30000 manatdan artıq olduqda gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur? (Çəki: 1)

- ☐ 30 faiz
 - ☐ 35 faiz
 - ☐ 45 faiz
 - ☒ 25 faiz
 - ☐ 40 faiz
-

Sual: Fiziki şəxsə xaricdə müalicə haqlarını ödəmək üçün verilən maddi yardımın dəyərini hansı məbləğindən vergi tutulur? (Çəki: 1)

- ☐ maddi yardımın tam məbləğindən
 - ☐ maddi yardım məbləğinin 50 faizindən
 - ☒ 2000 manatdan çox olan hissəsindən
 - ☐ şərti maliyyə vahidinin 50 mislindən çox olan hissəsindən
 - ☐ 4000 manatdan çox olan hissəsindən
-

Sual: Gəlir vergisi mirasların dəyərini hansı məbləğindən tutulur? (Çəki: 1)

- ☒ 20000 manatdan çox olan hissəsindən
 - ☐ 2000 manatdan çox olan hissəsindən
 - ☐ 200 manatdan çox olan hissəsindən
 - ☐ şərti maliyyə vahidinin 1000 mislindən çox olan hissəsindən
 - ☐ 5000 manatdan çox olan hissəsindən
-

Sual: Gəlir vergisi miras vergi ödəyicisinin ailə üzvündən alındığı halda mirasın hansı məbləğindən tutulur? (Çəki: 1)

- ☐ miras məbləğinin 50 faizindən
 - ☐ 1000 manatdan çox olan hissəsindən
 - ☒ vergi tutulmur
 - ☐ 20000 manatdan çox olan hissəsindən
 - ☐ miras məbləğinin 40 faizindən
-

Sual: Həyatın yığım sığortası və pensiya sığortası üzrə 3 ildən az olmayan müddətə bağlanan müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlərin hansı hissəsi vergiyə cəlb olunur? (Çəki: 1)

- ☐ 1000 manatdan artıq olan hissəsi
 - ☐ 3000 manatdan artıq olan hissəsi
 - ☐ 2000 manatdan artıq olan hissəsi
 - ☒ vergidən azaddır
 - ☐ 4000 manatdan artıq olan hissəsi
-

Sual: Gəlir vergisinə fiziki şəxslərin xalq musiqi alətlərinin istehsalından əldə etdikləri gəlirləri necə cəlb olunur? (Çəki: 1)

- ☐ gəlirin 50 faizi vergiyə cəlb olunur
 - ☒ vergi tutulmur
 - ☐ tam məbləğdən vergi tutulur
 - ☐ 30 manatdan çox olan hissəsindən vergi tutulur
 - ☐ 50 manatdan çox olan hissəsindən vergi tutulur
-

Sual: Gəlir vergisinə yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri cəlb olunur? (Çəki: 1)

- ☐ mükafatın 50 faizi vergiyə cəlb olunur
 - ☒ əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
 - ☐ əşya şəklində olan mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
 - ☐ əşya şəklində olan mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
 - ☐ əşya şəklində olan mükafatın 500 manatdan çox olan hissəsindən vergi tutulur
-

Sual: Fiziki şəxslərin əmək haqqından tutulan vergi hesablanarkən vergi güzəştləri hüququ nə vaxtdan yaranır? (Çəki: 1)

- ☐ güzəşt almaq üçün vergi ödəyicisi tərəfindən ərizənin verildiyi andan
 - ☐ fiziki şəxsin işə başladığı gündən
 - ☒ müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan
 - ☐ bu vaxt işəgötürən tərəfindən müəyyənləşdirilir
 - ☐ güzəşt almaq üçün vergi ödəyicisi tərəfindən ərizənin verildiyi andan sonrakı ayın 10-dan
-

Sual: İllik amortizasiya norması müəssisənin balansında olan torpaqlara görə neçə faizdir? (Çəki: 1)

- ☐ 7 faizədək
 - ☐ 20 faizədək
 - ☐ 25 faizədək
 - ☒ amortizasiya olunmur
 - ☐ 8 faizədək
-



